

HANS KRİSTİAN ANDERSEN

# NAĞILLAR

“ÖNDƏR NƏŞRİYYAT”  
BAKİ-2004

*Bu kitab "Hans Kristian Andersen. Nağıllar və rəvayətlər"  
(Bakı, Uşaqgəncləşir, 1956) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni:

**Mikayıl Rzaquluzadə**

Ön sözün müəllifi:

**Şahin Xəlilli**  
*filologiya elmləri namizədi*

**839.81 - dc 21**

**AZE**

**Hans Kristian Andersen. Nağıllar.** Bakı, "Öndər nəşriyyat", 2004,  
160 səh.

Kitabda XIX esrin məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin nağılları toplanmışdır. Dinamik süjet, dəmişiq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, ince humor onun nağıllarının xarakterik xüsusiyyətləridir. Andersen uşaq psixologiyasını dərinindən duymuş və incəlikləri ilə eks etdirmişdir. Folklordan yaradıcılıqla istifadə etmiş yazıçının nağılları böyükler üçün də ibretməzdır.

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

**ISBN 9952-416-14-7**

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

## NAĞILLAR SÖLTƏNƏTİİNİN ŞAHZADƏSİ

Doğrusu, Danimarka ölkəsinin adı gələndə nədənsə mütəfəkkir ingilis şairi ve dramaturqu Vilyam Şekspirin məşhur "Hamlet – Danimarka şahzadəsi" yada düşür. Lakin Danimarkanın ədəbi tarixində öz adını, nağıllarını dünyanın minlərlə, milyonlarla sənətsever oxucularının ürəyinə həkk edən daha bir nağılı şahzadəsi var. O, XIX əsrin görkəmli Danimarka yəzici-nağılcısı Hans Kristian Andersendir (1805-1875).

Bu böyük yəzici-nağılcının həyatı, yaradıcılığı haqqında söz demək özü də bir sevinc, əyləncədir. Bu haqda söz deməzdən evvel Danimarkanın ədəbi tarixinə dair məlum heqiqətlərə körpü salmaq istədim. İlk ədəbi nümunələrini IX-XII əsrlərdə latin dilində yazıya gətirən daniyalıların XIII-XIV yüzilliklərdə öz ana dilində yaratdıqları, yazıya aldıqları balladaları, nəğmələri nə qədər məşhur olsa da, Bibliyanı öz doğma dilinə tərcümə edən K.Pederson əslində gözəl tərcüməsi ile daniya dilinin əsasını qoydu. Və bunu heç kəs inkar edə bilməz. Lakin XIX yüzillikdə Danimarkanın, elece də dünyanın "ən gözəl nağılcısı" adını qazanan H.K.Andersen sanki Hamletdən sonra Danimarkanın nağılı dünyanında "ikinci şahzadə" oldu.

Bəs bu nağılcı şahzadə 70 illik ömründə qopan gözəl, ürəyəyatılmış nağılları ilə necə şöhrət qazandı? İster-istəməz bu sualın işığında onun ömür-gün tarixinə qısa nəzər salmağı məqsədə uyğun hesab edirik.

2 aprel 1805-ci ildə çəkməçi ailəsində dünaya göz açan balaca Hans sonralar ürəyinin odu ilə cazibədar nağıllarını yaratdı. Öz uşaqlıq dünyanı düşünə-düşünə özü bu sehrlili aləmin sehr-cazibəsindən bir an belə ayrı yaşamadı. Nağıllarının bütün dünyayı gəzib-dolaşacağını düşünən yəzici hər kəlməni dilinə getirəndə kağızın üstündə quş kimi esdi. Xəyalında qanadlanan fikrin, ideyanın tilsimini, sehrini-sirrini uşaqların nağılı dünyanının gözlə görünməz biçimində, seçimində qoruyub saxladı. Özünəməxsus yəzici sənətkar qüdrəti ilə arzusuna, isteyinə nail oldu.

H.K.Andersen yaradıcılığa şeirlə başlamışdı. 1826-1827-ci illərdə ilk şeirlərini yazıb dərc etdirmişdi. 1829-cu ildə nəşr etdirdiyi "Holmen kanalının Amager adasının şərq burnuna qədər piyada səyahət" əseri

ilə yəziciqliq şöhrətinin teməlini qoyma. "İmprovizator" (1835), "Tənha skripka çalan" (1837) romanları, "Mulat" (1840) adlı pyesi gələcək nağılı yəzicinin böyük sənet uğuruna cıgır açsa da, əslində bu əsərlər onun hüdudsuz sənet üfüqündə hardasa tez yanıb, tez de sənən ulduzlara çevrildi.

İsveçlər A.K.Anderseni "uşaqlığımızın kralı, yuxularımızın kralı" adlandıránda təbii ki, bu nəhəng nağılcının nağılı-söz dünyanına vurğunu ifadə etmişdi.

Dünyanın bir sıra ölkələrində, o cümlədən Fransa, Almaniya, Çexiya, Polşa, İtaliya, İsveç, İsveçrə, Yunanistan, İspaniya, Afrika, Serbiya, Rumınıya, Macaristan, Avstriyada olan A.K.Andersen bu haqda öz əsərlərində o qədər təfsilath təsvirlər verməsə də, bu səfərlər onun dünayabaxışına, mənəvi zənginliyinə yeni dəyərlər gətirdi.

XIX əsrin 30-cu illərində H.K.Andersen yuxarıda adlarını qeyd etdiyimiz pyes və romanları ilə məşhur bir yəzici kimi tanınsa da, onun əsl sənet və ədəbiyyat şöhrətinin ilk nağılı olan "Çaxmaq daşı" (1935) dünyanın nağılların səltənətinin ən uca zirvəsinə qaldırdı. Onun "Uşaqlara söylənilmiş nağıllar" kitabını oxuyan dünyanın görkəmli fizik-alimi H.K.Ersted heyrat və heyranlıqla qəti sözünü beləcə ifadə etmişdi: "İmprovizator" sizi məşhurlaşdırı, nağıllar isə adınızı ədəbiləşdirəcəkdir!"

Hələ 1829-1830-cu illərdə daniyalıların xalq nağıllarının silsilə mecmuəsini yaratmaq eşiq ilə yaşayan H.K.Andersen 1835-ci ildə və sonrakı illərdə mezmunca və üslubca xalq nağılları ruhunda özünün sənet şədevrələrini yaratdı.

Bu nağılcı şahzadənin qələmə aldığı nağıllarında mərd-mərdanlıq, ağıl və şücaət, əsil məhəbbət, zarafat və humorla yoğrulmuş heqiqət xalq nağıllarına nə qədər benzəsə də, bu nağılların her birində uşaqları əyləndirmək, onların ürəyindəki isteyin, eşqin qıçılcımlarını oda, işığa çevirmək məramı vardı.

Andersenin nağılları heç də xalq nağıllarının əkiz tayları deyillər. Hətta bu haqda söhbət düşəndə deyilen fikrə qəti etirazını bildiren ədəbi tenqidçilər demişkən (L.Y.Braude) "Biri var idi, biri yox idi, bir qoca yəzici var idi" – məgər xalq nağıllarında belə başlangıç – söyləmə var ki?!

Lakin onu da unutmaq olmaz ki, Andersen yaratdığı nağıllarda xalq nağıllarının əsas motivlərindən çox-çox uzaqda dayanmamışdır. Andersen nağıllarının içində nağılcı Andersenin öz səsi həmişə eşidilir. Bu səs Andersenin öz oxucusu ilə sanki üzbəsüret dayanıb onu dündürmək üçün arayıb-axtardığı jestlər, priyomlardır. Öz balaca oxu-

cusunu – diniyicisini əyləndirmək, şən, bezən də acı gülüş, yaxud təbəssürnlə, incə humorla kiçik həcmli nağılları ilə onlara çox şeyləri demək bacarığı, mehərəti H.K.Andersenin yazıçı bəxtinə, qismətinə düşdü.

Hans Kristian Andersen nağıllarının tanınmış tədqiqatçısı L.Y.Braudede 1971-ci ilde yazırıdı: "Nağıllar Andersenin qapısını döyüb deyirdi: "Bu da mən!"... Nağılcı özü isə yazırı ki, tez-tez mənə elə gelir ki, sanki hər taxta hasar, hər çiçək üzünü mənə tutub söyləyir: "Sen bircə mənə bax, bax onda mənim hekayəm sənə keçəcək".

Dünyamızın bir sıra ölkələrini gezməkdən doymayan H.K.Andersen dünyamızın daşına, torpağına... baxanda çox-çox yazıçıların görə bilmədiklərini, yaxud gözlərinən qaçanları görüb dünyamızın nağıllətənətinin tacidəri adını, şərəfini qazandı.

H.K.Andersenin tərcüməyi-halı haqqında çox maraqlı araşdırmanın müəllifi L.Y.Braudenin yazıçıya həsr etdiyi kitabının son bölməsi belə adlanır: Nağıllar bir daha onun qapısını döymədi.

Son nəfəsində "heç olmasa bircə gözümə özüm özümün dəfnimə baxa bileydim" deyən yazıçı-nağılcının ölüm günü (4 avqust 1875-ci il) Danimarka ölkəsində milli matəm gününə çevrildi. Yazıçının ölümündən 4 gün sonra 8 avqust 1875-ci il tarixdə Andersenə son görüşə gələn kasib də, dövlətli də, tələbə də, müəllim də, Odense şəhərinin deputatları da, xarici ölkələrin səfirləri də, nazirlər də, Danimarkanın kralı da "nağıllar səltənətinin əsil kralı – yazıçı-nağılcı Hans Kristian Andersen" i son mənzilə yola salanda onun nağıllarının yüz il keçəndən sonra belə nağılsevərlərin qapısını döyəcəklərini biliirdi.

Canlı danışq dili, yüyrek nağılcı koloriti, yiğcam süjet xətti, fantaziya ilə real həyatın poetik vəhdəti, qeyri-adi yazıçı-nağılcı tehkiyəsi H.K.Andersen nağıllarının gözəl tərcümələrinə yeni-yeni çıçırlar açdı. Ve bu çıçırlarla öz milli folkloruna zənginlik gətirən dünya xalqlarından biri də Azərbaycan türkləri oldu. Yazıçı-nağılcı H.K.Andersenin doğma dilimizə tərcümə edilmiş, nəşr üzü görmüş nağıllar topluları isə bunlardır: "Çirkin ördek balası" (1938), "Nağıllar və hekayələr" (1949), "Düyməcik" (1962), "Qar kraliça" (1963) və başqaları.

"Padşahın təzə libası" nağılhəndə yazıçı-nağılcı H.K.Andersenin satırasının birbaşa hədəfi padşah olsa da, o, sözünü padşahın yan-yörrəsində quyruq bulayan vezirlerin kütlüyünü, vezifə xatirinə min cür dona girdiyini elə məhərətlə təqdim edir ki, irili-xirdalı hər bir oxucu min bir hiylə işlədən şərbafların əməlini sanki bir anlıq yaddan çıxarıır.

Padşah üçün tikdirilen parçanı dəzgahda padşahın özü də öz gözləri ilə görməyəndə üreyində deyir: "Bu ne bədbəxtlikdir, heç bir şey görmürəm, mən ki, axmaq deyiləm. Bəs bu ne həletdir, yoxsa mən padşahlığa layiq deyiləm?" üreyində belə fikirlər keçirdib uca səslə dedi:

– Cox gözəl və çox letifdir.

Əlbette, əsl həqiqəti görən qoçaq bir uşaq heç nədən çəkinmədən sözün düzünü deyir. Lakin heç kəs bu həqiqətə inanmasa da, oxucu bu həqiqəti görür, kütlüyün, yaltaqlığın yalanına quyruq bulayanlara ürəkden gülür. Əsl qəlebəni qazanan balaca bir uşaqın həqiqəti nağıllın dilində öz gözel biçimində adamı valeh edir, şənləndirir.

Bu dünyanın nağıllı dünyası ilə böyükən minlərlə, milyonlarla nağılı noğuldan çox istəyen nağılsevərlərin H.K.Andersen nağıllarına olan marağı mizan-təreziyə sığan deyil.

H.K.Andersenin "Kibrıtsatan qız" nağıllını çox məşhur şair, yazıçımız Mikayıll Rzaquluzadənin tərcüməsində oxuyanda ürəyimizdən nələr keçməyib ki?! Gəlin həmin nağıldan bir parçaya diqqət yetirək: "Nə qəribə şamdır! Qızı elə geldi ki, o, böyük bir sobanın qabağında oturmuşdur. Sobanın parlaq mis kürəcikləri və qapıları var. Onun içində od nə gözel yanır, ondan nə yaxşı isti gelir! Bəs bu nədir? Qız ayaqlarını oda sarı uzatdı ki, işinsin, amma birdən... alov səndü, soba yox oldu; qızın elində isə kibrütin yanib qaralmış çöpü qaldı".

Nağıldakı balaca qızın keçirdiyi qorxu, ürəyindən qopan ah-nale az qala adəmin içini didir. Bu nağılı oxuyanda bir anlıq gözünüzü qaldırıb balaca uşaqların görkəminə, üzündəki cizgilərə fikir verin. İlahi, onların balaca ürəyinin döyüntüsünü eşidəndə siz neyleyə bilərsiniz? H.K.Andersen nağılı ilə oxucu ürəyinə köz salanda, bəlkə həmin uşaqın ondan da ağır dərdini bir anlıq ona unutdurur. Bu balaca uşaqların dərd yüksündən danişa-danişa onları ümidi, işqli bir geleceyin çrağını axtarmağa səsleyir. Bax budur, Andersenin yazıçı-nağılcı böyüklüyü!

Daniya dilində nağıllı qurtaranda ata-anaların, baba-nənələrin uşaqlarına bir qayda olaraq çox ince bir tonda söylədiyi kelme var – Ole! – yəni gözlərini yum! Yat deməkdir.

"Min bir gecə" kimi mənim qarşımıda açılan dünyadan zəngin" olduğunu yanan yazıçı-nağılcı özünün yaratdığı nağıllı səltənətində uşaqlar üçün sehrli bir aləm yaratdı.

Onun babası – Andersen ağac üzərində naxış açan usta idi, onun cırıq-cındır paltarından cin ürkərdi. Hətta Odensenin kənarlarında


yaşayan uşaqları baba Andersenin adı ilə qorxudardılar. Bir vaxtlar balaca Anderseni – gələcək yazıçımı da qonum-qonşunun oğlanları cırnadar, onu məsxərəyə qoyub babası kimi dəli bir kişi olacağını söyləyerdilər. Gələcək yazıçı-nağılıçının sonralar qələme aldığı uşaqlıq illerinin teessüratları ne qədər acı, ürek göynədici olsa da, ilk dəfə taxta başmaqlarını geyinib kasıblar məktəbinə getdiyini, evlərində bəzən bir tikə çöreye həsrət qaldığını şirin xatireyə çevirmişdir.

Doğma Odense şəhərinin efsanəleri, nağılları ilə böyükən Andersen kitablar aləminə baş vurduqca qarşısında açılan yazıçı dünyasına vuruldu. Yazdı, amma necə yazdı?! Əsil sənət adamı kimi yazdı. Yazdıqlarını bütün dünya ürəkdən sevdı, onu nağıllar səltənetinin kralı kimi tanıdı.

Dünyanın bir sıra ölkələrini gəzen, öz dövrünün dünya şöhrəti sənət adamlarından H.Heyne, V.Hüqo, A.Düma, Ç.Dikkens, H.V.Lonq-fello kimi yazıçı və şairlərə görüşən, məktublaşan H.K.Andersen “ölümündən sonra” daha bir uzun ömür yaşayır. 2005-ci ilin 2 aprelində onun 200 yaşı tamam olacaq. Mən nağılsevər uşaqlara daniya dilində “ole” – “gözünü yum” yox, onun əksini demək isteyirəm. Gözünü aç, Danimarkanın nağıl şahzadəsi Hans Kristian Andersenin dili mizə tercümə edilmiş seçmə nağılları ilə yaxından tanış ol demək isteyirəm...

Sahin Xəlilli

## NOXUD ÜSTÜNDƏ YATAN ŞAHZADƏ QIZ



Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, şahzadə bir qız ilə, özü də əsl şahzadə qız ilə evlənmək istəyirdi. O, özünə gəlin tapmaq üçün bütün dünyani gezdi, amma tapa bilmədi. Nə qədər desən, şahzadə qız var idi, amma oğlan, onların doğrudan da əsl şahzadə qız olub-olmadıqlarını heç cür öyrənə bilmirdi. Onların hərəsinin bir əyri-əskiyi var idi. Odur ki, şahzadə oğlan qəməgin bir halda evə qayıtdı, – o çox istəyirdi ki, əsl şahzadə qız tapsın.

Bir dəfə axşamustu hava yaman xarablaşdı: göy guruldu, ildirim çaxdı, bərk yağış yağmağa başladı.

Birdən kim isə şəhərin darvazasını döydü. Qoca kral qapını açmağa getdi.

Qapının dalında bir şahzadə qız durmuşdu. Ancaq aman Allah, qız nə yaman gündə idi! Yağış suları onun saçlarından və paltoşundan süzülüüb ayaqqabalarının üstünə töküür və dabanlarının altından axıb gedirdi. Bununla belə qız inandırmağa çalışırdı ki, o əsl şahzadə qızdır!

Kralın qoca arvadı öz-özünə belə fikirləşdi: “Yaxşı, biz bunu yoxlariq”, – amma qıza heç bir şey deməyib yataq otağına keçdi. Orada kralın arvadı çarpayının üstündən yorğanı və döşəkağını bir yana atıb çılpaq taxtanın üstünə bir noxud dənəsi qoydu, sonra bu noxud dənəsinin üstünə on iki pərqu döşək, döşəklərin də üstünə on iki yorğan saldı.

Şahzadə qızı haman bu çarpayıda yatırdılar.

Şəhər ondan soruştular ki, gecəni necə yatmışdır.

Şahzadə qız belə cavab verdi:



— Uf, çox pis yatmışam! Demək olar ki, bütün gecəni səhərəcən heç gözlərimi yummamışam. Bircə Allah bilir ki, mənim yorğan-döşəyimə nəse düşübmüş. Bir bərk şeyin üstündə uzanmışdım. İndi də bütün bədənim göm-göydür. Lap dilxor oldum!

Bu zaman hamı başa düşdü ki, bu qız doğrudan da əsl şahzadə qız imiş; axı o, on iki pərqu döşək və on iki yorğanın üstündə uzana-uzana, yenə də noxud dənəsinin orada olduğunu duymuşdu. Ancaq əsl şahzadə qız belə duyuq ola bilər.

Şahzadə oğlan haman qızla evləndi; axır ki, o əsl şahzadə qız tapdığını yeqin etdi. Haman noxud dənəsini isə, künstkameraya<sup>1</sup> qoydular; əger onu oradan oğurlayan olmayıbsa, yeqin ki, indiyə qədər orada qalır.

Bunu da bil ki, bu əhvalat doğrudan da olmuşdur!

1835

<sup>1</sup> Künstkamer — qiymətli və az təpişən şeylərin saxlandığı yer



**B**iri var idi, biri yox idi, bir qoca şair var idi. Bu əsl yaxşı qoca şair idi. Bir gün axşamüstü o, evdə oturmuşdu, amma bayırda hava yaman pis idi. Bərk yağış yağdırdı, ancaq qoca şairin yeri isti və rahat idi; o, buxarının qabağında oturmuşdu; buxarında od yanır və cizhacızla alma bişirdi.

Qoca şair çox mehriban bir adam olduğu üçün, öz-özüne deyirdi: — Yaziq yolcular, indi yağışın altında yol gedirlər, yəqin ki, iliklərinə qədər islanıblar.

Birdən qapının dalından bir uşaq səsi gəldi: — Məni içeri burax! Mən soyuqdan donmuşam və bütün islanmışam!

Uşaq ağlaya-ağlaya qapını döyürdü, yağış da bərk yağır, külək pəncərənin çərçivələrini titrədirdi.

Qoca şair:

— Ay yazıq uşaq! — deyib, qapını açmağa getdi.

Qapının dalında balaca bir oğlan durmuşdu; o lap çilpaq idi, qızıl rəngə çalan uzun saçlarından su damcılarındı. Uşaq soyuqdan esirdi. Əger onu içeri buraxmasaydilar, yəqin ki, donub oləcəkdir.

Qoca şair:


— Ay yazıq uşaq! — deyib, onun əlindən tutdu. — Gedek mənim yanımı, mən səni isindirərəm, sənə şərabla alma verərəm, sən nə qəşəng oğlansan!

Oğlan doğrudan da çox qəşəng idi. Gözleri iki işiqli ulduz kimi parıldayırdı. Onun islanmış qızılı saçlarından su damcılardısa da, ancaq saçları çox qəşəng, qıvrım saçlar idi. Onun rəngi soyuqdan göyərmış və bütün bədəni əsirdisə də, amma özü balaca bir məlekə benzeyirdi. Əlinde gözəl bir ox-yay var idi. Ancaq yağış onu korlamış və oxların rəngi getmişdi.

Qoca şair buxarının qabağında oturub uşağı öz dizinin üstünde eyleşirdi. Onun islanmış saçlarının suyunu sıxdı, xirdaca elerini öz eline aldı, isindirdi və onun üçün şirin şərab qaynatdı. Öğlan özüne gəldi, yanaqları qızardı; o yere atılıb qoca şairin dövrəsində hərlənə-hərlənə oynamaya başladı.

Qoca şair:

- Sən nə şən oğlansan! – dedi. – Bəs sənin adın nədir?
- Amur – deyə oğlan cavab verdi. – Məger sen məni tanımırsan? Bax, bu da mənim yayım. Mən ox atmağı bacarıram. Bir gör, hava sakitləşdi, ay işiq saçır!
- Sənin yayın xarab olub ki! – deyə qoca şair cavab verdi.
- Hayif ondan! – deyib oğlan yayımı qaldırdı və onu gözdən keçirməyə başladı. – Bu ki, qurumuşdur, özüne də heç bir şey olmayıb; kirişi lap yaxşı tarım çəkilmişdir. Bu saat mən onu sinayaram.



Oğlan bunu deyib yaya bir ox qoydu və qoca şairin düz ürəyinə nişan alıb atdı!

– Bax, görürsənmi, mənim yayım xarab olmayıb! – deyə oğlan çıçırdı və bərkdən gülə-gülə qaçıb getdi.

Ay dəcəl oğlan! Onu öz otağına buraxan, onu mehribanlıqla qarşılıyib gözəl şərabə, ela almaya qonaq edən qoca şairə heç ox atalarımı?!

Mehriban şair yerə yixilib ağlayırdı: o, lap ürəyindən yaralanmışdı. Sonra o dedi:


– Vay, bu Amur nə dəcəl oğlanmış! Mən onun barəsində bütün yaxşı uşaqlara danışaram ki, onlar həmişə Amurdan uzaq qaçışınlar və onunla oynamasınlar, yoxsa onları da incidər!

Qoca şairin Amur barəsindəki sözlərini eşidən bütün yaxşı uşaqlar, – oğlanlar da, qızlar da dəcəl Amurdan çəkinməyə başladılar. Amma Amur yenə də onların hamısını aldatdı, – o yaman hiyləgər idi!

Tələbələr mühazirədən qayıtdıqda, o da onların yanına qaćır, qoltuğunda bir kitab, əynində qara syurtuk olduğundan, onu heç kəs tanımır! Hami elə bılır ki, o da tələbədir, onun qoluna girib gedirlər, amma o hamının sinesinə öz oxunu atır.

Gənc qızlar keşisin yanına dərse getdikdə və ya kilsədə durduqda, Amur da onların yanını kəsdirir; həmişə adamları pusur! Gah elə olur ki, teatrda böyük çilçirağın içine girir, oradan parlaq alov saça-saça yanır; adamlar əvvəl elə bilirlər ki, bu lampa dir, amma sonra başqa şey olduğunu duyurlar. O, həm kralın bağçasında, həm də şəhər bürçünün üzərində yürüür. Bir dəfə o sənin atanın və ananın düz ürəklərindən öz oxu ilə vurmuşdur. Onlardan soruş, bunu sənə danışarlar.

Bəli! Bu Amur, yaman oğländir, heç vaxt ona baş qoşma! O, hamının dalınca düşür. Bir işə bax ha, bir dəfə o hətta sənin qoca nənəni də öz oxu ilə vurmuşdur. Bu, çoxdan olub keçmişdir, amma nənən bunu heç bir vaxt yadından çıxarmayacaqdır! Vay! Dəcəl Amur! Amma indi daha sən bilirsən ki, o dəcəl oğländir.



## ÇOBANYASTIĞI

**B**ır qulaq asın, görün size nə danışacağam. Şəhərin kənərində, yolun lap qıraqında bir bağ var idi. Yeqin ki, sən o bağı görmüsən? Bağın qabağında kiçik bir bağça və çiçəklilik var idi, bunların dövresinə taxtadan rəngli bir barı çəkilmişdi.

Bağın yaxınlığında, arxin lap qıraqında, yumşaq yaşıl otların içində xırdaca bir çobanyastığı çiçəyi bitmişdi. Günsün şüaları yaraşıqlı bağ çiçəkləri kimi, onu da isındırır və oxşayır. Bizim çobanyastığı çiçəyi də hər gün nədir, lap hər saat boy atıb böyüyürdü. Bir şəhər onun göz qamaşdırın xırdaca ağ ləçəkləri açılıb onun günəşə bənzər sarı dairəciyini şüa kimi dövrəyə aldı. Çobanyastığının heç vecinə də gəlmirdi ki, onu qalın otların arasında heç kəs görmür və o belə adı və gözə görünməz bir çiçəkdir, – yox, o hər şeydən razı idi. Çiçək, üzünü günəşə sarı çevirir ona tamaşa etməkdən ləzzət alır və hardasa göyün uca qatlarında öten torağayı nəgmələrini dinleyirdi.

Çobanyastığı çiçəyi elə sevinirdi ki, guya böyük bir bayramdır, – amma əslində, eləcə, bazar ertəsi idi; bütün uşaqlar məktəbdə oturub dərs öyrənirdilər. Bizim çobanyastığı çiçəyi də öz yaşıl saplaşının üstündə oturub parlaq günəşdən, dövresindəki hər bir şeydən dərs alır və düşünürdü ki, Allah hər bir şeyi nə gözləl yaratmışdır. Çobanyastığına elə gelirdi ki, elə torağay da onun duyduğu barədə belə aydın və gözləl nəgmələr oxuyur. Çobanyastığı uçmaqdə və ötməkdə olan xoşbəxt quşcuğaza dərin bir məhəbbətlə tamaşa edirdi. Anuma çiçək özü uça bilmədiyi və nəgmə oxuya bilmədiyi üçün, heç də qəm çekmirdi. O düşünürdü ki, "Axı mən də görürem, eşidirəm! Güneş mənə işiq

saçır, yumşaq külək məni öpür. Ah, mənə nə çox şey qismət olmuşdur!"

Barinin o tərəfində çoxlu dikbaş və lovğa çiçəklər bitmişdi. Onların etri nə qədər az idisə, lovğalıqları bir o qədər çox idi. Şəqayıq çiçəkləri özlerini şışirdir, qızılğullərdən iri olmaq istəyirdilər. Amma iş heç də irilikdə deyildir. Hamusından alabəzək olan lalələrdi. Onlar bunu çox yaxşı bilirdilər və özlerini bacardıqca dik tutmaq istəyirdilər ki, daha çox gözə görünüşünə. Onların heç biri barının o tayında bitmiş xırdaca çobanyastığı çiçəyini saymırıldılar. Amma çobanyastığı tez-tez onlara sarı boylanıb baxır və belə düşünürdü: "Onlar nə yaraşıqlı, nə qəşəngdir! Əlbəttə, gözlə quş onlara qonaq gələcəkdir! Allaha şükür olsun ki, mən onlara belə yaxın bir yerdə bitmişəm və bütün bu gözəllikləri görürəm!". Çobanyastığı elə bunları düşünürdü ki, birdən torağay "Pirrr" – eləyib birbaş aşağı endi... Amma bağın içində, şəqayıq və lalə çiçəklərinin yanına yox, birbaş otların üstünə, sadəcə çobanyastığı çiçəyinin yanına qondu. Çobanyastığı sevindiyindən özünü elə itirdi ki, heç bilmədi nə düşünsün.

Quşcuğaz çobanyastığı çiçəyinin dövrasında atılıb-düşərək, belə oxuyurdı: "Ay, nə yumşaq otdur! Bu gümüşü paltarlı, qızılı dairəcikli çiçək nə gözəldir!"

Çobanyastığı çiçəyinin sarı dairəciyi doğrudan da, qızıl kimi partıdayır və gözqamaşdırın ağ ləçəkcikləri gümüşü rəngə çalırı.

Çobanyastığı çiçəyi elə xoşbəxt, elə şad idi ki, heç deyiləsi deyil. Quşcuğaz onu öpdü, ona bir gözlə nəgmə oxudu, yenə də mavi göylərə ucaldı. Aradan düz on beş dəqiqa keçəndən sonra, çobanyastığı çiçəyi özünə gəldi. O, utanmış, amma ürəkdən çox razı qalmış bir halda bağdakı çiçəklərə sarı baxdı, – axı onlar çobanyastığı çiçəyinə necə bir xoşbəxtlik, necə bir şəref qismət olduğunu görmüşdülər; əlbəttə, bunun qiymətini heç kəs onlardan yaxşı bilməzdi. Amma lalələr bir az da artıq lovğalandılar və iniciyib acıqlandıqlarından qızardılar, yekəbaş şəqayıq çiçəkləri isə, özlerini şışirdilər. Nə yaxşı onlar danışa bilmirdilər, yoxsa çobanyastığına yaman döşəyəcəkdilər. Yaziq çobanyastığı



haman saat başa düşdü ki, onların kefları pozulmuşdur və ürek-dən onlara acıdı.

Bu vaxt bağın içinde bir qız göründü, onun əlində parıldayan bir biçaq var idi. Qız lalə çiçəklərinin yanına gəlib onları bir-bir kesməyə başladı. Çobanyastığı çıçəyi heyif siləndi: "Ay aman! Daha onların işi bitdi!". Qız çiçəkləri dərib getdi, çobanyastığı isə, sevindi ki, barının bu tayında, otların içində bitmişdir və burada onu heç kim görmür. O öz bəxtinə şükür etdi, gün batanda isə, ləçəkciklərini yiğib yatdı. Bütün gecəni yuxuda günüşi və xirdaca quşcuğazı gördü.

Səhər çobanyastığı çıçəyi öz ləçəklərini açıb, onları əl kimi havaya və işığa sarı uzatdıqda, yenə torağayı səsini eşitdi: quşcuğaz ötfürdü, – amma ele qəmli ötfürdü ki! Yaziq quş təleyə düşmüşdü və indi açıq pəncərədən asılmış bir qefesin içində idi. Torağay yamyaşıl çöllərin, çəmənlərin üzərində uçmağın ləz-zətindən, qanadlanıb göylerin bir qatına ucalmağın fərəhindən, dadından nəğmə oxuyurdu. Yaziq quşcuğazın xirdaca ürəyi çox dərdli, çox kədərli idi, – axı o əsir idi!

Çobanyastığı əsir quşa ürəkdən kömək etmək istəyirdi, amma necə etsin? Dövrəsindəki gözəllik, günəşin isindirməsi, öz ağ lə-çəklərinin parıldaması, çiçəyin heç gözündə deyildi. O ancaq yazıq quşcuğaz barəsində düşünür və ona heç cür kömək edə bilmədiyindən dərd çəkirdi.

Birdən bağçadan iki oğlan çıxdı. Onların birinin əlində, lalə-ləri kəsən qızın əlində olduğu kimi, iri və iti bir biçaq var idi. Oğlanlar düz çobanyastığı çıçəyinə sarı yönəldilər; çıçək heç başa düşə bilmirdi ki, burada onlara nə lazımdır?

– Bax, buradan biz öz torağayımız üçün bir parça otlu torpaq kesib apara bilərik! – deyə oğlanlardan biri biçağını yera soxub dördəbucaq bir otlu torpaq parçası kesməyə başladı. Çobanyastığı çıçəyi də bu torpaq parçasının lap ortasında idi.

– Ciçəyi qopar! – deyə o biri oğlan dilləndi; çobanyastığı çıçəyinin qorxudan lap ürəyi düşdü: onu qoparsalar, olüb gedəcəkdi, – axı o yaşamaq istəyirdi ki, qəfəsə – yazıq əsir quşun yanına gire bilsin!

– Yox, yaxşısı budur qoy qalsın, – deyə birinci oğlan cavab verdi. – Belə daha da gözəldir.

Beləliklə çobanyastığı çıçəyi qəfesin içində, torağayın yanına gire bildi.

Yaziq quşcuğaz ucadan oxuya-oxuya öz əsirliyindən şikayətlənir, o yan-bu yana çırpinib özünü qəfesin dəmir mille-rinə vururdu. Yaziq çobanyastığı danışmaq bilmirdi, nə qədər çox istəyirdi də, ancaq bircə sözə də quşun könklünü ala bilmirdi! Səhər bu cür gəlib keçdi.

– Burada su yoxdur! – deyə torağay şikayətlənirdi. – Onlar mənim üçün su qoymağı unudublar. Mənim boğazım quruyub. Od içində yanıram. Bədənim ucunur. Of, nəfəsim tutulur! Mən ölməliyəm, mən günəşin işığından, yaşıl otlardan və Allahın bütün dünyasından ayrılmalı olacağam!

Torağay azacıq sərinlənmək üçün, dimdiyi nəm və sərin torpağa soxdu. Bu zaman o, çobanyastığı çıçəyini gördü, ona baş əydi, onu öpdü və dedi:

— Yaziq çiçekciyəz, sən də burada solub gedəcəksən! Azadlıqda mənim ixtiyarımda olan bütün dünyanın əvezinə onlar mənə bir səni, bir də bu bir qarış yaşıl otlu torpağı vermişlər. Burada hər bir ot mənim üçün yaşıl bir ağac, sənin hər bir ləçeyin etirli bir çiçək olmalıdır! Heyhat! Siz mənə yalnız nələrin əlimdən alındığını xatırladırsınız!

“Of, mən onun könlünü nə ilə alım!” — deyə çobanyastığı düşündü. Amma heç birce yarpağını da terpedə bilmədi. Bunun əvezində isə, onun zərif ləçəkcikləri həmişəkindən daha da artıq etir saçmağa başladı. Bunu torağay da duydu. O, susuzluqdan üzülmüşdəsə də, ancaq çobanyastığına toxunmurdur. Yalnız bütün otları qırıp qurtarmışdı.

Budur, axşam da oldu. Amma yaziq quşcuğaza heç kəs su gətirib gəlmədi. Onda quşcuğaz öz gözəl qanadçılarını salladı, onları qıç olmuş kimi, bir neçə dəfə titrətdi və bir neçə dəfə şikayetle civildədi:

— Su! Su!

Sonra onun xirdaca başı yana əyildi və qəmdən, eziyyətdən ürəkciyezi parçalandı.

Çobanyastığı dünənki kimi öz ləçəklərini yiğisdirib yata bilmədi: o da qəmgin və xəstələnmiş bir halda başını aşağı salladı.

Oğlanlar yalnız ertəsi gün səhər gəlib çıxdılar. Torağayı ölmüş görüb acı-acı ağladılar. Sonra ona xirdaca bir qəbir qazıb çiçəklərə bəzədilər, ölmüş torağayı qəşəng qırmızı bir qutuya qoydular, — onu padşaha layiq bir şəkildə basdırmaq isteyirdilər. Yaziq quşcuğaz! Nə qədər ki sağ idi və nəgmə oxuyurdu, onu yaddan çıxarmışdilar, — onu qəfəsə salmışdilar və susuzluqdan əzab çəkdirmişdilər, — amma indi onu dəbdəbə ilə basdırmaq isteyir, onun üçün acı göz yaşları tökürdülər!

Üzərində çobanyastığı olan torpaq parçasını tozlu yoluñ üstüne atdlar. Yaziq torağayı her halda hamidan çox sevən və onun könlünü almağı ürəkdən arzulayan yaziq ciçəyi heç kəs düşünmədi.



## HOMERİN QƏBRİNDƏ BİTMİŞ GÜL

**S**ərq şərində bülbülin güle məhəbbəti tərənnüm edilir: sakit ulduzlu gecələrdə qanadlı nəgməkarın sevgi mahnları etirli güle doğru ucub gedir.

İzmirin yaxınlığında, dövrəsinə uca çınar ağacı eklmiş bir yoluñ kenarında çiçəklənmiş bir qızılıgül kolu gördüm. Onun yanından yüklü dəvələr uzun boyunlarını qürurla dik tutub müqəddəs torpaqda yönəmsiz bir halda addimlaya-addimlaya keçib gedirdi. Çınarların budaqları arasında çöl göyərçinləri yuva qurmuşdu. Onların qanadları günəşin şüaları altında sədəf kimi parıldayıb rəngdən-rəngə çalırdı.

Bu qızılıgül kolunda bir gül çox qəşəng idi. Bülbülməhəbbət ixtirabları ilə dolu nəgmələrini haman bu güle oxuyurdu. Gül isə susurdu, — onun ləçəkləri üzərində bülbülin halına qaldığını göstərən göz yaşı kimi birçə damcı şəh də parıldamırdı, — gül budaqlarla bərabər kolun altındaki daşa sarı əyilmişdi.

Gül deyirdi ki: — Burada dünya nəgməkarlarının ən böyüyü yatır! Mən yalnız onun qəbri üzərində etir saçacağam, tufan məni qopardıqda, ləçəklərimi yalnız onun üzərinə səpəcəyəm. “Iliada” yaradıcısı toza dönüb torpağa qarışmış və bu torpaqdan mən bitmişəm! Mən Homerin qəbrində bitmiş bir güləm. Mən o qədər müqəddəsem ki, miskin bir bülbülb üçün açılmaq mənə yaraşmaz!

Ancaq bülbülb o qədər oxudu, oxudu ki, axır oldu.

Sarban, yüklü dəvələri və qara qulları qovub aparırdı. Onun kiçik oğlu ölmüş quşu tapıb, bu xirdaca nəgməkarı böyük Homerin qəbrində basdırıldı. O qəbrin üzərində küleyin yellədiyi gül yırğalanırdı.



Axşam oldu; gül öz leçeklerini yumub yatdı. O, yuxuda işqli, güneşli bir gün gördü; bir yiğin yadelli firənglər Homerin qəbrini ziyarətə gəlmisdilər. Onların içərisində dumanlar və şimal fəcri ölkəsindən gəlmış bir nəgməkar da vardı. O, haman qızılgülü dərdi, kitabın arasına qoyub özü ilə bərabər dünyanın başqa bir yerinə, öz uzaq

ölkəsinə apardı. Kitabın səhifələri arasında sıxlımsı gül, qəm-qüssədən soldu, nəgməkar isə evinə qayıdır kitabı açdı və dedi:

– Bu gül Homerin qəbrindəndir!

Gül bunu yuxuda görmüşdü. Gül yuxudan ayılıb şiddetli küləkdən çırpındı və onun leçeklərindən bir damcı şəh Homerin qəbrine düşdü. Sonra günəş ucaldı və qızılgül açılıb əvvəlkindən də yaraşıqlı oldu, – gün yaman isti idi; axı gül öz isti Asiyasını tərk etmemişdi.

Birdən addım səsləri eşidildi. Gülin yuxuda gördüyü yadelli firənglər və onlarla birlikdə şimalda doğulmuş bir şair də gəlib çıxdı. O, haman gülü dərdi, onun təravətlə dodaqlarından öpdü və gülü özü ilə bərabər dumanlar və şimal fəcri ölkəsinə apardı.

Haman gül indi onun “İliada” kitabının içinde bir mumiya kimi yatrı və şairin, kitabı açdıqda söylədiyi bu sözləri sanki yuxuda eşidir:

– Bu qızılgül, Homerin qəbrindəndir!

1842



OLE-LUKOYE!<sup>1</sup>

Dünənada heç kəs Ole-Lukoye qədər nağıl bilmir. O, nağıl danışmaqdə yaman ustadır!

Axşamlar, uşaqlar stolun arxasında və ya xirdaca skamyalarda rahat oturduqları zaman, Ole-Lukoye gelib çıxır. O, ayaqlarına ancaq corab geyib səssizcə pillələri qalkır, sonra yavaşça qapını açır və uşaqların gözlərinə şirin süd səpir, – onun əlində xirdaca bir şirinqə var, bu şirinqə südü ince bir fəvvare kimi vurur. Onda uşaqların kirpikləri bir-birinə yapışmağa başlayır və onlar daha Oleni görə bilmirlər. O isə arxadan gizlincə onlara yaxınlaşış boyunlarının ardına yavaşcadan üfürməyə başlayır. O üfürdükcə, uşaqların başları aşağı sallanır. Amma bu, uşaqları ağrıtmir, – axı Ole-Lukoye onlara pislik etmək istəmir. O istəyir ki, uşaqlar rahatlansınlar. Onlar isə yataqlarına girməyince, rahat olmazlar. Uşaqlar sakitleşən kimi o, öz nağıllarını onlara danışmağa başlayır.

Bəli, budur, uşaqlar yatdırılar, Ole-Lukoye də onların çarpayılarının qırğında oturur. O çox qəşəng geyinmişdir – əynində ipək kaftan var. Ancaq bu kaftanın nə rəngdə olduğunu demək olmaz: Olenin hansı tərəfə çevrilmesinə görə, bu kaftan gah göy rəngə, gah yaşıl rəngə, gah qırmızı rəngə çalır. Onun qoltuğunda iki çətir var, bunlardan biri şəkillidir. Bu çətiri Ole yaxşı uşaqların üstünə açır, onda uşaqlar bütün gecəuzunu maraqlı nağılları yuxuda görürler. O biri çətir ləp sade və salyadır. Ole bu çətiri pis uşaqların üstünə açır. Onlar da bütün gecəni kötük kimi yatıb

<sup>1</sup> Ole-Lukoye – Ole, gözciyəzlərini yum! (danimarka dilində)

qalırlar. Səhər də belə məlum olur ki, onlar yuxuda heç bir şey görmeyiblər!

İndi gəlin qulaq asaq, görək Ole-Lukoye düz bir həftə Yalmar adlı bir uşağın yanına gəlib, hər axşam ona necə nağıllar danışmışdır. O, haman uşağa düz yeddi nağıl danışmışdır, axı bir həftədə yeddi gün var.

## BAZAR ERTƏSİ

Ole-Lukoye Yalmarı yatağına uzandırıb dedi: – Bax belə! İndi hər şeydən əvvəl men otağı bəzəyim!

Budur, otağın içində dibçeklərdəki bütün çiçəklər bircə anda böyüyüb yekə ağaclar oldular və öz uzun budaqlarını lap tavana qədər uzatdılar. Otaq dönüb qəşəng bir köşk oldu. Ağacların budaqları çiçəklərlə doldu. Çiçəklərin hər biri gözəllikdə və etirdə qızılığaldan geri qalmazdı, onların dadı isə (əgər onları dadmaq istəyən olsaydı), müreibbedən də şirin idi. Meyvələri isə, qızıl kimi parıldayırdı. Bunlardan başqa, ağaclarda yumru kökələr də vardı. Onların içində o qədər kişmiş doldurmuşdular ki, az qalırkı partlasınlar. Bunlar lap möcüzə kimi idi! Amma birdən Yalmarın dərs kitabları olan stol siyirməsindən bərk zarılıtlar eşidildi.

– Orada nə olmuşdur? – deyə Ole-Lukoye stola yaxınlaşdı və siyirməni açdı.

Belə məlum oldu ki, orada şaqqılı və cirılı qoparan aspid yazı taxtası imiş. Onun üstündə yazılmış məsələdə bir səhv varmış və bütün rəqəmlər həre bir tərəfə qaçıb dağılmaq istəyirmiş. İpdən asılmış qrifel isə xirdaca bir it kimi hoppanır, atılıb-düşürdü: o can-başla işə kömək etmək istəyirdi, amma əlindən heç bir şey gəlmirdi. Yalmarın dəftərindən də şikayətli zarılıtlar gəldi; onları eşidəndə, adamı qorxu basırdı. Bu dəftərin hər bir səhifəsində sətrin başında yan-yana iri və xırda hərflər vardi. Bunlar hamısı çox qəşəng idi. Bunlar nümunə üçün yazılmış

hərflər idi. Bunların yanında isə, özlerini onlar kimi gözel səyan başqa hərflər də düzülmüşdü. Bunları Yalmar özü yazmışdı. Bu hərflər altlarından karandaşla çəkilmiş xəttin üzərində dümdüz durmaq əvəzinə, lap onun üstünə yixilirdilar.

Nümunə üçün yazılmış hərflər onları öyrədib deyirdiler: – Bax, belə durmaq lazımdır! Bax belə, – azacıq sağ tərəfə eyilmək lazımdır!

Yalmarın yazdığı hərflər isə, onlara belə cavab verirdilər:

– Vay, elə biz də istəyirik ki, elə duraq, amma bacarmırıq! Biz yaman kifirik!

– Sizi bir qədər çəkib düzəltmək lazımdır! – deyə Ole-Lukoye dilləndi.

– Vay, yox, yox! – deyə hərflər çığırışdilar və haman saat özərini düzəlddilər, lap qəşəng oldular!

– Hə, indi bizim nağıl danışmağa vaxtimiz yoxdur! – deyə Ole-Lukoye sözüne davam etdi. – Gelin məşq edək! Bir-iki! Bir-iki!

O, Yalmarın hərflərini elə yaxşı hazırladı ki, onlar indi dümdüz və səliqə ilə durmuşdular, – yalnız nümunə üçün yazılmış hərflər belə dura bilər. Amma Ole-Lukoye çıxıb getdikdən sonra Yalmar səhər yuxudan oyandı, hərflər yenə əvvəlki kimi kifir idilər.

## ÇƏRŞƏNBƏ AXŞAMI

Yalmar yerinə gircək, Ole-Lukoye öz sehrli şirinqasını mebelə toxunduran kimi, otaqdakı bütün əşyalar, – tüpürcəkqabından başqa əşyaların bir-birilə danışmağa başladı. Tüpürcək-qabı dinmirdi və öz-özlüyündə o biri şeylərin belə yüngül xasiyyəti olmalarına acığı tuturdu. Axı heç belə də şey olarmı ki, elə həmişə yalnız öz barəndə düşünsən, danışasan, amma fagır-fağır bir kündə durub özünə tüpürməyə icazə verən tüpürcək-qabını heç saymayasan?!

Kamodun üstündə divardan zər çərçiveli böyük bir şəkil asılmışdı. Burada gözəl bir yerin mənzəresi çəkilmişdi: uca, qoca ağaclar, otlar, çiçəklər və yaraşıqlı sarayların yanından harasa, uzaqlara, meşənin arxasına axıb gedən və ucsuz-bucaqsız dənizə qovuşan geniş bir çay.

Ole-Lukoye sehrli şirinqasını bu şəklin toxundurdu və orada çəkilmiş quşlar nəğmə oxumağa başladılar, ağacların budaqları tərpəşdi, buludlar göy üzündə axışdılar: hətta onların kölgəlerinin şəkil üzərində neçə hərəkət etdiyi də görünürdü.

Sonra Ole, Yalmarı şəklin asıldığını yere qaldırdı və oğlan da ayaqlarını yumşaq otların içində qoydu. Ağacların yarpaqları arasından süzülüb düşən günəş işığının altında o, çaya sarı qaçıdı; çayın qıraqında suda yırğalanmaqdə olan xirdaca qayıga mindi. Qayıq qırmızı və ağ rənglərlə boyanmışdı, onun yelkənləri isə gümüş kimi parıldı. Başlarına qızıl taclar taxılmış, boyunlarında göy ulduzlar parıldasañ altı qu quşu xirdaca qayığı yaşıł meşənin qabağından çəkə-çəkə apardılar. Bu meşədəki ağaclar piçilti ilə quldurlardan və küpəgirən qarılardan danişirdi; çiçəklər isə, xirdaca gözəl pənələrdən və kəpənəklərin nağıllarından söhbət edirdi.

Gümüş və qızıl pulcuqlu qəribə balıqlar qayığın dañınca üzə-üzə gelir, gah baş vurur, gah da sudan hoppanıb yene şappılıt ilə suya düşürdü. İrili-xirdalı qırmızı və göy rəngli quşlar bir-biri-nin iki uzun cərgədə qatarlaşaraq Yalmarin ardınca uçub gəlirdi; aqcaqanadlar bir-birini itələyir, may böcəkləri isə vizildaşırdı: "viz, viz!". Onlar hamısı Yalmarı ötürmək isteyirdilər, hər biri də onun üçün bir nağıl hazırlamışdı.

Bəli, bax, buna deyerlər qayıqda üzmək!

Meşələr gah qalınlaşır və qaranlıqlaşır, gah da üzərinə günəş işığı düşmüş və hər yeri çiçəklərlə dolu ən qəşəng bağlara bənzəyirdi. Çayın kənarlarında böyük, billur və mərmər saraylar ucalırdı, bu sarayların eyvanlarında şahzadə qızlar durmuşdular, – bunlar hamısı Yalmarin tanıdığı və onlarla tez-tez oynadığı qızlar idi, – onlar əllerini Yalmara uzadırdılar. Hər birinin sağ

əlində şəkərdən hazırlanmış gözəl bir donuz balasına oxşar konfetlər vardi, – şirniyyat satan arvaddan belə konfetləri tek-tək tapıb almaq olar. Yalmar, sarayların yanından üzüb keçərkən, əlini uzadıb konfeti tutur, amma şahzadə qız onu əlindən buraxmırıldı, konfet sınırdı və onların hər ikisində pay düşürdü: Yalmara böyük parça, şahzadə qız isə kiçik parça qalındı. Bütün sarayların qabağında xirdaca şahzadələr keşikdə durmuşdular, onlar qızıl qılınclarını çəkib Yalmara salam verirdilər, onun başına kişmiş və qalay əsgərlər yağdırırdılar, – bunlar, əlbəttə, əsl şahzadələr idi!

Yalmar meşələrdən, cürbəcür iri qəsrlərdən və şəhərlərdən üzüb keçirdi... O, dayəsinin yaşadığı şəhərdən də üzüb keçdi. Yalmari körpəliyindən haman dayə saxlayıb böyütmüşdü və o, Yalmarı yaman çox isteyirdi. İndi, budur, Yalmar onu gördü: dayə ona baş əyir, əlini yelləyir və bir zaman özü qoşub, Yalmara göndərdiyi bu təsirli nəğməni ona oxuyurdu:

Mən burdayam, ürəyim qalib sənin yanında.  
Ay Yalmarcan, ay mənim eziz, istəkli oğlum!  
Axı sənin dəyirmi alnından, yanağından,  
Dodağından öpərdim, balacan, qurban olum!  
Sənin ilk sözlerini eşitdim dil açanda,  
Ürəyim qəmlə doldu səndən ayrılanda mən...  
Allah saxlaşın səni hər dərddən, hər bələdan,  
Sən işıqli cənnətdən gəlmış şüx bir mələksən!..

Quşlar öz səslərini bu nəğməyə qosur, çiçəklər oynayır, qoca söyüd ağacları başlarını yırğalayıb Ole-Lukoyenin sözlərini təsdiq edirdilər, elə bil ki, Ole onlara da nağıl danişirdi.

## ÇƏRŞƏNBƏ

Amma yağış ay yağır ha! Yalmar onun səsini lap yuxuda da eşidir. Ole-Lukoye pəncərəni açdıqda, belə məlum oldu ki, su pəncərənin içində qəder qalxmışdır. Yekə bir göl əmələ gəlmışdır! Amma evin lap qabağında gözəl bir gəmi lövbər salmışdır.

– Yalmar, seyahətə çıxməq istəyirsənmi? – deyə Ole soruşdu. – Gecə, yad ölkələri gezərsən, səhər üçün yenə evdə olarsan!

İndi budur, Yalmar, əynində bazar günleri geydiyi paltar, birdən-birə özünü gözəl bir gəminin içində gördü. Hava haman saat açıldı. Gəmi, şəhərin küçələrlə üzüb kilsənin yanından keçdi, – hər tərəf başdan-başa yekə bir göl olmuşdu. Axır gəmi, üzə-üzə o qədər uzaqlaşdı ki, yer gözdən itdi. Göylərin uca qatında bir qatar durna uçurdu. Onlar da öz vətənlərindən ayrılb uzaq isti ölkələrə gedirdilər. Onlar bir-birinin ardınca iki uzun cərgədə qatarlaşaraq uçurdular. Durnalar indi xeyli vaxt idı ki, yola çıxmışdilar. Onlardan biri bərk yorulmuşdu, qanadları demək olar ki, sözünə baxmırı. O, hamidən dala qalmışdı; sonra daha da daldə qalıb qanadlarını sallaya-sallaya, get-gedə lap aşağı enməyə başladı. Budur, o, qanadlarını bir-iki dəfə də yellədi, amma... boş yerə! Bir azdan sonra o, gəminin dor ağacına toxundu, iplərdən sürüsə-sürüşə, tappılıtlı ilə gəminin göyərtəsinə düşdü.

Gəmi şagirdi onu götürüb hinduşkaların, ördəklərin və toyuqların yanına hine saldı. Yaziq durna durub qəmgin-qəmgin yan-yörəsinə baxırdı.

– Bir buna bax ha, – deyə toyuqlar qaqıldışdır.

Hind xoruzu var gücü ilə özünü şışirdib durnadan soruşdu ki, o kimdir? Ördəklər isə, geri çekile-çekilə, bir-birini itəleyə-itəleyə qıqlıdaşdırırdılar: "Ax-maq! Ax-maq!".

Durna onlara isti Afrikadan, piramidalardan və səhrada vəhşi atlar kimi bərk qaçan dəvəquşlarından danışdı. Amma ördəklər heç bir şey başa düşmədilər, yenə də bir-birini itəleyə-itəleyə qıglıdaşdırırdılar:

– Dözdürmü, o axmaqdır?

– Əlbəttə axmaqdır! – deyə hind xoruzu onların sözünü təsdiq etdi və acığından özünü şışirdib nə isə kekələdi.

Onda durna susub öz Afrikası barəsində düşünməyə başladı.

– Sizin nə qəribə ince ayaqlarınız var! – deyə hind xoruzu dilləndi. – Onların arşını neçəyədir?

– Qiğ! Qiğ! Qiğ! – deyə gülünc ördəklər qıglıdaşdırırdılar; amma durna bunların hamisini qulaqardına vurdu.

Hind xoruzu durnaya dedi: – Siz də bize qoşulub güle bilerdiniz! Amma mən yaman tutarlı söz dedim ha! – deyə o elavə etdi. – Yoxsa siz zarafat başa düşmürsünüz? Nə kütbeyinsiz! Nə olar ki, biz onsuz da əylənerik! – deyə o yenə nə isə kekələdi.

Toyuqlar qaqıldışdırırdılar, ördəklər də qıglıdaşdırırdılar: onlar üçün bu yaman güləməli idi.

Amma Yalmar hine yaxınlaşıb qapısını açdı, durnanı işaret ilə öz yanına çağırırdı, durna hoppanıb onun yanına – göyərtəyə çıxdı, – durna daha dincəlib rahatlanmışdı. Budur, durna Yalmar razılıq edirmiş kimi baş əydi, sonra enli qanadlarını açıb isti ölkələrə sari uçdu. Toyuqlar yenə qaqıldışdırırdılar, ördəklər qıglıdaşdırırdılar, hind xoruzu isə, özünü elə tox tutdu ki, pipiyi qıpçırmızı oldu.

– Sabah sizdən şorba bisirəçəklər, – deyə Yalmar öz çarpaçısında yuxudan ayıldı.

O, Ole-Lukoye ilə birlikdə bu gecə çox gözəl seyahət etmişdi.

## CÜMƏ AXŞAMI

Ole-Lukoye dedi:

– Bilirsənmi nə var? Amma qorxma ha! Bu saat sənə bir siçan göstərəcəyəm! – Doğrudan da onun elində çox qəşəng bir ciqqılı siçan var idı. – Bu siçan səni toya çağırmağa gəlmüşdür: bu gecə iki siçan toy etmək isteyir. Onlar döşəmənin altında, sənin ananın ambarında yaşıyırlar. Deyirlər ki, ora çox gözəl mənzildir!

– Bəs mən döşəmədəki dəlikdən içəri necə keçə bilərəm? – deyə Yalmar soruşdu.

– O mənim boynuma! – deyə Ole-Lukoye cavab verdi. – Mən səni lap bapbalaca edərəm.

O öz sehrli şırınmasını Yalmar toxunduran kimi, birdən-birə kiçilməyə başladı və o qədər kiçildi ki, lap barmaqboylu uşaq boyda oldu.

– Ole-Lukoye ona dedi:  
– Qalay əsgərciyin mundirini alıb geyə bilərsən. Elə bilirom ki, o sənin əyninə yaxşı gələr. Qalay əsgərciyi mundiri geyib toya getmək nə yaxşıdır!

– Çox yaxşı! – deyə Yalmar razılaşdı və mundiri əyninə geydikdən sonra, ən yaxşı qalay əsgərciyiə bənzədi.

Cıqqılı sıçan Yalmara dedi:

– Zəhmət olmasa, ananızın oymağının içinde əyleşin. Mən sizi sürüb aparacağam.

– Yeqin ki, sizə çox zəhmət olmaz?! – deyə Yalmar cavab verdi.

Bələliklə onlar sıçanların toyuna getdilər.

Onlar sıçanların döşəmədə açdıqları dəlikdən içəri girib əvvəlcə uzun bir dəhlizə keçdilər, bura o qədər dar idi ki, yalnız oymağın içinde buradan keçmek olardı. Dəhliz, işıldayan çürütülərin işığında apaydın idi.

– Buradan nə yaxşı qoxu gəlir, elə deyilmə? – deyə Yalmarı aparan sıçan ondan soruşdu. – Bütün dəhlizə piy sürtülmüşdür! Bundan yaxşı nə ola bilər!

Axır onlar gəlib toy məclisi keçirilən zala çatdilar. Sağ tərəfdə xanım sıçanlar durub bir-birilə piçıldışır və gülüşürdülər, sol tərəfdə isə, sıçan bəylər durub xirdaca pəncələri ilə biglərini bururdular, ortalıqda isə içi ovulub yeyilmiş qırmızı pendir parçasının üstündə bəylə gəlin oturub hamının gözü qabağında dalbadal öpüşürdülər. Nə olar ki, axı onlar daha bir-birinə nişanlanmışdılar, indi isə evlənirdilər.

Qonaqlar da elə hey gəlirdilər. Axır o qədər basırıq oldu ki, xoşbəxt bəylə gəlini itələyə-itələyə lap qapının ağızına apardılar, belə ki, daha nə içəri girmək, nə də eşiyyə çıxməq olardı. Zala da dəhliz kimi başdan-başa piy sürtülmüşdülər. Yeməyə heç bir şey yox idi, şirni yerinə qonaqlara noxud dənələri getirdilər. Bunnarın hər birinin üzərinə bəylə gəlinin qohumlarından biri, onların adlarını, yəni elbəttə ki, hər bir adın baş hərfini naxışlaşmışdı. Bəli, bu lap qəribə şey idi!

Bütün sıçanlar təsdiq etdilər ki, toy lap gözəl toydur, vaxtları çox xoş keçdi.

Yalmar evlerinə qayıtdı. O da belə gözəl bir məclisde olmuşdu. Amma qalay əsgərciyin mundirini geydiyi üçün o yaman büzüşmüdü.

## CÜMƏ

Ole-Lukoye dedi:

– Heç inanmalı deyil ki, nə qədər yaşı adam məni öz yanına çəkməyə can atır! Ən çox o adamlar çalışır ki, nə isə pis işlər görüblər. Onlar mənə deyirlər ki: “Ay əziz, mehriban Ole, biz heç gözlerimizi yuma bilmirik; bütün gecəni yerimizdə uzanıb yuxusuz qahriq və gördüyüümüz pis işlər bizim dövrəmizi alı: murdar cinlər kimi çarpayımızın yanında oturub bizim üstümüze qaynar su çileyirler. Ay Ole, heç olmasa gəl, onları qov ki, biz yaxşıca yata bilek. Biz bunun əvezində sənə çox yaxşı mükafat verərik! – deyə onlar dərindən ah çəkirər. – Di, gecən xeyrə qalsın, Ole! Pullar pəncərədədir!”. Ancaq mən pul ilə heç kimin yanına getmirməm, – deyə Ole-Lukoye sözlerini qurtardı.

– Bu gecə biz nə edəcəyik? – deyə Yalmar soruşdu.

– Yenə toya getmək istəyirsənmi? Amma bu toy dünənki toy kimi deyil. Sənin bacının, əynina matros libası geymiş German adlı böyük oyuncaq Berta adlı gəlinciklə evlənmək isteyir. Bundan başqa, bu gün Bertanın anadan olan günüdür. Onun üçün xeyli hediyəyələr hazırlayıblar.

– Bilirəm! Bilirəm! – deyə Yalmar cavab verdi. – Elə ki, gəlincik və oyuncagini təzə paltar lazım oldu, bacım haman saat onlar üçün ya anadan olan gün, ya da toy düzəldir. O, yüz dəfə belə etmişdir.

– Hə, bu gecə də yüz birinci dəfə, yəni axıncı dəfə olacaq. Buna görə də bu çox qəribə olacaq. Bir bax gör!

Yalmar stola sarı baxdı. Stolun üstündə kartondan bir ev var idi. Evin pəncərələrindən işıq gəlirdi, bütün qalay əsgərlər də

əllərində tüsəng farağat komandasında durmuşdular. Bəy ilə gəlin düşüncəli bir halda döşəmədə oturub stolun ayağına söykənmişdilər; bəli, onlar çox şey düşünməli idilər! Ole-Lukoye nənənin qara tumanını əyninə geyib onlara nikah oxudu. Sonra otaqdakı bütün mebellər səs-səsə verib marş havasında əyləncəli bir nəğmə oxumağa başladılar, bu nəğməni karandaş ybstələmişdir:

Mahnımız qoy gırsın qapı-bacadan,  
Bey ilə celine çatsın ucadan.  
Nə lovğa oturub onlar yanlayan,  
Qayıtlıb hər biri çənkə otdan.  
Dəri də çəkiblər hələ hər yandan...

Mahnı oxuyuruq biz: "ay can-ay can!".

Sonra cavan ər-arvada hədiyyələr verildi, amma onlar yemək yemədilər. Öz məhəbbətlərindən doymuşdular.

— Yaxşı, biz indi bağa gedək, yoxsa yad ölkələrə səyahətə? — deyə cavan ər, arvadından soruşdu.

Məsləhət üçün təcrübəli səyahətçi qaranquşu və qoca toyuğu çağırıldılar; bu toyuq beş dəfə cücə çıxarmışdı. Qaranquş onlara isti ölkələrdən danışdı, o yerlərdə salxım-salxım üzümlər yetişir; orada hava çox müləyimdir, orada dağlar elə rənglərə çalır ki, burada onu heç ağıla da getirmek olmaz.

— Amma orada bizim qırvıçıq kələm bitmir! — deyə toyuq dilləndi. — Bir ay mən öz cüçələrimle bir kənddə yaşamışam. Orada bir yekə qum təpəsi vardi; biz kefimiz istədiyi qədər orada eşələnərdik; bundan başqa, bizə bostana girməyə də icazə verərdilər.

Orada kələm bitmişdi. Ah, o kələm necə yamyaşıl idi. Dünyada ondan gözəl şey ola bilməz!

— Axı, hər bir kələm iki damcı su kimi lap o biri kələmə bənzəyir! — deyə qaranquş cavab verdi. — Bir də ki, burada havalar tez-tez xarablaşır.

— Eh, buna öyrəşmək olar, — deyə toyuq dilləndi.

— Amma bura soyuqdur, bir də görərsən ki, donubsan!

— Kələm üçün elə bu yaxşıdır, — deyə toyuq cavab verdi. — Bir də ki, axı bizim yerdə də isti vaxtlar olur! Budur, məselən, dörd il bundan qabaq burada yay düz beş həftə uzandı. Özü də elə isti idi ki, heç nəfəs almaq olmurdu. Yeri gəlmışkən onu da deyim ki, bizim yerlərdə haman uzaq ölkələrdə olan zəherli ilanlar və vəhşi heyvanlar yoxdur. Quldurlar da yoxdur. Yalnız mürtədlər bizim ölkəni dünyada ən yaxşı ölkə hesab etməzler. Belələrinin bizim ölkədə yaşamağa haqqı yoxdur! — deyə toyuq ağladı. — Axı mən də səyahət eləmişəm, bir çəlləyin içində düz on iki mil (20 km-ə yaxın) yol getmişəm, — səyahətdə heç bir xoşa gələn şey görməmişəm.

— Bəli, bizim toyuq çox ağıllıdır, — deyə Berta gəlincik dilləndi. — Dağlara çıxıb veyillənmək, mənim də heç xoşuma gəlmir. Elə onu bilirsən ki, gah yuxarı çıxırsan, gah aşağı enirsən, gah yuxarı çıxırsan, gah aşağı enirsən, yox, yaxşısı budur ki, biz, haman o qumu bol olan kəndə gedək və içində kələm bitən bostanda gəzməyə çıxaq.

Onlar bu qərara gəldilər.

## ŞƏNBƏ

Ole-Lukoye Yalmarı yatağına uzandıran kimi, Yalmar ondan soruşdu:

— Bu gün də nağıl danışacaqsanmı?

— Bu gün buna vaxt yoxdur, — deyə Ole cavab verdi və oğlanın başı üstündə öz qəşəng çətrini açdı. — Bircə bu çinlilərə bir tamaşa elə!

Çətir, üzərindən göy ağaclar və ensiz körpülər çəkilmiş şəkilli Çin fincanına oxşayırı; körpülərin üstündə ciqqılı çinlilər durub başlarını terpedirdilər.

— Bu gün sabahkı gün üçün bütün dünyani bəzəmək lazımdır! — deyə Ole sözünü davam etdi. — Sabah bayram günüdür, bazar günüdür. Mən gərek kilsənin qülləsinə çıxıb kilsə cinlərinin



işlərini yoxlayam. Onlar kilsə zənglerini təmizləməlidirlər, yoxsa zənglər sabah yaxşı səslənməz. Sonra gərək cölə çıxıb görüm külək otların və yarpaqların tozlarını aparıb ya yox. Ondan sonra da növbə ən çətin işə gəlib çatacaqdır. Gərək bütün ulduzları göydən çıxarıb təmizləyəm. Mən onları öz önlüyümə yiğirəm, hər bir ulduzu və onun göydəki dəliyini nömrələyirəm ki, sonra hər birini öz yerinə qoyum, yoxsa onlar öz yerlərində yaxşı durmazlar və bir-bir göydən qopub yerə tökürlər.

— Bir bura baxın, cənab Ole-Lukoye! — deyə divardan asılmış köhnə şəkil birdən dile gəldi, — Mən Yalmarın ulu babasıyam və sizdən çox razıyam ki, siz nəticəmə nağıllar danışırsınız; amma siz onun fikrini çəşdirməməlisiniz. Göydən ulduzları çıxarmaq və təmizləmək mümkün olan şey deyildir: ulduzlar da bizim yer kimi göy cisimləridir, elə onların gözəlliyi də bundadır.

— Çox sağ ol, ay ulu baba! — deyə Ole-Lukoye cavab verdi. — Çox sağ ol! Sən ailənin başçısısan, hamımızın böyüüsən, amma yenə də mən sendən böyüyəm! Mən qoca bütperəstəm; qədim romalılar və yunanlar məni yuxugörmə allahı sayırdılar. Mən ən məşhur adamların evlərində olmuşam, yenə də onların qapısı mənim üzüme açıqdır; mən yaxşı bilirəm ki, həm böyükərlə, həm de kiçiklərlə necə rəftar etmək lazımdır. İndi sən özün danışa bilərsən. Ole-Lukoye bunu deyib çətirlərini qoltuğuna vurdu və çıxıb getdi.

— Bir bax ha, yəni adam öz fikrini də deyə bilməz! — deyə köhnə şəkil mızıldandı. Bu vaxt Yalmar yuxudan oyandı.

## BAZAR

Ole-Lukoye dedi:

— Axşamın xeyir!

Yalmar ona baş eydi, cəld yerindən sıçrayıb ulu babasının şəklinin üzünü divara çevirdi ki, yenə dünənki kimi söhbətə baş qoşmasın.

Yalmar dedi:

— İndi sən mənə, bax, bu nağılları danış: bir qabıq içinde doğulmuş beş yaşıl noxud dənəsinin nağılı, toyuq ayağına bənd olmuş xoruz ayağının nağılı, özünü tikiş iynəsi sayan yamaq iynəsinin nağılı.

— Ha, az olsun, yaxşı olsun! — deyə Ole-Lukoye cavab verdi.

— Yaxşısı budur ki, mən sənə bir şey göstərim. Mən sənə qoy öz qardaşımı göstərim, onun da adı Ole-Lukoyedir, amma o hər adamin yanına ömründə bircə dəfədən artıq gəlməz. Amma gələndə də, adamı götürüb öz tərkinə, ata mindirər və ona nağıl danışar. O yalnız ikicə nağıl bilir: bunlardan biri elə gözəldir ki, heç deyiləsi deyil, amma o biri... elə qorxuludur ki, deməyə söz tapmiram.

Ole-Lukoye Yalmarı qucağına götürüb pencerənin qabağına apardı və dedi:

– Bu saat mənim qardaşımı, yəni o biri Ole-Lukoyeni görəcəksən. Adamlar onun adına Ölüm deyirlər. Görürsənmi, o heç də şəkillərdə çəkildiyi kimi qorxunc bir skelet deyildir. Əynindəki kaftana qusar mundırı kimi gümüş güləbətinlə naxış çəkilmişdir. Çiyində qara məxmər bir plas yellənir... Bir bax, gör necə at çapır!

Yalmar baxıb o biri Ole-Lukoyenin öz tərkinə həm qocaları, həm də uşaqları alaraq, necə çapdığını gördü. Onlardan bəzisini o, qabağında, bəzisini isə arxasında oturdurdu, amma həmişə evvelcə soruşdurdu:

- Sənin qiymətlərin necədir?
- Yaxşıdır! – deyə hamı cavab verirdi.
- Göstər görüm!

Onlar aldıqları qiymətləri göstərməli olurdular. Qiymətləri elə və yaxşı olanları o öz qabağına oturdur, onlara şirin nağıllar danışındı. Qiymətləri orta və pis olanları arxasında oturdurdu və onlar qorxulu bir nağıl eşitməli olurdular. Onlar qorxudan titrəyir, ağlayır və atdan hoppanmaq isteyirdilər, amma bunu edə bilmirdiler, çünki haman saat yəhərə yapışib qalırdılar.

– Bu Ölüm ki, lap gözəl bir Ole-Lukoyedir! – deyə Yalmar dilləndi. – Mən ondan heç birçə tikə də qorxmuram!

Ole dedi:

– Heç qorxmalı bir şey yoxdur! Amma çalış ki, qiymətlərin həmişə yaxşı olsun.

– Bax, bu yaxşı nəsihətdir! – deyə Yalmarın ulu babasının şəkli dilləndi. – Amma hər halda, deməliyəm ki, hərdən bir adam öz fikrini söyleməlidir.

O çox razı qalmışdı.

Bax, bu da sənə Ole-Lukoyenin bütün əhvalatı! Axşam olanda, qoy o özü sənə yenə də bir şey danışın.

1840-1842



## DONUZOTARAN

**B**iri vardi, biri yoxdu, kasib bir şahzadə vardi. Onun ölkəsi çox kiçik idi, amma bununla bərabər ləp da elə xirdaca deyildi ki, şahzadə evlənə bilməyəydi. O özü də evlənmək isteyirdi.

Əlbətə, o gedib imperatorun qızına desəydi ki: "Mənə əre gələrsənmi?" – Bu onun tərəfindən çox yekəbaşlıq olardı. Amma şahzadenin yaxşı adı-sanı vardi. Belə ki, yüzlərlə şahzadə qızlar onun təklifini sevinə-sevinə qəbul edərdilər. Amma məraqlıdır ki, görəsən, imperatorun qızı ona nə cavab verər? Gəlin, bu əhvalatın necə olduğunu dinleyək. Şahzadənin atası ölmüşdü, onun qəbrinin üstündə tayı-bərabəri olmayan gözəl bir qızılıgül kolu bitmişdi. Bu kolancaq beş ildə bir dəfə çiçəklənərdi və lakin tek bir cərəqə qızılıgül açardı. Amma bu, elə bir gül idi ki, gel görəsən! Bu gül elə xoş ətir saçırı ki, onu bir dəfə qoxlayanda, adam bütün dərdini-qəminini unudurdu. Şahzadə oğlanın bir bülbülu də var idi. Bu bülbülu elə qəribə cəh-cəh vurardı ki, elə bil dünyada nə qədər gözəl neqmələr varsa, hamısı onun xirdaca boğazına toplanmışdır. Şahzadə oğlan qızılıgül kolunu da, bülbülu də imperatorun qızına hədiyyiə etmək isteyirdi. Onları böyük, gümüş sandıqçalaraya qoyub qızə göndərdilər.

İmperator buyurdu ki, gümüş sandıqçaları birbaş böyük zala aparsımlar; şahzadə qız orada qulluqçu qızlarla "qonaq-qonaq" oynayındı, – onun başqa bir işi-peşəsi yox idi. Şahzadə qız içində hədiyyə olan böyük, gümüş sandıqçaları görəndə, sevindiyindən əllerini bir-birinə vurdu.

– Nə olaydı, onların içində ciqqılı bir pişik olaydı! – deyə şahzadə qız səsləndi.

Amma birinci sandıqçanın içinde bir qızılıgül kolu və onun budağında qəşəng bir qızılıgül var idi.

— Ay aman, gör bunu nə qəşəng qayırıblar! — deyə qulluqçu qızlar kəkələdilər.

— Qəşəng nədir, — deyə imperator dilləndi, — bu ki, lap qiyamətdir!

Amma şahzadə qız qızılıgüle əlini vurdudunda, az qaldı ki, ağlasın.

— Vay, ay ata! — deyə o dilləndi. — Bu ki, qayırma deyil, əsl güldür!

— Ay aman! — deyə bütün saray adamları tekrar etdilər. — Bu ki, əsl güldür!

İmperator belə buyurdu:

— Bir dayanın! Əvvəlcə baxaq görək, o biri sandıqçada nə var.

O biri sandıqçanı açan kimi içindən bir bülbülbəl çıxıb elə qəribə cəh-cəh vurmağa başladı ki, onun barəsində bir pis söz deməyə heç kəsin dili gəlmədi.

— Superbe! Charmant!<sup>1</sup> — deyə qulluqçu qızlar ağız-ağıza verdilər; onlar hamısı fransızcanı bir-birindən pis danışındılar.

— Bu quş mənim yadına, rəhmətlik imperatriçanın açılarkən musiqi çalan burunotu qabını salır! — deyə qoca saray xidmətçisi dilləndi. — Bunun da səsi, oxuması lap elədir.

— Hə, he! — deyə imperator dilləndi və uşaq kimi ağlamağa başladı.

— Yəqin ki, bu quş əsl quş deyil? — deyə şahzadə qız soruşdu.

— Lap əsl quşdur! — deyə hədiyyə getirən elçilər ona cavab verdilər. Şahzadə qız:

— Ele isə, qoy hara istəyir uçub getsin! — dedi və şahzadə oğlanın eşq təklifini qəbul etməyə razılıq vermedi.

Amma şahzadə oğlan ruhdan düşmədi, — üz-gözünə qara və qəhvəyi rənglər çekib, şapkasını gözünün üstüne qoydu və sarayı qapısını döyüd.

— Salam, imperator! — deyə o, dilləndi. — Sizin sarayda mənə bir iş tapıramı?

— Burada sənin kimi iş axtaranlar çoxdur! — deyə imperator cavab verdi. — Amma bir dayan, yadına düşdü, mənə bir donuzotaran lazımdır. Donuzlarımın heç sayı-hesabı yoxdur.

Beləliklə şahzadə oğlanı sarayın donuzotarəni təyin etdilər. Onu donuzların tövləlerinin yanında xirdaca bir daxmada verdilər. Şahzadə oğlan bütün günü oturub nə isə, bir şey qayırırdı. Axşama yaxın sehrli bir qazan qayırırdı. Qazanın dövresinə çoxlu zinqirov asılmışdı. Qazanın içinde bir şey bişirəndə, zinqirovlar cingildəyir, bu nəgməni çalırdılar:

Ah, əzizim Auqustin,  
Auqustin, Auqustin,  
Ah, əzizim Auqustin,  
Hər şey qurtardı-getdi!

Amma ən qəribəsi bu idi ki, əlini qazançadan çıxan buxarın üstünə tutduqda, haman saat bilirdin ki, şəhərdə kim, nə xörək bişirir. Beli, bu qazança, heç qızılıgülün-zadin tayı deyildi!

Bir defə imperatorun qızı öz qulluqçuları ilə gəzməyə çıxmışdı. Birdən zinqirovların xoş səslərini eşitdi. O, haman saat dayanıb yaman sevindi. Axi o özu də fortepianoda elə bircə bu havanı çala bilirdi: “Ah əzizim Auqustin!” — Özu də tek bircə barmaqla çalırdı.

İmperatorun qızı dedi:

— Aha, mən də bu havanı çalıram! Bəs belə! Deməli ki, bizim donuzotaran savadlı adamdır! Bura baxın, biriniz gedin ondan soruşun görək, haman alətin qiyməti neçəyədir.

Qulluqçu qızlardan biri ayağına taxta başmaq geyib dal həyətə getməli oldu.

— Bu qazançanı neçəyə deyirsən? — deyə qulluqçu qız soruşdu.

— Şahzadə qızın on öpüşünə. — deyə donuzotaran cavab verdi.

Qulluqçu qız bərkdən dedi: — A, heç elə şey olar!

— Ondan ucuz vermərəm! — deyə donuzotaran onun sözünü kesdi.

<sup>1</sup> Misilsizdir! Əladır! (fransızca)

Şahzadə qız qulluqçudan soruştı: – hə, o nə dedi?

– Düzü, elə söz dedi ki, heç ağıza almalı deyil! – deyə qulluqcu qız cavab verdi. – Yaman pis söz dedi!

– Elə isə qulağıma piçilda. Qulluqcu qız onun qulağına piçildadi. Şahzadə qızın acığını tutdu:

– Vay həyasız! – deyə o çıxıb getmək istədi, amma... zinqirovlar elə yaxşı çalınırkı ki, adam ayrılib gedə bilmirdi:

Ah, əzizim Augustin,  
Hər şey qurtardı-getdi!

Şahzadə qız qulluqçuya dedi:

– Bura bax, get ondan soruş bəlkə mənim qulluqçularından o öpüş almağa razı ola?

– Yox, sağ olun, – deyə donuzotaran yanına gələn qulluqcu qızıa cavab verdi. – Ya gərək şahzadə qız on öpüş verə, ya da qazançanı özümə saxlayacağam.

– Bu nə yaman tərs adamdır! – deyə şahzadə qız deyindi. – Amma nə olsun, çare yoxdur! Gərək siz bizi dövrəye alasınız ki, heç bir kəs bizi görməsin.

Qulluqcu qızlar şahzadə qızı dövrəye aldılar və öz gen tu-manlırla onun qabağını kəsdilər. Donuzotaran, şahzadə qızdan on öpüş aldı, şahzadə qız da donuzotarandan qazançanı.

Ay sevinirdiler ha! O gün bütün axşamı, ertəsi gün də bütün günü qazançanı ocağın üstündən götürmədiler; şəherdə saray xadimindən tutmuş, çekmeçinin metbəxinə qədər heç bir met-bəx qalmadı ki, orada nə bişirildiyindən xəbər bilməmiş olsunlar.

Qulluqcu qızlar hoppanıb əllərini bir-birinə vururdular:

– Biz bilirik ki, bugün kim ləzzətli şorba və yağılı qoğal bişirmışdır! Biz bilirik ki, kim sıyıq və donuz kotleti bişirmışdır. Bu nə maraqlıdır!

– Bu lap möcüzədir! – deyə baş saray katibinin arvadı təsdiq etdi.

– Bax, dilinizi saxlayın ha, axı mən imperatorun qızıyam.

– Əlbette, bəs necə! – deyə hamı səs-səsə verdi.

Amma donuzotaran (yəni hamının donuzotaran bildiyi şahzade oğlan) vaxtını boş itirmirdi. O, bir şaxşax qayırmışdı. Bu şaxşaxı tərpədən kimi, dünyada olan bütün valsları və rəqsləri çalmağa başlayırdı.

Şahzadə qız oradan keçib getdikdə, bunu eşidib səsləndi:

– Bu nə əla şeydir! Nə gözəl havalar çalışır? Mən ömrümüzə bundan yaxşı şey eşitməmişəm! Gedin ondan soruşun, haman şeyi neçəyə deyir. Amma mən daha öpuşən deyiləm ha!

Donuzotaranın yanına gedib qayıdan qulluqcu qız dedi:

– O, şahzadə qızdan yüz öpuş istəyir!

– Dəli olub, nədir? – deyə şahzadə qız çığırınb yola düşdü. Amma bir-iki addım atıb dayandı. – Gərək incəsənətin inkişafına kömək edəsən! – deyə o dilləndi. – Axı mən imperatorun qızıyam! Gedin donuzotarana deyin ki, mən ona dünənki kimi on öpüş verərəm, qalanını qoy mənim qulluqçularından alsın.

– Oh, biz də istəmirik... – deyə qulluqcu qızlar tərslik etməyə başladılar.

– Boş danışmayın! – deyə şahzadə qız onlara açıqlandı. – Mən onu öpməyə razı olandan sonra, siz gərək lap çoxdan razı olasınız. Yادınızdan çıxarmayın ki, mən sizi yedirib-içirdirəm və size donluq verirəm.

Beləliklə qulluqcu qız bir də donuzotaranın yanına getməli oldu.

– Şahzadə qızdan yüz öpüş! – deyə donuzotaran sözündən dönmədi. – Yoxsa şaxşaxı satmayacağam.

– Dövərə vurun! – deyə şahzadə qız əmr verdi. Qulluqcu qızlar onu dövrəye aldılar, donuzotaran da onu öpməyə başladı.

Eyvana çıxmış olan imperator:

– Donuz yatağının qabağında o nə yiğincaqdır? – deyə soruştı və eynəyini silib gözünü taxdı. – Hə, quluqcu qızlar orada yene nə isə oynayırlar! Gedim, bir baxım!

İmperator lap köhnəmiş ayaqqabılarının daban tərəfini düzəldib onları şappıldada-şappıldada tez o tərəfə getdi.

İmperator dał heyətə keçib gizlince, qılıqcu qızlara yaxınlaşmağa başladı. Qızların başı öpüşləri saymağa qarışmışdı. Axı gərək elə olaydı ki, donuzotaran öz haqqını dümdüz alaydı, ona çatası qəderden nə çox, nə də az olmayıyadı. Buna görə də heç kəs imperatoru görmədi. O da, pəncələri üstündə dikəldi.

İmperator öz qızının donuzotaranla öpüşdüğünü gördükde:

— Bu necə oyundur! — deyə bərkdən çıçırdı və başağının bir tayıni çıxarıb qızın təpəsinə vurdu. Bu vaxt donuzotaran qızdan səksən altinci öpüşü alırıldı. — Rədd olun buradan! — deyə imperator açıqlı-acıqlı bağırdı və şahzadə qızı da, donuzotaranı da öz ölkəsindən qovdu.

İndi, budur, şahzadə qız durub ağlayır, donuzotaran da deyinir, yağış isə hər ikisinin təpəsindən tökürdü.

— Ah, men nə bədbəxtəm! — deyə şahzadə qız zarıydı. — Axı men niyə o qəşəng şahzadə oğlana ərə getmədim? Ah, gör mənim bəxtim nə pis gətirdi!

Bu vaxt donuzotaran ağacın dalına keçib üzündən qara ve qəhvəyi rəngləri sildi, əynindən adı paltarı çıxarıb atdı və öz şahzadə paltarında şahzadə qızın qabağında durdu. Oğlan o qədər qəşəng idi ki, şahzadə qız onun qabağında baş əyməli oldu.

Şahzadə oğlan qızı dedi:

— İndi mənim səndən zəhləm gedir! Sən şahzadəyə ərə getmek istəmədin! Nə bülbülün, nə də gülün qədrini bilmədin, amma boş oyuncalar üçün donuzotaranı öpməyə razı oldun! Sənə lap bu da azdır!

O qayndıb öz ölkəsinə getdi, içəri girib qapını bərk çırpdı və açarla bağladı. Şahzadə qız isə, öz yerində qalıb yalnız bu nəğməni oxumalı oldu:

Ah, əzizim Augustin,  
Hər şey qurtardı-getdi!

1839-1841



## İSTƏKLİLƏR

Fırfıra ilə top başqa oyuncalarla birlikdə qutunun içinde idi. Fırfıra topa dedi:

— İndi ki, biz bir qutunun içindəyik, gelsənə evlənək?

Ancaq tumacdən tikilmiş top, özünü heç bir xanım qızdan eskik saymadığı üçün, bu suala cavab vermək istəmədi.

O biri gün oyuncaların yiyesi olan oğlan, gəlib fırfirəni qırmızı və sarı rənglərlə boyadı, ortasına da mis mix vurdu. Fırfıra firlananda, elə qəşəng görünürdü ki!

Fırfıra topa dedi:

— Bir baxın, görün nə qəşəngəm! Bəs indi sözünüz nədir? Gelsənə evlənək? Nəyimiz bir-birindən eskikdir? Siz hoppanırsınız, mən də oynayıram, Dünyada heç kəs bizdən xoşbəxt ola bilməz.

— Elemi güman edirsiniz? — deyə top dilləndi. — Siz yəqin bilmirsiniz ki, mənim ata-anam tumac ayaqqabı olublar, həm də mənim içimdə mantar var!

— Mən də qırmızı ağacdən qayrılmışam, — deyə fırfirə cavab verdi, — bir də ki, məni şəhər hakimi özü yonub qayrımışdır. Onun bir torna dəzgahı var, özü də məni elə həvəslə yonmuşdur ki!

— Doğrudanmı? — deyə top inanmamazlıqla soruşdu.

— Əger yalan deyirəmsə, heç fırladan qamçı mənə toxunmasın! — deyə fırfirə cavab verdi.

Top dedi:

— Siz dildən qoçaqsınız, amma mən yənə də razı ola bilmərem. Mən, demək olar ki, lap nişanlıyam? Mən elə havaya qalxan kimi, yəli -quşu yuvadan başını çıxarıb soruşur: “Hə necə oldu?, Hə necə oldu?”. Mən həmişə ürəyimdə ona “hə” deyi-

rəm, deməli ki, iş daba qurtarmış kimidir. Ancaq sizə söz verirəm ki, heç bir vaxt sizi yaddan çıxarılmayacağam.

— Buna bax ha! Bu mənim nəyimə gərəkdir! — deyə fırfıra cavab verdi. Onlar bundan sonra bir-birile daha danışmadılar.

O biri gün oğlan topla oynamaya başladı. Fırfıra, topun quş kimi havaya qalxmasına tamaşa edirdi... Axırdı top tamam gözdən itdi, sonra yere düşdü. Yerə dəyən kimi, yenə yuxarı qalxdı, — bilmək olmurdu ki, onu nə isə bir şey yuxarı çəkirdi, yoxsa içərisində mantar olduğuna görə belə hoppanırdı. Top doqquzuncu dəfə yuxarı qalxıb bir də qayıtmadı! Oğlan onu nə qədər axtardısa, tapmadı ki, tapmadı!

Fırfıra ah çəkib öz-özünə dedi: "Mən bilirəm top hardadır. O, yali- quşunun yuvasındadır, ona ərə getmişdir!".



Fırfıra top barəsində nə qədər çox düşünürdüsə, ona o qədər artıq vurulurdu. Top başqasını ondan artıq bəyəndiyinə görə, fırfiranın topa olan sevgisi daha da şiddetlənirdi.

Fırfıra fırlanır, nəğmə oxuyur, amma topu heç yadından çıxara bilmirdi. Top ona getdikcə daha da gözəl görünürdü.

Beləliklə bir çox illər gəlib keçdi və onun sevgisi köhnəlmış bir sevgi halını aldı.

Elə fırfıra özü də qocalmışdı... Bir dəfə onu aparıb üzünə zər çəkdilər. O heç ömründə belə gözəl olmayışdı! Fırfıra tamam zər içində idi. Özü də firlana-firlana elə qıjıldayındı ki, adamin xoşu gəlirdi! O bunu çox gözəl bilirdi. Bir dəfə fırfıra xeyli yuxarı hoppanıb yox oldu.

Onu axtardılar, axtardılar, hətta ambara da girib axtardılar, — tapılmadı ki, tapılmadı.

Göresən, o necə olmuşdu?

O, hoppanıb çirkab vedrəsinə düşmüştü! Vedrə də su novçasının altında idi və içi hər tullantılarla dolu idi: burada gəmirilmiş kələm qırıntıları, talaşa, zir-zibil vardi.

— Bir gör gəlib hara düşdüm ha! — deyə fırfıra köksünü ötürdü. — Burada mənim bütün zərim tökülb gedəcək, özü də gör kimlərin arasına gəlib düşmüşəm? — deyə o, uzun kələm qırıntısına və bir də almaya bənzər qəribə yumru bir şeyə sarı baxdı. Amma bu alma deyildi. Bu haman köhnə top idi ki, uzun illər su novçasının içində qalıb tamam islanmış və axırdı gəlib vedrənin içində düşmüşdü.

— Allaha şükür olsun, axır ki, bizim təmşlardan birinə rast gəldim, onunla söhbət etmək olar! — deyə top, üzünə zər çəkilmiş fırfiraya baxdı. — Axı mən ki, əslində tumacdan tikilmişəm, özü də məni bir qız tikmişdir, içərimdə də mantar var! Amma indi məni görən adam, heç deyə bilermi ki, mənim əvvəlim necə olub? Mən, azca qalmışdım ki, yali quşuna ərə gedəm! Amma su novçasına düşüb düz beş il orada qaldım. Bu, zarafat deyil ha! Özü də ki, bir qız üçün!

Fırfıra dinnirdi, – o öz əvvəlki sevgilisini yadına salırdı və get-gedə inanırdı ki, doğrudan da haman o top idi.

Qulluqçu qız vedrəni boşaltmağa gəldi. – Aha, bizim fırfiramız burdaymış ki! – deyə o dilləndi.

Fırfirani yenə eve apardılar, özü də hörmət qazandı, amma topu heç yada da salmadılar. Fırfıra özü də öz keçmiş sevgisini daha dilinə de getirmirdi. Əlbəttə, isteklisi beş il su novçasında qalandan sonra, ona olan sevgi de soyuyar; həm də haman sevgiliyə çirkab vedrəsində rast gəldikdə, onu heç cürə tanımaq olmaz.

1843-1845



## QAR KRALİÇA

Yeddi nağıldan ibarət əhvalat

Birinci nağıl

### GÜZGÜ VƏ ONUN QIRINTILARI

■ ■ e, başlayaq! Bax, bizim nağılin axırına yetişdikdə, indi bildiyimizdən daha çox biləcəyik.

Biri vardı, biri yoxdu, lap şeytan kimi yaman açıqlı bir divvardı! Bir dəfə onun kefi yaman kök idi; çünkü bir güzgү qayırılmışdı, bütün xeyirli və gözəl şeylər güzgүyə düşdükdə, demək olar ki, tamam yoxa çıxırdı, amma bütün pis və kifir şeylər tərsinə, daha da artıq gözə çarpır, daha da iyriñc görünürdü. Ən gözəl axar-baxarlı yerler bu güzgüdə qaynayıb ispanaq horrası kimi bir-birinə qarışmış, ən gözəl insanlar isə, kifir görünürdülər. Ya da adama elə gəlirdi ki, bu adamlar başısağı durublar, qarınları isə yerli-dibli yoxdur! Bu güzgüdə adamların üzləri o qədər dəyişib kifitləşirdi ki, onları tanımaq olmurdu. Əger bir adamın üzündə tək birçə cil vardisa, yayılıb onun bütün burnunu və yanağını basmış kimi görünürdü. Bütün bunlar divi yaxşıca əyləndirirdi. Bir adamın ağlına xeyirli, faydalı bir fikir gəldikdə, güzgü haman saat ağız-burnunu əyirdi. Div də öz qəribə güzgüsündən o qədər xoşlamırdı ki, qəhqəhə ilə gülməkdən özünü saxlaya bilmirdi. Divin öz məktəbi də var idi, – onun şagirdləri bu güzgüdən bir möcüzə kimi danışındılar.

Onlar deyirdilər ki: – Ancaq indi insanları, həm də bütün dünyani əslinde olduğu kimi görmək mümkündür!

Onlar bu güzgünü götürüb bütün dünyamı gəzməyə başladılar. Bir azdan sonra heç elə bir ölkə, heç elə bir adam qalmadı ki, onlar kifirləşmiş halda güzgüyü düşməmiş olsunlar. Axırda divin şagirdləri istədilər ki, göye ucalıb məlekleri də, uca Tanrınu da lağla qoyub gülsünlər. Onlar nə qədər çox yüksəyə qalxırdılar, güzgü də o qədər çox əzilib-büzülməyə və ağız-burnunu əyməyə başlayırdı, – belə ki, onu əldə tutub saxlamaq çətin olurdu. Divin şagirdləri getdikcə daha da yuxarı qalxır, Allaha və məlekklərə yaxınlaşırdılar; amma birdən güzgü elə əyilib titrədi ki, onların əlindən çıxıb yerə düşdü və çilik-çilik oldu. O, milyonlarla, milyardlarla saysız-hesabsız xirdaca qırıntılarla çevrildi və qırıntılar güzgünün özündən çox-çox artıq zərər verdi. Onun toz kimi bəzi xirdaca qırıntıları dünyanın üzünə yayılıb; hərdən elə olurdu ki, adamların gözünə düşüb orada qalırdı. Onda gözüne güzgü qırıntısı düşmüş adam hər bir şeyi tərsinə görməyə başlayır, ya da hər bir şeydə onun yalnız pis tərəflərini görürdü, çünki hər bir qırıntıda bütöv güzgünün bütün xüsusiyyətləri qalmışdı. Bu güzgü qırıntıları bəzi adamların düz ürəyinə gedib çıxırı, – bu da hər şeydən pis idi: onda adamın ürəyi bir parça buza dönürdü. Bu qırıntıların arasında hərdən eləsi de olurdu ki, onları pəncərənin gözünə salmaq mümkün idi, amma belə “şüşə” salınmış pəncərədən adam gərək öz yaxın dostlarına baxmayayırdı. Güzgünün bəzi qırıntıları eyneklərə salınmışdı. Adamlar şeyləri yaxşı görmək və onlar barəsində düzgün düşünmək üçün belə eynəyi taxan kimi, onların başlarına bəla gəlirdi. Xəbis div isə, buna sevinir və qarnına sancı dolana qədər qəhqəhə ilə gülürdü; elə bil ki, onu qidiqlayırdılar. Güzgünün qırıntılarından çoxu dünya üzerinde hələ də uçuşmaqdı idi. İndi gəlin onlar barəsində nağıllara qulaq asaq.

*İkinci nağıl*

## OĞLAN VƏ QIZ

Bir böyük şəhərdə o qədər ev və adam var idi ki, hərə özü üçün xirdaca bağ salmağa bir yer ayıra bilmirdi, buna görə də çox adam dibçeklərdə otaq çiçəkləri saxlamalı olurdu. Haman bu şəhərdə iki yoxsul uşaq yaşayırırdı. Amma onların bağçaları gül dibçəyindən bir azca böyük idi. Uşaqlar bir-birilə qohum deyildilər, amma bir-birini bacı-qardaş kimi sevirdilər.

Bu uşaqların ata-anaları bir-birilə qonşu evlərin lap yuxarılarında, çardaqda olurdular; evlər bir-birinə o qədər yaxın idi ki, onların damları demək olar ki, bir-birinə toxunurdu. Bir ailənin pəncərələri, o biri ailənin pəncərələrinə baxırdı. Pəncərələrin altında isə, her iki evin divarı boyunca novçə uzanırdı. Beləliklə üzbəüz yaşayan qonşuların evinə getmək üçün haman novçanın üstündən adlamaq kifayət idi.

Hər iki ailə hərə özü üçün yekə bir taxta qutu tapıb bunların içində, şorbaya tökməyə noxud və göyərti becerirdi. Bundan başqa, hər qutuda xirdaca bir qızılıgül kolu da bitmişdi. Bu kollar çox güzel qol-budaq atmışdı. Bir dəfə uşaqların ata-anaları belə qərara gəldilər ki, hər iki qutunu novçanın dibinə qoysunlar. Onda bir ailənin pəncərəsindən o birinin pəncərəsinə iki cərgə çiçək ləki uzanmış kimi olurdu. Noxudun budaqları qutulardan yaşılı hörükər kimi sallanır, qızılıgül budaqları isə, bir-birinə sarmasına pəncərələrin dövrəsinə haşıyə kimi hopmuşdu, – elə bil ki, yarpaqlardan və çiçeklərdən zəfər tağları düzəldilmişdi. Qutular çox hündür idi və uşaqları onların üstüne çıxmaga qoymurdular, amma ata-anaları oğlan ile qızla bir-birinə qonaq getməyə və qızılıgül kollarının altında xirdaca skamyalarını qoyub oturmağa icazə verirdilər. Bir-birilə oynamamaq onlar üçün nə qədər xoş idi!

Qişda onların bu xoş əyləncələri kəsilirdi. Pəncərələr tez-tez buz bağlayırdı, amma uşaqlar mis pulları peçin üstündə qızdırıb donmuş pəncərə şüşələrinə basırdılar, buz tezliklə eriyir, qəribə

bir pəncərəcik əmələ gelirdi. Bu pəncərəcik yumruvari olurdu və buradan şən, mehriban bir göz görünürdü: beləliklə oğlan ilə qız, yəni Kay ilə Gerda bir-birinə baxırdılar. Yayda onlar bir dəfə hoppanmaqla bir-birinin evinə gedə bilərdilər, amma qışda gərək əvvəlcə çox-çox pillələri aşağı enəydiłər, sonra yenə haman pillələri yuxarı çıxayıdlar. Bayırda isə çovğun viyildiyirdi.

Qoca nənə deyərdi ki: – Bunlar vizildaşan ağ arılardır!

– Bəs onların da kraliçası varmı? – deyə oğlan soruşardı; o bildirdi ki, əsl arıların kraliçası olur.

– Var, – deyə nənə cavab verərdi. – Onların kraliçası qar komasının ən sıx yerindədir; ancaq o kraliça başqa qar dənələrinən böyükdür, özü də heç bir vaxt aşağıda çox qalmaz. Həmişə qalxıb qara buluda qayıtmağa tələsər. O, tez-tez şəhər küçələrində gecə-yarısı uçur və pəncərələrdən baxır, onda pəncərələr çiçək kimi buz naxışları ilə örtülür.

– Görmüşük, görmüşük! – deyə uşaqlar cavab verərdilər və bütün bunların lap doğru olduğuna inanardılar.

– Bəs qar kraliça bura gəlib gire bilməzmi? – deyə bir dəfə qız soruşdu.

– Hüneri var gəlsin görüm! – deye oğlan cavab verdi. – Mən onu isti peçin üstündə oturdaram, haman saat əriyər.

Nənə onun başını tumarlayıb söhbəti dəyişdirərdi.

Bir axşam Kay evlərinə qayıdıb yatağına girmek üçün soyunmadan əvvəl pəncərənin qabağındakı stula çıxdı və şüşədə, buzun əridiyi yerde, haman yumruvari pəncərəcikdən bayırə baxmağa başladı. Bayırda qar dənələri uçuşurdu. Onların içərisindən çox iri bir qar dənəsi çiçək qutusunun kənarına düşdü və birdən böyüməyə başladı. O qədər böyüdü-böyüdü ki, axırdı dönüb bir qadın oldu, bu qadın çox nazik bir tülə bürünmüştü, bu tül elə bil milyonlarla qar ulduzuqlardan hörülmüşdü. Çox gözəl olan bu qadın başdan-ayağa qədər buzdan, gözqamaşdırıcı, parıldayan buzdan idi! Amma özü də canlı idi! Onun gözləri ulduz kimi parıldayırdı, amma bu gözlərdə nə istilik, nə də mehribanlıq vardı. Qar qadın oğlana başı və əliyle işarə edib öz yanına

çağırdı. Oğlan qorxub stuldan yerə hoppandı, pəncərənin qabağından isə, yekə quşa bənzər bir şey ötüb keçdi.

Ertəsi gün bərk şaxta oldu, amma ondan sonra hava qızındı, bir qədər keçdikdən sonra isə yaz gəldi. Günəş yeri isindirməyə başladı, otlar cürcərdi, qaranquşlar pəncərələrin altında yuva qurmağa başladı, pəncərələr taybatay açıldı və uşaqlar yenə də yerdən xeyli hündür olan öz xirdaca bağçalarında oturmağa başladılar.

Haman yaz qızılgüller çox yaraşıqlı açıldı. Qız qızılgül barəsində bir dua ezbərləmişdi; bu duanı oxuya-oxuya o öz gülləri barəsində düşünürdü. Qız duanı oğlana da oxudu, oğlan da səsini onun sesinə qoşdu:

Açıb qızılgüller... gözəldir hər yan!  
Olar körpə İsa bizlərə eyan!

Uşaqlar bir-birinin elindən tutub duanı oxuyur, qızılgülləri öpür, günəşin rəngdən-rəngə çalan şövqünə tamaşa edib onunla danışındılar, – onların gözüne bu parıltılar içində guya körpə İsa özü görünürdü. Bu il yaz günləri nə gözəl idi, etirli qızılgül kollarının altı nə yaxşı idi, – elə bil ki, bu güllər heç bir vaxt solma yacaqdı!

Kay ilə Gerda oturub heyvanların və quşların şəkilləri çəkilmiş bir kitaba tamaşa edirdiler. Böyük qülə saatı beşi vurdu.

– Vay! – deyə birdən oğlan qışqırdı. – Ürəyimi nə isə sancti, gözümə də nə isə düşdü!

Qız xirdaca qollarıyla onun boynunu qucaqladı, amma gözlərinə baxıb heç bir şey görmədi. Oğlan isə gözlerini tez-tez qırıp, tozu çıxarmara çalışırdı.

– Yəqin ki, özü çıxıb düşüb, – deyə axırda o dilləndi.

Ancaq məsələ onda idi ki, haman şey oğlanın gözündən çıxıb düşməmişdi. Hem də bu, sadəcə toz deyil, divin güzgüsünün xirdaca bir qırıntıtı idi; – əlbəttə, bizim yadımızdadır ki, hər bir böyük və gözəl şey, haman güzgüyü düşdükdə, xirdaca və yönəmsiz görünürdü, bütün pis və murdar şeylər isə, daha eybəcər görünürdü; hər bir şeyin pis tərəfləri haman saat adamın gözüne

çarptı. Ay yazıq Kay! İndi onun üreyi dönüb bir parça buz olacaqdı! Ağrı keçdi, amma qırıntı orada qaldı.

— Nə mızıldayırsan? — deyə o, Gerdadan soruşdu. — Ay hay! Sən indi ne kifirsən! Mənim heç yerim ağrımır!.. Tfı! — deyə birdən o çıçırdı. — Bu gülün içi qurdla doludur. Nə murdar güldür! O birinin isə saplağı lap əyridir. Kifir qutuların içindən aşağı sallanırlar, özləri də kifirdilər! O, qutuya bir təpik vurdu ve iki qızılıgülü qoparıb atdı.

— Kay, sən ne qayırırsan? — deyə qız qışkırdı. Kay isə, qızın qorxduğunu görüb bir gül də qopardı və gözəl Gerdadan üz çevirib qaçaraq öz pəncərələrindən içəri girdi.

O gündən sonra hər dəfə qız ona şəkilli kitab getirdikdə, oğlan deyirdi ki, bu şəkillər ancaq südəmər körpələr üçün yaxşıdır. Hər dəfə nənə bir nağıl danışdıqda, Kay hər sözə bir qulp qoyardı. Sonra isə... iş o yerə gelib çatdı ki, o nəneni cırmatmağa başladı: gözüne eynək taxıb gizlince nənenin dalınca düşür, onun yerisini və səsini yamsılayırdı. Onun hərəkətləri nənəyə çox bənzeyirdi və adamlar gülüşürdülər. Bir azdan sonra oğlan bütün qonşuları da yamsılamağı öyrəndi. O, qonşuların bütün qəribəliklərini və nöqsanlarını lağla qoymağı lap yaxşı bacarırdı. Adamlar da deyirdilər:

— Bu oğlanın yaman başı var ha! Bunların hamısının səbəbi o idi ki, güzgü qırıntısı onun gözünə, sonra isə üreyinə düşmüdü. Buna görə də o hətta balaca Gerdanı da cırmadırdı. Qızçıqaz isə, onu lap ürekden sevirdi.

Özü də indi Kay başqa cür əylənirdi, — elə bil ki, bunları qəsdən edirdi. Bir dəfə qışda, qarlı bir gündə o, əline böyüdücü bir şüse alıb Gerdanın yanına gəldi. Öz göy paltosunun ətəyini yağan qarın altına tutub qiza dedi:

— Gerda, bir şüşədən bax!

Şüşənin altında qar dənəcikləri əslində olduğundan çox-çox iri görünürdü və al-əlvən çiçeklərə, ya da on guşeli ulduzlara bənzeyirdi. Onlar çox gözəl idi.

— Görürsənmi nə qəşəngdir! — deyə Kay dilləndi. — Qar dənəcikləri esl çiçeklərdən çox-çox cəlbedicidir! Bir gör nə düz-

gündürler. Heç bir əyri xətt yoxdur! Eh, gərək bunlar əriməyəydi!

Aradan bir az keçdikdən sonra, Kay, əllərində iri əlcəklər və çiyində xizəklər olduğu vəziyyətdə, gəlib Gerdanın lap qulağına çığırdı:

— Mənə böyük meydanda başqa oğlanlarla oynamaya icazə veriblər! — deyə o qaçıb getdi.

Meydanda yiğin-yığın uşaqlar oynayırdı. Cürətli olan uşaqlar kəndlilərin kirşələrindən tutub sürüşə-sürüşə xeyli uzağa gedirdilər. Uşaqlar şənlik içinde idilər. Bu şənliyin lap qızğın vaxtında meydanda yekə, iri, ağ bir kirşə göründü. Kirşədə oturan adam tamam ağ xəz bir kürkə bürünmiş və başına ağ xəz papaq qoymuşdu. Kirşə, meydanda iki dövrə vurdu, Kay tez haman kirşədən yapışb öz xizəklərini ona bənd etdi və sürüşə-sürüşə getdi. Böyük kirşə meydandan çaparaq keçdi və bir az sonra bir döngəyə döndü. Kirşədə oturan adam dönüb tanış bir adam kimi Kaya mehribanlıqla baş əydi. Kay bir neçə dəfə öz xizəyini kirşədən açmaq istədi, amma ağ kürklü minici ona baş əydi və Kay sürüşə-sürüşə onun dalınca sürətə getdi. Budur, onlar şəhərin darvazasından çıxdılar. Birdən qar daha da bərk yağmağa başladı, belə ki, heç bir şey görmək olmurdu. Oğlan xizəyini kirşəyə bənd edən kəndiri açmaq istədi, amma elə bil xizək kirşəyə yapışmışdı və sürətə onun dalınca sürüşüb gedirdi. Kay bərkdən çığırdı, amma eşidən olmadı. Qar bərk yağır, kirşə qar komalarına bata-bata, barıların üstündən hoppana-hoppana, çox bərk gedirdi. Kay bütün bədəni əsə-əsə “Ya ilahi!” duasını oxumaq isteyirdi, amma ağlına vurma cədvəlin-dən başqa heç bir şey gəlmirdi.

Qar dənələri getdikcə böyüyüb axırda yekə ağ toyuqlara döndü. Birdən-bire toyuqlar hərə bir tərəfə uçusdular, böyük kirşə dayandı və onun içindən ucaboylu, qədd-qamətli, əynində kürk və başında papaq olan ağappaq bir qadın düşdü, onun üst-başını qar basmışdı. Bu qadın kralıça özü idi.

— Yaxşı gezdik ha! — deyə kralıça dilləndi. — Amma sən lap donubsan! Gel, mənim ayı dərisində tikilmiş kürkümün altına gir.

Kraliça oğlamı kirşeyə oturdub öz kürküne bürüdü. Kay elə bil ki, qar komasının içine batdı.

— Hələ də üşüyürsenmi? — deyə kraliça soruşdu və onun alnından öpdü.

Uf, onun öpüşü buzdan da soyuq idi, bu öpüş uşağın bədəninə işleyib lap ürəyinə qədər çatdı, ürəyi onsz da yarıya qədər buz idi... Bir an Kaya elə gəldi ki, bu saat öləcək, amma birdən onun əhvalı yaxşılaşdı; hətta daha üşümürdü de.

— Bəs mənim xizəyim? Mənim xizəyimi unutma hal! — deyə oğlan tələsik səsləndi.

Onun xizəyini bir ağ toyuğa yüklədilər, möhkəmce sarıdılar. O da uçaraq böyük kirşənin dalınca getdi. Qar kraliça Kayı bir də öpdü və Kay Gerdanı da, nənəni də, bütün evdəkili və yadından çıxardı.

— Daha səni öpməyəcəyəm, — deyə Qar kraliça dilləndi. — Yoxsa o qədər öpərəm ki, ölersən.

Kay ona baxdı; o nə qədər qəşəng idi! Kay bundan daha ağıllı, bundan daha sevimli bir sıfət heç ağlına da getirmirdi. İndi o, daha Kaya birinci dəfə pəncərənin ardında görünüb başı ilə ona işaret etdiyi zaman olduğu kimi buzlu görünmürdü, — indi Kaya elə gəlirdi ki, bu ən yaxşı qadındır. Kay daha ondan qorxmurdı və ona danışdı ki, hesabın bütün dörd əməlini, hətta kəsirləri də bilir; bundan başqa her ölkənin neçə kvadrat mil və nə qədər əhalisi olduğunu da bilir... Amma Qar kraliça dinməyib yalnız gülümsündü. Birdən Kaya elə gəldi ki, o doğrudan da olduqca az şey bilir və öz gözlərini ucu-bucağı görünməyen havaya boşluğunə zilliədi. Bu anda Qar kraliça onu qucağına alıb, gəyə ucaldı və onlar qara bir buludun üstünə qondular. Çovğun ağlayır və inleyirdi, — elə bil ki, o qədim nəgmələr oxuyurdu. Kay ilə Qar kraliça meşələrin, göllerin, dənizlərin və quruların üstündən uşub gedirdilər. Onlardan aşağıda soyuq küləklər əsir, qurdalar ulaşır, qar parıldayıb, qara qarğalar çığırışa-çığırışa uçusurdular; onların başı üzərində isə, iri və işıqlı ay parıldamaqda idi. Kay bütün uzun qış gecələri gözlerini aya zilləyib baxır, gündüzlər isə, Qar kraliçəmin ayaqları altında yatırıdı.

## SEHRBAZ QARININ ÇİÇƏKLİYİ

Bəs Kay yoxa çıxandan sonra balaca Gerdanın halı necə oldu? Kay hara yox olmuşdu? Bunu heç kim bilmirdi və heç kəs ondan bir xəbər verə bilmirdi. Oğlanlar yalnız bunu deyirdilər ki, onun öz xizəyini iri qəşəng bir kirşeyə bənd etdiyini görmüşlər; haman kirşə isə, sonra döngədən burularaq şəhər darvazasından çıxıb getmişdir. Onun necə olduğunu heç kəs bilmirdi. Kay üçün çox-çox göz yaşları tökmüşdülər; Gerda da xeyli acı-acı ağlamışdı. Axırdı bu qərara gəldilər ki, Kay ölmüşdür... Bəlkə də şəhərin lap yanından keçən çaya düşüb batmışdır. Tutqun qış günləri xeyli uzanıb getdi.

Amma budur, yaz gəldi, gün çıxdı.

— Kay ölmüşdür, o bir daha qayıtmayacaqdır! — deyə Gerda dilləndi.

— Düz deyil! — deyə gün işığı cavab verdi.

— O ölmüşdür, bir də qayıtmayacaqdır! — deyə Gerda qaranquşlara təkrar etdi.

— İnanmırıq! — deyə onlar cavab verdilər. Axırdı Gerda özü də buna inanmamağa başladı.

Bir gün şəhər Gerda öz-özünə dedi: — Qoy bir öz təzə qırmızı ayaqqabılarını geyim. Kay onları heç bir dəfə də görməmişdir. Qoy bir gedib çaydan onu xəbər alım.

Şəhər hələ çox erkən idi. Gerda yatmış nənəni öpdü, qırmızı ayaqqabılarını geydi və qaça-qaça tək-tənha şəhərin kənarına, düz çayın yanına gəldi və dedi:

— Duzdurmü ki, mənim qardaşlığımı sən alıbsan? Əgər sən onu mənə qayıtsan, mən öz qırmızı ayaqqabılarımı sənə başıqlışラram.

Qızı elə gəldi ki, ləpələr üzü bəri gələ-gələ ona baş eyib razılıqlarını bildirirlər. Onda qız ən qiymətli şeyləri olan qırmızı ayaqqabılarını çıxarıb çaya atdı. Ancaq ayaqqabılar çayın lap qıraqına düşdü. Çayın ləpələri onları haman saat quruya atdı.

Görünür, çay qızın qiymətli hədiyyəsini almaq istəmirdi, çünkü Kayı ona qaytara bilmeyəcəkdi. Amma qız elə güman etdi ki, ayaqqabılarnı lazımlıca uzığa ata bilməmişdir; o qamışlığın içində yırğalanmaqdə olan qayığa mindi, onun lap kənarında durub yenə ayaqqabılarnı suya atdı. Amma qayıq bağlanmamışdı, yavaş-yavaş çayın qıraqından uzaqlaşmağa başladı. Gerda tez sahile hoppanmaq istədi, ancaq o, qayığın dal tərəfindən burnuna sarı yüyürənə qədər, qayıq sahildən xeyli aralandı ve çayaşağı sürətli üzüb getməyə başladı.

Gerda çox bərk qorxdu, ucadan ağlamağa başladı, amma onun səsini sərçələrdən başqa eşidən olmadı. Sərçələr isə onu götürüb quruya apara bilməzdilər. Onlar yalnız onun dalınca sahil boyu uça-uça civildəşirdilər. Elə bil ona ürək-dirək verib deyirdilər ki:

— Biz buradayıq! Biz buradayıq!

Qayıq getdikcə uzaqlaşırıldı. Gerda, ayaqlarında corab, sakitcə oturmuşdu; onun qırmızı ayaqqabıları da qayığın dalınca üzməkdə idi, amma onlar qayığa yetişə bilmirdi, qayıq onlardan iti üzürdü.

Çayın kənarları çox gözəl idi. Burada hər tərəfdə gözəl çiçeklər, qəşəng yekə ağaclar bitmişdi, yamaclarda qoyunlar və inəklər otlayındı. Ancaq heç bir yerdə adam görünmürdü.

“Bəlkə çay məni Kayın yanına aparır?” — deyə Gerda fikirləşdi və kefi açıldı. Sonra o, ayağa durdu, gözəl, yamyasıl sahillərə xeyli tamaşa edib lezzət aldı. Axırdı qayıq böyük bir albalı bağına yaxınlaşdı. Bu bağın içində, damına küləş döşənmiş xirdaca bir ev vardı. Bunun pəncərələrinə qəribə qırmızı və göy şüselər salılmışdı. Qapısının ağızında taxtadan iki saldat durmuşdu və əllerindəki tüsənglərini qaldıraraq yaxından üzüb gedən hər kəsə salam verirdilər.

Gerda elə bildi ki, diridirlər və onları səslədi, amma onlar, əlbəttə, heç bir cavab vermədilər. Qayıq getdikcə onlara daha da yaxınlaşdı, lap az qaldı ki, sahile çatsın, — bu vaxt qız daha da bərkdən çıçırdı. Onun səsinə evdən bir qarı çıxdı. Bu qarı lap əldən düşmüş bir qarı idi. O, qarmaq kimi əyri bir dəyənəyə

söykənə-söykənə yeriyirdi. Başında küləş bir şlyapa var idi ki, üzərinə qəribə çiçək naxışları çəkilmişdi.

— Ay yazıq qızçıqaz! — deyə qarı dilləndi. — Necə olub ki, sən belə yekə və iti axan bir çayın içine düşübən? Necə olub ki, sən belə uzaqlara gəlib çıxıbsan?

Qarı suya girdi, öz qarmağını qayıga ilişdirib onu qıraqa çəkdi və Gerdanı yerə düşürdü.

Qız tanımıadığı qaridan bir azca qorxdusa da, amma quruya çıxdığını görə çox sevindi.

— Di, gəl gedək. Danış mənə görüm, sən bura necə gəlib çıxıbsan? — deyə qarı soruşdu.

Gerda bütün başına gelenləri danışdı. Qarı isə başını yırğalayıb hey tekrar edirdi: “Hm, hm!”. Qız, sözlərini qurtarib qaridan soruşdu ki, Kayı görüb ya yox? Qarı cavab verdi ki, Kay hələ buradan gəlib keçməmişdir, amma yəqin ki, gəlib keçəcək. Belə ki, Gerda hələlik heç bir derd-qəm çəkməmalıdır. Ona tapşırıdı ki, yaxşısı budur, albahılardan dadsın və bağçadakı çiçeklərə baxıb lezzət alsın. Bu çiçeklər hər bir şəkilli kitabda çəkilən şəkillərdən xeyli gözəldir, həm də bunlar nağıl da danişə bilirlər. Qarı Gerdanın əlindən tutub onu öz evinə apardı və qapını açırala bağladı.

Otağın pəncərələri döşəmədən xeyli hündürdə idi. Şüşələri də rəngbərəng — qırmızı, göy və sarı idi. Buna görə də otağın içində çox qəribə — rəngbərəng işıq düşməşdi. Stolun üstündə yetişmiş albalı ilə dolu bir səbet var idi və Gerda istədiyi qədər bunlardan yeyib lezzət ala bilərdi. O, albalı yedikcə, qarı da qızıl daraqla onun saçlarını darayırdı. Gerdanın saçları isə, qırılır və qırırm saçları onun yumpyumru, qızılıgül kimi cəhrayı, mehriban və sevimli üzünün dövrəsində qızıl kimi parıldayırdı.

— Mən çoxdan isteyirdim ki, belə sevimli bir qızım olsun! — deyə qarı dilləndi. Görərsən ki, biz səninlə necə mehriban yaşayacayıq!

Qarı belə deyə-deyə, qızın saçlarını daramaqda idi. O daradıqca, Gerda öz qardaşlığı Kayı get-gedə unudurdu, — çünkü bu qarı tilsimə salmağı bacarırdı. Qarı pis cadugər qarılardan

deyildi, o hərdənbir tilsim oxuyardı, həm də özü bundan ləzzət alardı. İndi isə, ona görə tilsimə salırdı ki, hər necə olursa-olsun, Gerdanı öz yanında saxlamaq istəyirdi. İndi budur, o, bağçaya getdi, öz öyri ağacını qızılğül kollarına toxundurdu, onlar hamısı çiçəklənmiş halda qara torpağın lap dərin qatlarına batıb yox oldular. Onların heç izi də qalmadı. Qarı qorxurdu ki, Gerda qızılğulları görəndə, öz qızılğullerini, həm də Kayı yadına salar və onun yanından qaçıb gedər.

Qarı öz işini görüb qurtardıqdan sonra, Gerdanı çiçəkliyə apardı. Bura elə gözəl idi ki, elə etirli idi ki! Burada dünya üzündə olan bütün çiçəklər – həm yaz, həm yay, həm də payız çiçəkləri açılmışdı! Bütün dünyada heç elə şəkilli bir kitab tapılmaz ki, bu çiçəklikdən daha rəngarəng, bundan daha gözəl ola bilsin. Güneş uca albalı ağaclarının arasında gizlənincəyə qədər Gerda bu çiçəklərin arasında oynayır, sevincindən atılıb düşürdü. Axşam olduqda, onu çox gözəl bir çarpayıya saldılar, burada içincə bənövşə doldurulmuş ipek döşəkçələr var idi. Qız yatıb elə yuxular gördü ki, belə yuxuları ancaq kraliça öz toy günündə görə bilərdi.

O biri gün Gerdaya yenə günün altında, haman gözəl çiçəklikdə oynamaya icazə verdilər. Bir çox günler belə gəlib keçdi. İndi burada Gerda hər bir çiçeyi tanıyirdi. Ancaq bu çiçəklər nə qədər çox idisə də, Gerdaya elə gelirdi ki, nə isə bir çiçək çatışmir. Amma bu çatışmayan çiçək hansı idi? Bir dəfə o, oturub qarının çiçək naxışlı küleş şlyapasına tamaşa edirdi. Bu çiçəklərin içində hamisindən gözəli qızılğül idi. Qarı əsl canlı qızılğulları yerə batırmışdisa, bu gülü silməyi yaddan çıxarmışdı. Bax, huşuzluq belə olar ha!

– Necə yani! Bu çiçəklikdə qızılğül yoxdurmu? – deyə Gerda sesini çekdi və haman saat ləklərdə qızılğülü axtarmağa qaçıdı. Nə qədər axtardısa, tapa bilmədi.

Bələ olduqda, qız yerə oturub ağlamağa başladı. Onun ihiq göz yaşları haman o yerə damirdı ki, orada qızılğül kolu bitmişdi. Göz yaşları torpağı isladan kimi, bir anda qızılğül kolu yerdən çıxdı və

onun üstü əvvəlki kimi güllerle dolu idi. Gerda xirdaca qollarıyla kolu qucaqlayıb gülleri öpməyə başladı və öz evlərində bitən o qəşəng qızılğulları yadına saldı, sonra Kayı da xatırladı.

– Mən nə yan ləngimişəm! – deyə qız dilləndi. – Axı mən gerək Kayı axtaram!.. Siz bilirsınızmı o haradadır? – deyə o güllerden soruşdu. – Siz onun ölümünə inanırsınızmı?

– O ölməmişdir! – deyə güller cavab verdi. – Axı biz yerin altındaydık, bütün ölüler də orada olur, amma Kay orada yox idi. Gerda:

– Cox sağ olun! – deyib o biri çiçəklərə səri yönəldi. O, çiçəklərin içincə baxa-baxa soruşurdu: – Siz bilmirsiniz ki, Kay hardadır?

Ancaq çiçəklər günəşin altında isinə-isinə, yalnız öz nağıllarını – hərə öz nağılini düşünürdü. Gerda onların çox nağıllarına qulaq asmışdı, amma heç bir çiçək ona Kay barəsində bir söz deməmişdi.

Görək od rəngli zanbaq çiçəyi Gerdaya nə danişdi:

– Təbilin sesini eşidirsənmi? – “Bum! Bum!” sonra yenə də haman səs gelir: “Bum! Bum!”. Qadınların iniltili nəğmələrini dinlə. Kahnıların çıqtıtlarına qulaq as... Tonqalın üzərində uzun qurmazı paltarlı dul hindli qadın durmuşdur. Alov bu saat onun özünü də, ölmüş ərinin cəsədini də bürüyəcəkdir. Ancaq qadın orada duran canlı bir insan barəsində düşünür, – onun gözləri alovdan daha qızığın bir parıltı ilə parıldayır. Onun baxışları qadının üreyini oddan daha şiddetlə yandırır, o od ki, indicə onun bədənini gülə döndərəcəkdir. Məgər üreyin alovu tonqalın alovunda sönə bilərmi?!

– Heç bir şey başa düşmürəm! – deyə Gerda dilləndi.

– Bu mənim nağılimdır! – deyə od rəngli zanbaq çiçəyi cavab verdi.

Bəs sarmaşıq nə danişdi?

– Bir qayanın başında qədim bir cəngavər qəsrı vardır. Ora dər bir dağ çığrı gedib çıxır. Qədim kərpic divarlarının üstünü six sarmaşıq bürümüşdür, onun yarpaqları eyvana sarmaşmışdır. Eyvanda isə gözəl bir qız durmuşdur. O, məhəccərdən əyilib aşağı

yola baxır. Bu qız, saplağı üstündə açılmış qızılgüldən daha təravətli, mehdən əsen almaçıçayindən daha zərifdir. Onun ipək paltarı necə xışıldayırlar! "Görəsən, o gəlməyecəkmi?"

– Sən Kayımı deyirsən? – deyə Gerda soruşdu.

– Mən nağıl danışram, öz arzularından danışram! – deyə sarmaşıq cavab verdi.

Bəs xirdaca xədicəgülü nə danışdı?

– Ağacların arasında uzun bir taxta yırğalanır, – bu yelləncəkdir. Yelləncəkdə iki xirdaca qız oturmuşdur. Onların əynində ağappaq paltar, başlarında uzun yaşıl ipək lentlərlə bəzənmiş xirdaca şlyapalar var, lentlər küləkdən yellenir. Onlardan bir azca böyük olan qardaşları öz bacılarının arxasında durub yelləncəyin iplərini qucaqlamışdır. Onun bir əlində içi sabunlu su ilə dolu bir fincan, o biri əlində saxsı bir borucuq var. O, qovuq buraxır. Yelləncək yellənir, qovuqlar havada uçuşur və güneşin altında göy qurşağının bütün rənglərinə çalırlar. Budur, qovuqlardan biri borunun ucunda asılıb durur və küləkdən yırğalanır. Yelləncək də yırğalanır. Sabun qovuğu kimi yüngül olan xirdaca qara bir dal ayaqları üstə qalxıb qabaq pəncələrini taxtanın üstünə qoyur. Ancaq taxta yuxarı qalxır, it də yixılıb hürür və acıqlanır. Uşaqlar onu cırmadırlar, qovuqlar partlayır... yelləncək yırğalanır, köpük səpələnir... Bax, bu da mənim nəgməm!

– Bu nəğmə bəlkə də yaxşıdır, amma sən onu çox şikayətli bir səslə oxuyursan!.. Yene Kay barəsində heç bir söz yoxdur.

Bəs sünbülçiçəyi nə danışdı? – Biri vardi, biri yoxdu. Boylubuxunlu üç zərif gözəl bacı vardi. Bunların biri əyninə qırımızı paltar, o biri göy paltar, üçüncüsü də ağ paltar geyərdi. Onlar saat gələn qirağında parlaq ay işığında əl-ələ tutub oynayardılar. Bunlar peri qızları deyil, əsl canlı qızlar idi. Havaya dadlı ətirlər saçılmışdı, qızlar meşəyə girib yox oldular. Bir azdan sonra etir daha da artdı, dahan da xoş oldu. Amma birdən meşənin içərisindən üç tabut çıxdı. Gözəl bacılar bu tabutların içində idilər. Dövrelərində isə, canlı işıqlar kimi atəş böcekləri uçuşurdu. Görəsən, bu qızlar yatmışlar, ya ölmüşlər? Çiçəklərin ətri deyir ki, ölmüşlər. Axşam kilsə zəngləri ölüm xəberi verir.

– Sizin nağılinizdən mənim ürəyim tutuldu! – deyə Gerda dilləndi. – Sizin piyaləcikləriniz də yaman bərk qoxuyur... İndi daha bu ölen qızlar mənim yadımdan çıxmayacaq! Ax, görəsən, Kay da ölübmü? Amma qızılgüller yerin altına getmişdilər, onlar deyirlər ki, Kay orada yoxdur.

– Dinq-dinq! – deyə süməbülçiçəyinin piyaləcikləri cingildədi. – Biz bu zengləri Kayın üzərində çalmırıq, biz onu heç tanımırıq. Biz öz nəgməmizi çalrıq, biz başqa nəgmə bilmirik.

Gerda yaşıl otların içinde parıldayan qaymaqcıçəyinin yanına getdi və ona dedi:

– Ey xirdaca parlaq günəş! Söylə görüm, bilmirsənmi mən öz qardaşlığını harda axtarım?

Qaymaqcıçəyi daha bərk parıldayıb qızə baxdı. Görəsən o, qızə necə nəğmə oxudu? Bu nəgmədə də Kay barəsində heç bir söz yox idi!

– Yazın birinci günü idi, günəş isındırır və xirdaca həyətə xoş bir işıq saçırı! Onun şüaları qonşu evin ağ divarlarına düşmüdü. Divarın dibində isə yaşıl otların arasında ilk sarı çiçeklər görünürdü. Bunlar günəşin altında qızıl kimi parıldışırı. Qoca nənə oturub dincəlmək üçün həyətə çıxdı. Onun nəvəsi, yoxsul qəşəng qulluqçu qız ona qonaq gəldi və qarını bərk-bərk öpdü. Bu öpüş qızıldan qiymətli idi, çünki lap ürəkdən gəlirdi. Dodaqlarda qızıl, ürəkdə qızıl və səher çağında göy üzündə qızıl!.. Vəssalam! – deyə qaymaqcıçəyi sözünü qurtardı.

– Ay yazıq nənəm! – deyə Gerda köksünü öbürdü. – Yəqin ki, o bir vaxt Kay üçün dərd çekdiyi kimi, indi mənim üçün də dərd çekib darixir! Amma mən Kayı da tapıb yaxında qayıdacağam. Daha çiçəklərdən soruşturma lazımdır... Onlardan heç bir şey öyrənmək olmur; onlar eləcə öz nəgmələrini bilirlər!

Sonra Gerda tumanının balağını bir azca qaldırıb belinə sancdı ki, rahat qaça bilsin. Amma o, nərgizgülünün üstündən hoppananda, gül öz budaqlarını Gerdanın ayaqlarına çırpdı. Gerda durub bu ucaboylu çiçəye baxdı və soruşdu:

– Bəlkə sən bir şey bilirsən?

Sonra ona sarı əyilib cavab gözledi.

Görək nərgizgülü nə dedi: — Mən özümü görürəm! Mən özümü görürəm! Of, mənim nə yaxşı etrim var!.. Yuxarıda, lap yuxarıda dama lap yaxın olan bir otaqcıqda yarıçılpaq bir rəqqasə durmuşdur. O, gah bir ayağı, gah iki ayağı üstündə durub onları bütün dünyaya direyir, — bu, yalnız gözaldatmadır. Budur, o, əlində tutduğu bir şeyin üstünə çaynikdən su tökür. Əlindəki şey onun kəməridir. Təmizlik ən yaxşı gözəllikdir. Onun ağ paltarı divarda mixdan asılmışdır. Paltarını da çaynikdən tökdüyü su ilə yumuş və damda qurutmuşdur. Budur, qız geyinir və boğazına açıq sarı rəngli bir yaylıq bağlayır. Bu, onun paltarını daha da ağ göstərir. Yenə de bir ayağı göydədir! Bir gör, qız tək ayağı üstündə necə dik durmuşdur, — elə bil ki, saplağı üstündə durmuş bir çiçekdir! Mənə elə gelir ki, o mənəm, elə bilirom ki, o mənəm!

— Əşsi ondan mənə ne var? — deyə Gerda dilləndi. — Mənə ondan danışmaq lazım deyil!

Gerda belə deyib bağın o biri başına qaçıdı. Qapının paslı bir cəftesi var idi, amma Gerda onu o qədər əlleşdirdi ki, o, yerindən tərpəndi, qapı açıldı və qız eləcə ayaqyalın yol ilə qaçmağa başladı. O, üç dəfə dönüb geri baxdı, amma dalmıca gələn yox idi. Axırda o yorulub böyük bir daşın üstündə oturdu və dövrəsinə boylandı. Daha yay qurtarmış, payızın axırları çatmışdı. Qarının sehrlili bağında isə, günəş həmişə parıldadığından və ilin bütün fəsillərinin çiçəkləri açıldığından, bunu duymaq olmurdu.

— Aman Allah! Mən nə yaman ləngimişəm! Axi payız gəlib çatmışdır! Daha dincelmək vaxtı deyil! — deyə Gerda yenə yola düşdü.

Of, yazıq qızın yorğun ayaqları necə ağrıydı! Ətrafda hər yer necə soyuq, necə rütubətli idi! Söyüd ağaclarının uzun yarpaqları tamam saralmışdı, onların üzərinə duman çöküb suya dönür və iri damcılarla yerə damırdı. Yarpaqlar bir-bir töküldü. Yalnız göyəm kolunun budaqları meyvelərlə dolu idi. Anma onun meyveləri tünd idi və adamın dişlərini qamaşdırırdı. Bütün dünya necə bomboz, necə qəmgin görünürdü!..

#### Dördüncü nağıl

### ŞAHZADƏ OĞLAN VƏ ŞAHZADƏ QIZ

Gerda dincini almaq üçün yenə oturmali oldu. Qarın üstündə, düz onun qabağında yekə bir qarğı hoppanırdı. O, baş əyə-əyə qızə xeyli baxdı, sonra, axır dillənib dedi:

— Qarr-qarr! Xoş gördük!

Qarğı, adam dilini yaxşı danışa bilmirdi, amma görünür, qızə yaxşılıq etmək istəyirdi. O, qızdan soruşdu ki, bele tekbaşına dünyani gəzə-gəzə, hara gedir? Gerda “t e k” sözünü lap yaxşı başa düşdü və onun nə demək olduğunu haman saat bildi. Gerda bütün başına gelənləri qarğaya danışdı; Kayı görüb-görmədiyini ondan soruşdu.

Qarğı fikirli-fikirli başını yırğaladı və cavab verdi:

— Cox ola bilerrr, xoç ola bilerrr!

— Necə? Doğrudanmı? — deyə qız qışqırkı və qarğanı o qədər öpdü ki, az qaldı qarğı boğula.

— Elə berrk yox, elə berrk yox! — deyə qarğı dilləndi. — Deyəsen men sən dediyin Kayı görmüşəm, amma indi yəqin ki, o öz şahzadə qızının yanında səni yaddan çıxarmışdır!

— Məgər o, şahzadə qızın yanında yaşayır? — deyə Gerda soruşdu.

— Di, qulaq as, — deyə qarğı cavab verdi. — Amma sizin dildə danışmaq mənim üçün çox çətindir. Eh, əgər sən qarğı dilini bilsəydin, mən sənə hər şey barəsində çox yaxşı danışa bilerdim.

— Yox, mənə qarğı dili öyrətmeyibler, — deyə Gerda cavab verdi. — Nənəm qarğı dilini başa düşürdü. Yaxşı olardı ki, mən də bileydim!

— Yaxşı, zərər yoxdur, — deyə qarğı cavab verdi. — Pis də olsa, öz bacardığım kimi danışaram.

Belə deyib qarğı özü ne bilirdi, hamisini ona danışdı:

— Bizim olduğumuz bu ölkədə bir şahzadə qız var; elə ağılli qızdır ki, dünyada heç tayı-bərabəri yoxdur! O, düyada olan

bütün qəzetləri oxumuş və bütün onlarda yazılılanların hamısını unutmuşdur; bir gör nə ağıllı qızdır! Bir dəfə o, taxtda oturmuşdu; adamlar deyirlər ki, bu, bir o qədər də xoşa gələn şey deyildir. Qız taxtda oturub bu mahnını oxuyurdu: "Bircə ərə gedəydim. Bircə ərə gedəydim". Birdən o belə fikirləşdi: "Axı doğrudan da gerek ərə gedəm!". O, ərə getmək fikrinə düşdü; o, özünə elə bir er seçmək isteyirdi ki, deyib-danişan olsun. Elə özünü tox tutub durmasın, axı belə adam çox darixdırıcı olur! Bəli, təbillər əlində, bütün saray xanımlarını saraya yiğdilar və şahzadə qızın arzusunu onlara bildirdilər. Onlar hamısı çox sevinib dedilər: "Bax, bu yaxşı! Elə biz özümüz də bu yaxında bunu düşünürdük!". Bunlar hamısı lap doğru sözdür! – deyə qarğıqarğa əlavə etdi. – Mənim sarayda bir sevgilim var, o əl qarğısına, bütün bunları mən ondan öyrənmişəm.

Qarğanın sevgilisi də bir qarğı idi: axı hər kəs arvad alanda öz tayını axtarar, buna görə qarğı da qarğanı sevmişdi.

– Ertəsi gün bütün qəzetlər, haşiyələri ürək şəkilləri və şahzadə qızın adının və familiyasının baş heriflərə qəşəng naxışlanmış halda çıxdı. Qəzetlərdə yazılmışdı ki, görkəmi xoş olan hər bir cavan oğlan saraya gəlib şahzadə qızla səhbət edə bilər. Özünü evdə olduğu kimi sərbəst aparan və hamidan şirin səhbəcili olan cavan oğlanı şahzadə qız özünə er seçəcəkdir! Bəli, bəli! – deyə qarğı təkrar etdi. – Bax, mənim burada səninlə üz-üzə oturmağım necə doğrudursa, bütün bunlar da eləcə doğrudur! Camaat sel kimi saraya axıdı. Basırıq düşdü, ancaq nə birinci gün, nə də ikinci gün bundan heç bir şey çıxmadi. Evləmək isteyən gənclər hamısı kliçdə çox gözəl danışındılar, amma sarayın astanasından içəri girib, başdan-başa gümüş bəzək içində olan keşikçiləri və zər-baftalı xidmətçiləri gördükdə, yekə işqli zallara girdikdə, onların dili-ağzı quruyurdu. Şahzadə qızın oturduğu taxta yaxınlaşdıqda danışmağa söz tapa bilmir, elə qızın söylədiyi son sözləri təkrar edib dururdular. Ancaq şahzadə qız heç də bunu istəmirdi! Elə bil ki, gənclərin hamısına huşuzluq dərməni vermişdilər, darvazadan kənara çıxan kimi,

yenə hamının dili-ağzı açılırdı. Darvazanın ağızından sarayın qapısına qədər çox uzun cərgə ilə evlənmək istəyen gənclər düzülmüşdülər. Mən özüm də orada idim və bunların hamısını özüm görmüşəm. Cavanlar yemek-içmək istəyirdilər, amma saraydan onlara bircə stekan su da vermirdilər. Doğrudur, ağıllı olanlar özlərilə yaxma çörək götirmişdilər, amma qonşularına vermirdilər. Duşunürdülər ki, "qoy onlar ac görünsünlər; belələrindən şahzadə qızın xoşu gəlməz!".

– Hə, bəs Kay necə oldu, Kay? – deyə Gerda soruşdu. – O da şahzadə qızı istəməyə gəlmışdım?

– Bir dayan! Bir dayan! İndicə biz elə gəlib ona çatmışq! Üçüncü gün xirdaca bir adam gəlib çıxdı. O, nə karetaya, nə də ata minmişdi, elece piyada gəlib birbaşa saraya girdi. Onun gözləri də sənin gözlerin kimi parıldayırdı, saçları uzun idi, amma yoxsul kimi geyinmişdi.

– Bu elə Kaydır ki, var! – deyə Gerda sevindi. – Mən onu tapdim! – deyə o, əllərini bir-birinə vurdu.

– Onun ciyinində bir bağlama da var idi, – deyə qarğı davam etdi.

– Yox, bu yəqin ki, onun xizəkleri imiş, – deyə Gerda cavab verdi. – O, evdən xizəklə getmişdi.

– Çox ola bilər, – deyə qarğı razılaşdı. – Mən haman şeyi çox yaxşı görə bilmədim; bəli belə, mənim sevgilim mənə danışdı ki, haman oğlan sarayın darvazasından içəri girib, gümüş bəzəkli keşikçiləri və pillelerin üstündə zər bəzəkli xidmətçiləri gördükdə özünü itirmədi. Başı ilə onlara işarə edib dedi: "Yəqin ki, burada pillə üstündə durmaq adamı darixdır, yaxşısı budur ki, mən, içəri otaqlara girim!". Zallar işqından zulzül edirdi, gizli müşavirler və generallar ayaqyalın gəzərək əllərində qızıl nimçələr aparırdılar, – daha bundan dəbdəbəli nə ola bilər?! Bu təzə gələn cavan oğlanın çəkmələri yaman bərk cirildayırdı, ancaq onun heç vecinə gəlməyirdi.

– Bu, yəqin ki, Kaydır! – deyə Gerda səsini çekdi. – Yaduma gəlir ki, onun təzə çəkmələri var idi. O, nənəmin yanına gələndə, çəkmələrinin ciriltisini özüm eşitmışəm!

— Hə, çəkmələri yaman cırıldayırdı, — deyə qarğı davam etdi.  
— Amma o cürətlə şahzadə qızə yaxınlaşdı. Şahzadə qız, cəhrə tekəri boyda bir mirvari dənəsi üstündə oturmuşdu. Dövrəsində isə, saray xanımları durmuşdular. Saray xanımlarının yanlarında qulluqçuları, qulluqçuların da yanlarında öz qulluqçuları var idi, Saray kişileri də, yanlarında nökerləri, nökerlərinin də yanlarında öz nökerləri durmuşdular. Bunlardan qapıya yaxın duranlar daha da lovğalanıb başlarını dik tutmuşdular. Həmişə ayaqqabı gəzdirən, indi isə qapı ağızında duran otaq xidmətçisinin nökeri özünü elə tox tutmuşdu ki, ona baxanda, adamı qorxu basıldı!

— Bunlar nə qorxuludur! — deyə Gerda sesini çekdi. — Bəs Kay şahzadə qızla evləndim?

— Əgər mən qarğı olmasaydım, nişanlı olduğuma baxmayaraq, elə mən də haman şahzadə qızla evlənərdim. Gələn oğlan şahzadə qızla səhbətə başladı; mən qarğı dilini necə yaxşı danışırmasa, o da şahzadə qızla elə yaxşı danışırdı. Hər halda, əl qarğası olan sevgilim mənə belə dedi. Cavan oğlan özünü çox sərbəst aparır və mehriban-mehriban damışıb deyirdi ki, evlənməyə gəlməyib, yalnız şahzadə qızın ağıllı səhbətlərinə qulaq asmağa galibdir. Deməli ki, belə: şahzadə qızın səhbəti oğlanın xoşuna gəldi, şahzadə qız da onu bəyəndi.

— Hə, hə, bu Kaydır! — deyə Gerda dilləndi. Axı o, çox ağıllı oğlandır. O, hesabın bütün dörd əməlini, hələ kəsri də bilirdi! Ah, tez ol, məni saraya apar da!

— Bunu demək asandır, — deyə qarğı cavab verdi, — amma necə edəsən? Bir dayan, mən nişanlım olan əl qarğası ile bir məsləhətləşim, o yəqin ki, bir yol tapıb bize məsləhət görər. Sən elə bilirsən ki, səni birbaşa saraya buraxarlar? Yox ha, bu cür qızları çox asanlıqla buraxırlar!

— Məni buraxarlar! — deyə Gerda cavab verdi. — Kay mənim burada olduğumu eşidən kimi, haman saat qaçıb dalımcə gelər.

— Məni burada, çaxçaxın yanında gözlə, — deyə, — qarğı başını o yan — bu yana çevirirdi və uçub getdi.

O, qayıdib gələndə, axşamdan xeyli keçmişdi, Qarğı qarıldaya-qarıldaya belə dedi:

— Qarr, qarr! Mənim nişanlım sənə çox-çox salam göndərir, bir də bu çörək parçasını göndərir. Bunu mətbəxdən oğurlamışdır. Orada çörək çoxdur, sən də yəqin ki, acmışan... Ancaq deyəsən saraya gedə bilməyəcəksən... Axı sənin ayaqların yalındır. Gümüş bəzəkli keşikçilər və zər bəzəkli nökerlər səni heç cüre içəri buraxmazlar. Amma ağlama, necə olsa, ora gedəcəksən. Mənim nişanlım dal qapıdan şahzadə qızın yataq otağına yol bilir. Açıarı birtəhər elə keçirə biler.

Budur, onlar bağa girib uzun bir xinbanla addımlaya-addımlaya getməyə başladılar. Burada payız yarpaqları bir-bir ağacdən düşürdü. Sarayın pəncərələrində də işıqlar bir-bir söndükdən sonra qarğı, qızı balaca və gözəl görünməyən bir qapının qabağına gətirdi.

Of, qorxudan və səbirsizlikdən Gerdanın ürəyi necə bərk döyüñürdü! Elə bil ki, o bir pis iş görmək istəyirdi, amma onun bircə arzusu vardı ki, öz dostu Kayın burada olub-olmadığını öyrənsin! Hə, hə, o, əlbəttə, buradadır! Gerda onun ağıllı gözlərini və uzun saçlarını ləp açıq-aşkar gözlərinin öününe getirirdi. Onlar bir zaman qızılıgül kollarının dibində yanaşı oturduqları vaxtdakı kimi, Kayın indi də ona baxıb gülümşədiyini sanki açıq-aşkar gördü. Yəqin ki, Kay onu gördükdə, Gerdanın onu tapmaq üçün necə uzun yollar keçdiyini eşitdikdə, o yoxa çıxdıqdan sonra evdəkilərin onun üçün necə qəm-qüssə çəkdiklərini bildikdə, çox sevinəcəkdir! Ah, Gerda qorxusundan və sevindiyindən ləp özünü itirmişdi!

Bəli, budur, onlar pillekənin meydançasındadırlar, şkafın üstündə balaca bir lampa yanır, əl qarğası isə yerde oturub başını o yan — bu yana çevirərək boylanır. Gerda nənəsinin öyrətdiyi kimi, azacıq çöküb salam verdi.

— Mənim nişanlım sizdən mənə o qədər yaxşı şey danışmışdır ki, ay xanım qız! — deyə əl qarğası dilləndi. — Sizin, necə deyərlər vita<sup>1</sup> da çox təsirlidir! Zəhmət olmasa haman lampanı

<sup>1</sup> Yaşayış (latınca)

götürün, mən də qabaqda gedim. Biz düz gedəcəyik, burada bize heç kəs rast gəlməz.

— Mənə elə gelir ki, dalımızca gələn var, — deyə Gerda dilləndi və haman dəqiqə onun yanından gurultu ilə cürbəcür kölgələr keçdi. Bunlar yalları yelliənən zərif ayaqlı atlar, atlı ovçular, xanımlar və kişilər idi.

— Bunlar yuxudur! — deyə əl qarğası cavab verdi. — Onlar bura galırlər ki, şahzadələrin fikirlərini ova çəksinlər; bu bizim üçün daha da yaxşıdır — yatanlara eməlli-başlı baxa bilərik. Ancaq mən bunu ona görə edirəm ki, siz şərəfə çatdıqda, nəcabətli bir qəlbə sahib olduğunuzu əlbəttə, sübut edərsiniz!

— O vaxt deməyə çox söz tapılar! Bu ki, aşkar şeydir! — deyə meşə qarğası dilləndi.

Onlar gəlib birinci zala çatdilar. Buranın divarlarına çıçək naxışlı çəhrayı atlas çəkilmişdi. Onların yanlarından yenə də yuxular ötüb keçdilər. Amma elə iti keçdilər ki, Gerda atlıları görməyə macal tapmadı. Zallar bir-birindən dəbdəbəli idi. Bu bəzək-düzək Gerdanın gözlərini tamam qamaşdırmışdı. Axır onlar gəlib yataq otağına çatdilar. Buranın tavanı yekə bir palma ağacının tacına bənzəyirdi ki, yarpaqları qiymətli billurdan idi. Haman ağacın yoğun qızıl gövdəsindən zanbaq şəklində iki çarpayı asılmışdı. Bunlardan biri ağ idi, orada şahzadə qız yatmışdı. O biri qırmızı idi; Gerda ümidi edirdi ki, onun içində Kayı görəcəkdir. Qızçıqaz qırmızı çıçək ləçəyini azacıq aralayıb tünd qumral bir peysər gördü. Gerda: —Kay! — deyə onu adı ilə ucadan çağırıldı və lampanı düz onun üzünə tutdu. Yuxular gurultu ilə qaçıb uzaqlaşdırılar. Şahzadə oğlan yuxudan ayıldı və üzünü çevirdi... Ah, bu Kay deyildi!

Şahzadə oğlan gənc və gözəl idi, yalnız peyseri Kayın peyserinə bənzəyirdi. Ağ zanbağın içindən şahzadə qız başını qaldırıb soruşdu ki, bu nə işdir? Gerda ağlaya-ağlaya bütün başına gələnləri onlara danışdı və qarğası ilə nişanlısının onun üçün nə iş gördüklerini də söylədi.

— Ay yaziq qız! — deyə şahzadələr onun halına yandılar. Sonra qarğası ilə nişanlığını tərifleyib dedilər ki, heç də onlara açıqları tutmur, amma daha bir də belə iş görməsinlər. Hələ onlara mükafat da vermək istədiler.

Şahzadə qız soruşdu: — Siz azad quşlar olmaq istəyirsiniz, yoxsa mətbəx qalıqları ilə doydurulan saray qarğaları vəzifəsini həmişəlik tutmaq istəyirsiniz?

Qarğası ilə nişanlısı baş eyib xahiş etdilər ki, onları sarayda saxlaşınlar, — onlar gələcəkdə qocalacaqlarını düşünüb dedilər:

— Axı qocalanda həmişəlik bir parça çörək sahibi olmaq yaxşıdır!

Şahzadə oğlan durub öz çarpayısını Gerdaya verdi, — hələlik o, Gerda üçün heç bir başqa şey edə bilməzdi. Gerda xırdaca előlərini bir-birinin üstünə qoyub düşündü: “Bütün insanlar və heyvanlar nə mehribandırlar!” Sonra xırdaca gözlərini yumub şirin yuxuya getdi. Yuxular yenə də ucuşub yataq otağına gəldilər. Amma indi onlar Allahın məlekərinə bənzəyir və xızəkdə Kayı sürüb aparırdılar, Kay başı ilə Gerdaya işarələr edirdi. Heyf ki, bu ancaq yuxu idi və qızçıqaz gözlərini açan kimi bunların hamısı yox oldu.

Ertəsi gün Gerdanı təpədən-dırnağa qədər ipek və məxmar geyindirib kefi istədiyi qədər sarayda qonaq qalmağa ona icazə verdilər. Qız burada kefi kök, damağı çağ yaşaya bilərdi, amma o xahiş etdi ki, ona at qoşulu bir araba və ayaqqabı versinlər: o istəyirdi ki, yenə də bu gen dünyani axtarıb öz qardaşlığını tapsın.

Ona ayaqqabı, xəz elçək və gözəl paltar verdilər. O hamı ilə xudahafizləşdikdə, qapının ağzına xalis qızıldan qayrılmış təzə bir kareta gəldi. Onun üzerinde şahzadə oğlanla şahzadə qızın nişanları ulduz kimi parıldayırdı. Sürücülerin, nökerlərin və foreytorların<sup>1</sup>, — ona foreytorlar da vermişdilər, — hamisinin başlarında xırdaca qızıl taclar var idi. Şahzadələr özləri Gerdanı karetaya mindirdilər və ona yaxşı yol arzuladılar. Evlənmiş olan meşə qarğası da qızı üç mil yola saldı, özü də karetada onunla yan-yanı oturmuşdu, — o, arxası atlara təref otura bilmirdi, onun

<sup>1</sup> Foreytor — karetanın qabaq atına minən sürücü

arvadı darvazanın üstünə qonub qanadlarını çırptı. O, Gerdanı yola salmağa getmemişdi, çünkü sarayda vəzifə sahibi olub həddən artıq yediyi vaxtdan bəri tez-tez başı ağrıyırıdı. Karetə ağızına qədər şəkərli bulkalarla, oturacağın altındakı qutu isə meyvelər, şirin qoğallarla dolu idi.

— Əlvida! Əlvida! — deyə şahzadələr çığırışdır.

Gerda ağladı. Qarğanın arvadı da ağladı. Karetə üç mil yol getdikdən sonra qarğı, Gerda ilə xudahafizləşdi. Ayrılmaq çox çətin idi! Qarğı qanadlanıb bir ağaca qondu və günəş kimi parıldayan karetə gözdən itincəyə qədər qara qanadlarını çaldı.

### *Beşinci nağıl*

## XIRDACA QULDUR QIZ

Budur, Gerda qaranlıq meşəyə girdi. Ancaq karetə elə bərk parıldayırdı ki, qarşıya çıxan quldurların gözlərini qamaşdırırıdı. Onlar da buna dözə bilmədilər.

— Qızıl! Qızıl! — deyə onlar çığra-çığra atların yüyünlərin-dən yapışdırılar, xirdaca foreytorları, sürücüləri və nökerləri öldürdülər, Gerdanı da çəkib karetadan çıxardılar.

— Bir buna bax, gör nə qəşəngdir, gör nə topmuşdur! Bunu qozla bəsləyiblər ha! — deyə quldur qarı çığrdı, onun uzun sərt saqqalı və pirtlaşıq qalın qaşlarıvardı. — Lap sənin toğlun kimi yağılıdır, yəqin ki, eti yaman dadlı olar!

Belə deyib, o, parıldayan bıçağını çekdi. Aman, nə qorxuludur!

Amma quldur qarı birdən: "Vay!" deyib çığrdı. Onun dalına minmiş öz doğma qızı qulağını bərk dişləmişdi. O qız elə qudurğan və özbaşına bir qız idı ki, heç dünyada tayı — bərabəri yox idı.

— Vay səni sarsaq qız! — deyə anası onun üstünə çığrib, Gerdanı yaddan çıxardı.

— O qız mənimlə oynayacaq! — deyə xirdaca quldur qız səsləndi. — O öz gözəl xəz əlcəyini və qəşəng paltarını mənə verəcək, özü də mənimlə bir yerde, mənim yatağımda yatacaq.

Belə deyib qız yenə də anasını dişlədi, özü də elə bərk dişlədi ki, anası hoppanıb yerində hərləndi. Quldurlar gülüşdülər.

— Bir gör öz qızı ilə necə hoppanıb oynayır! — deyə onlar dilləndilər.

— Mən karetaya minmək istəyirəm! — deyə xirdaca quldur qız sözünün üstündə möhkəm durdu. O yaman ərköyün və tərs bir qız idı.

O qız Gerda ilə birlikdə karetaya minib meşənin içində kötüklerin və xirdaca təpələrin üstü ilə sürdürlər. Xirdaca quldur qız Gerda ilə bir boyda idı, amma ondan güclü idı, çıyinləri ondan enli, özü də ondan qara idı. Onun gözləri qapqara, bir az da qəmgin idı. O, Gerdanı qucaqlayıb dedi: — Nə qədər ki, mənim sənə acığım tutmayıb onlar səni öldürüb bilməzler. Sən yəqin ki, şahzadə qızsan?

— Yox, — deyə qız cavab verib başına gələnləri və Kayı necə sevdiyini ona danişdı.

Xirdaca quldur qız ona ciddi bir nəzər saldı, azacıq başını əyib işarə etdi və dedi:

— Mənim sənə acığım tutsa da, onlar səni öldürüb bilməzler. Səni öldürsem, özüm öldürərəm!

Belə deyib o, Gerdanın göz yaşlarını sildi, sonra əllərini onun yumşaq, isti və qəşəng əlcəyinin içində saldı.

Budur, karetə quldurların qəsrinin həyətine girib dayandı. Qəsrin divarları başdan-başa iri çatlaqlarla dolu idi. Bunların arasından qarğalar və quzğunlar uçurdu. Haradansa yekə-yekə köpeklər hoppanıb gəldi, onlar o qədər iri idı ki, her biri bir adamı asanlıqla uda bilərdi. Ancaq onlar yalnız ucadan hoppanır, heç hürmürdülər; hürməyi onlara qadağan etmişdilər.

Ora-burası uşub tökülmüş və his basmış yekə bir zəlin ortasında, daş döşəmədə ocaq yanındı. Tüstü, çıxmaga yet axtarıb tavana qalxırdı. Odun üstündə yekə bir qazanın içində şorba qaynayıb, şişə isə dovsan eti çəkilib kabab bişirdi.

Quldur qız Gerdaya dedi:

— Bax, sən mənimlə burada, mənim heyvancıgzılarımın yanında yatacaqsan,

Qızlar yeyib-içəndən sonra öz yerlərinə getdilər. Burada yerə küləş tökülmüş və onun üstünə xalçalar salınmışdı. Bir az yuxarıda, nazik payaların üstündə yüze qəder göyərçin oturmuşdu. Elə bil onlar hamısı yatmışdı. Amma qızlar yaxınlaşanda, onlar tərpəşməyə başladılar.

— Hamısı mənimdir! — deyə quldur qız göyərçinlərdən birinin ayağından yapışib elə silkələdi ki, göyərçin qanadlarını çirpdi. — Al, onu öp! — deyə quldur qız çığırıb göyərçini ləp Gerdanın üzünə dürtdü. — Bax, orada oturanlar meşə göyərçinləridir, — deyə o, divarda xirdaca bir taxçada taxta barmaqlığın arasında oturmuş iki göyərçini göstərdi. — Bunlar vəhşi meşə göyərçinləri, alabaxtadırlar, bunları gerək qəfəsdə saxlayasan, yoxsa uçub qaçarlar! Bax, o da mənim sevimli qoca maralçığazımdır! — deyərək maralın buynuzlarından tutub dartdı. Bu şimal maralının boynunda parıldayan bir mis midvər var idi ki, o da kendirlə divara vurulmuş halqaya bağlanmışdı. — Onu da bağlı saxlamaq lazımdır, yoxsa qaçar! Hər axşam mən, öz iti bıçağımla onun boynunu qidiqlayıram — bundan o yaman qorxur.


Belə deyib, quldur qız divarın çatlağından uzun bir bıçaq çıxardı və onu maralın boğazına çekdi. Yaziq maral çırpınmağa başladı, qız tez qəhqəhə ilə gülə-gülə, Gerdanı yatağa sarı çekdi.

— Bəs sen bıçaqlamı yatırsan? — deyə Gerda qorxa-qorxa iti bıçağa sarı gözaltı baxıb soruşdu.

— Həmişə! — deyə quldur qız cavab verdi. — Kim bilir nə ola biler? Amma sən Kay barəsində və gen dünyani gəzməyin barəsində mənə bir də danış.

Gerda danışdı. Meşə göyərçinləri barmaqlığın arasında quruldaşırdı, o biri göyərçinlər isə çoxdan yatmışdı. Quldur qız bir qolunu Gerdanın boynuna salmışdı, o biri elində isə, bıçaq var idi, — o xoruldayırdı. Gerdanın isə, gözlərinə yuxu getmirdi. O hey fikirləşirdi ki, görəsən onu öldürəcəklər, yoxsa sağ qoyaçaqlar? Quldurlar ocağım dövrəsində oturub mahni oxuyur və içirdilər. Quldur qarı isə mayallaq aşındı.

Birdən meşə göyərçinləri quruldaşdırı:



— Qurr! Qurr! Biz Kayı görmüşük! Bir ağ toyuq onun xizəklərini öz ciyinində aparırdı, o isə Qar kraliçanın kirşəsində oturmuşdu. Onlar meşənin üstündən uçub getdikləri zaman, biz hələ körpə bala idik və yuvamızda oturmuşduq. Qar kraliça nəfəsini bize vurdı, ikicəciyimizdən başqa hamısı öldü. Qurr! Qurr!

— Siz nə danişırsınız! — deyə Gerda ucadan səsləndi. — Bəs siz bilmirsinizmi Qar kraliça hara uçub getdi?

— Yəqin ki, Laplandiyaya getmişdir. Axı orada hemişə qar və buz olur. Odur ha, o, həlqəyə bağlanmış maraldan soruş.

— Hə, orada hemişə qar və buz olur, ora elə gözəldir ki! — deyə şimal maralı dilləndi. — Orada ucsuz-bucaqsız qarlı düzənliliklərde qaçmaq nə qədər xoşdur! Orada Qar kraliçanın yay çadırı qurulmuşdur, hemişəlik sarayı isə, daha uzaqda, Şimal qütbünün yaxınlığında, Şpitsbergen adasındadır.

— Of, Kay, ezzizim Kay! — deyə Gerda köksünü ötürdü.

— Dinc uzansana, — deyə quldur qız dilləndi. — Yoxsa bıçaqla qarnını yırtaram!

Səhər Gerda, göyərçinlərin damışdıqlarını quldur qızə söylədi. Quldur qız da Gerdaya ciddi bir baxışla baxıb baş eydi və dedi:

— Di, yaxşı!.. Bəs sən bilmirsin mi Laplandiya hardadır? — dedi, sonra da şimal maralından soruşdu.


— Onu mən da bilməsem, kim bilər?! — deyə maral cavab verdi və onun gözləri parıldadı. — Mən orada doğulub böyümüşəm, orada qarlı düzənlərdə o qədər qaçmışam ki...

— Elə isə, qulaq as, — deyə quldur qız Gerdaya sarı döndü. — Görürsənmi, bizimkiler hamısı çıxıb getmişdir, evdə yalnız anam qalmışdır. Bir azdan sonra o da böyük şüşədən şərab içib yatacaqdır, onda mən sənin üçün bir iş düzəldərem.

Belə deyib, quldur qız yataqdan hoppanı, anasını qucaqladı, onun saqqalından tutub dartdı və dedi:

— Salam, ay mənim xirdaca keçim! Anası onun burnuna elə çirtmalar vurdı ki, qızın burnu qızardı və göyərdi, — amma bular hamısı istədikdən idi.

Qarı öz şüşəsindən şərab içdikdən sonra xorultu ilə yatdıqda, quldur qız şimal maralına yaxınlaşıb dedi:





— Mən səninlə hələ çox əylənə bilərdim; iti biçaqla sənin boynunu qıdıqladıqda yaman gülməli olursan; amma daha bəsdir! Mən səni açıb azad buraxacağam, çıxıb öz Laplandiyana gedə bilərsən. Amma bunun əvəzində sən gərək, bu qızı Qar kraliçanın sarayına aparasan; qardaşlığı oradadır. Əlbəttə, sən onun danışdıqlarını eşidibson, o xeyli ucadan danışındı, sən də ki, həmişə danışılanları gizlince dinləyirsən.

Şimal maralı şadlığundan atılıb düşdü. Quldur qız Gerdanı onun belinə mindirdi, möhkəmçə sarıldı, hələ altına yumşaq bir balış da qoydu ki, rahat otursun. Sonra quldur qız ona dedi:

— Di, yaxşı, xəz çəkmələrini də sənə qaytarıram, yoxsa ayaqların donar! Amma xəz əlcəyini özümə saxlayacağam, axı o çox qəşəngdir. Ancaq mən istəmirəm ki, sən üzüyəsən: budur,

anamın əlcəklərini sənə verim; görürsənmi, onlar necə yekədir, lap sənin dirsəklərinə qədər çatar. Onları tax! Bax belə ha... İndi sənin əllərin də lap mənim kifir anamın əllərinə oxşadı.

Gerda sevindiyindən ağladı.

— Mənim zırıldayanlardan lap zəhləm gedir! — deyə quldur qız dilləndi. — Sən gərək indi sevinəsən. Al, bu da sənə iki kömbe çörək, bir də qaxac donuz, budu, bunları verirəm ki, acliq çəkməyəsən.

Çörəkləri və qaxacı maralın dalına yükledilər. Sonra quldur qız qapını açdı, itləri evin içinə çağırıldı, maralın bağlılığı kənddiri iti biçaqla kesdi və ona dedi:

— Di, tez ol! Gözlə ha, qızdan muğayat ol!

Gerda yekə əlcəkli əllərini quldur qızə uzadıb onunla xuda-hafizləşdi. Şimal maralı var gücü ilə kötüklerin, xirdaca təpələrin üstündən hoppana-hoppana qaçaraq, meşələrdən, bataqlıqlardan, çəmənliklərdən keçdi. Qurdular ulaşır, qarğalar qarıldı-şırdı. Birdən göy üzündən: “Uf! Uf!” sesleri geldi və ele bil ki, göy asqırıb od saçdı. Maral dedi:

— Bax, bu mənim doğma şimal fəcrimdir! Bir gör necə od tutub yanır!

Maral nə gündüz, nə gecə durmadan qaçaraq yoluna davam etdi. Bir xeyli vaxt keçdi. Çörəkləri də, donuz ətinə də yeyib qurtardılar. Axır gəlib Laplandiyaya çatdılar.

### *Altıncı naşıl*

## LAPLANDİYALI QADIN VƏ FİN QADINI

Maral gəlib köhnə bir daxmanın qabağında dayandı. Daxmanın damı lap yerə qədər enmişdi. Qapısı isə o qədər alçaq idi ki, adam gərək iməkləyə-iməkləyə içəri gireydi. Evdə yalnız laplandiyali bir qarı var idi. Qarı suiti piyi ilə yanın hisli bir çıraqının işığında balıq qızardırdı. Şimal maralı bu qariya Gerdanın

bütün başına gələnləri danişdı, amma əvvəlcə öz başına gələnləri danişdı. Çünkü bunu daha vacib bilirdi. Gerda isə, soyuqdan elə donmuşdu ki, heç danişa da bilmirdi.

— Ay yazıqlar! — deyə qarı dilləndi. — Siz hələ çox yol getməlisiniz! Finmarka çatmaq üçün hələ gerek yüz mildən artıq yol qaçıb gedəsiniz. Qar kraliya orada öz yaylağında yaşayır və hər axşam mavi rəngli Benqal işıqları yandırır. Bir az gözləyin, quru treska balığı üstündə bir-iki söz yazım, — mənim kağızım yoxdur, — siz haman balığı o yerlərdə yaşayan bir fin qadınınə aparıb verərsiniz. Nə etmək lazımlı gəldiyini o sizə məndən yaxşı öyrədər.

Gerda isindi, yeyib-içdikdən sonra, qarı treska balığı üzərinde bir neçə söz yazdı, Gerdaya tapşırı ki, onu yaxşı qorusun; sonra qızı maralın belinə mindirib sarıldı. Maral yenə çaparaq yola düşdü. Göy yenə də “Uf! Uf!” — deyə asqırdı və çox qəribə mavi alov sütunları fişqırmağa başladı. Bunun işığında Gerda ilə maral gəlib Finmarka çatdılardı və fin qadının bacasını döydüler. Çünkü onun evinin heç qapısı da yox idi.

Evin içi ele yaman isti idi ki! Alçaqboylu, kirli fin qadını özü yarıçılpaq gəzirdi. O, tez Gerdanın paltarının yaxasını açdı, əlcəklərini və çəkmələrini çıxardı, yoxsa qızı yaman isti olardı; maralın başına bir parça buz qoydu, sonra quru treska balığının üstündə yazılış məktubu oxudu. O, məktubu üç dəfə kəlmə-kəlmə oxuyub əzberlədi, sonra balığı şorba qazanına atdı. Balıq hələ yeməli idi. Fin qadını isə heç bir şeyi hədər yera tullamazdı.

Bu vaxt maral əvvəl öz başına gələnləri, sonra Gerdanın başına gələnləri danişdı. Fin qadını dinmirdi, yalnız öz ağıllı gözlərini qayıb baxırdı.

— Sən çox ağıllı qadinsan, — deyə maral dilləndi. — Mən bili-rəm ki, sən bütün dörd küləyi bir sapa bağlamağı bacararsan: gəmiçi düyünlərdən birini açıqdə, onun üçün san yel əsər, ikincisini açıqdə külək şiddetlənər, üçüncüsünü və dördüncüsünü açıqdə, elə bir firtına qopar ki, ağacları vurub yıxar. Zehmet çək, bu qızı elə bir şərbət hazırla ki, ona on iki pəhləvanın gücünü versin. Onda qız Qar kraliçaya üstün gələr.

— On iki pəhləvanın gücünü! — deyə fin qadını səsini çekdi. — Bəli, bütün bunlar onun işinə yarar!

Bele deyib, o, rəfdən bir yekə burulmuş dəri götürdü; bu dərinin üstü cürbecür qəribə yazılarla dolu idi. Fin qadını bunları oxumağa başladı. Elə diqqətli oxuyurdu ki, alnından dolu kimi tər yağırdı.

Maral yenə də Gerdaya kömək etməsi üçün qadına yalvarmağa başladı. Gerda özü fin qadınınə yaşıla dolu gözlerilə elə yalvarıcı bir baxışla baxırdı ki, fin qadını gözlerini qırpa-qırpa maralı bir tərəfə çekdi və onun başındakı buzu dəyişib qulağına piçildədi:

— Kay doğrudan da Qar kraliçanın yanındadır. Amma hər bir şeydən razıdır və ona elə gelir ki, dünyanın heç bir yerində onun üçün belə yaxşı keçməz. Bunların hamısının səbəbi odur ki, gözündə və ürəyindəki güzgү qırıntıları ona təsir edir. Onları çıxarmaq lazımdır. Yoxsa Kay heç bir vaxt əvvəlk kimi olmayıcaq və həmişə Qar kraliçanın hökmü altında qalacaqdır.

— Bəs səndə elə bir şey yoxdurmu ki, Gerdanı hamidən güclü edəsən?

— Mən onu indikindən daha güclü edə bilmərəm. Məger sən özün görmürsənmi ki, onun gücü nə qədər böyükdür? Bir özün fikirləş, bax, adamlar da, heyvanlar da onun qulluğundadır! O, ayaqyalın dünyanın yanısını gəzmişdir! Ancaq biz onun ürəyində olan gücü gərek ona deməyək. Onun gücü isə bundadır ki, o saf, sevimli bir uşaqdır. Əger o özü Qar kraliçanın sarayına girib Kayın gözündən və ürəyindən güzgү qırıntılarını çıxara bilməsə, biz əsla bir şey edə bilmərik! Qar kraliçanın bağçası buradan iki mil qədər aralıdır. Qızı ora apar, qar təpəsinin içində, üstü qırmızı meyvələrlə dolu iri kolun yanında qoy və ləngimədən bura qayıt gel.

Bele deyib, fin qadını Gerdanı maralın belinə mindirdi, maral da dördəyəq qaçmağa başladı.

— Bəs mənim xəz çəkmələrim! Bəs əlcəklərim?! — deyə Gerda çıçırdı. Qız bu şeyləri saxta canına işlədikdə, yadına saldı.

Ancaq maral, üstü qırmızı meyvələrlə dolu kola çatmamış dayana bilməzdi. Maral gəlib haman yerde qızı qarın üstünə qoydu, dodaqlarından öpdü və birdən onun gözlərindən iri, parlaq yaşlar axmağa başladı. Sonra o qaçaraq, ox kimi geri qayıtdı.

Yaziq qız bərk şaxtada çəkməsiz, əlceksiz təkcə qaldı. O, var gücü ilə irəli qaçmağa başladı. Onunla üz-üzə yiğin-yığın qar lopaları sürelə gəlməkdə idi. Amma bu qarlar göydən yağmirdı, göyün üzü lap açıq idi. Orada şimal fəcri parıldayırdı. Yox, bu qarlar yerin üzü ilə, düz Gerdanın üstünə gəldi və yaxınlaşdıq-ca, daha da iriləşirdi. Gerda böyüdücü şüşənin altında gördüyü qəşəng qar dənələrini yadına saldı; amma bu qar lopaları xeyli iri və qorxulu idi. Bundan başqa, bunların görkəmləri çox qəribə idi, həm də canlı kimi, özleri hərəkət edirdilər. Bunlar Qar kraliçanın qoşunlarının ön dəstələri idi. Bu qar lopalarından bəziləri yekə, eybəcər kirpilərə, bəziləri başlarını qaldırmış və qırırlımlı ilanlara, bəziləri tükləri qabarmış kök ayı balalarına bənzeyirdi. Amma hamısı bir cürə, ağappaq parıldayır və hamı canlı idi.

Gerda "Ya ilahi" duasını oxumağa başladı. Hava elə soyuq idi ki, onun nəfesi haman saat donub six duman olurdu. Haman bu duman getdikcə daha da sıxlışır, sıxlışır. Amma budur, birdən dumanın içində xırdaca işıqlı mələklər əmələ geldi, haman bu mələklər yərə ayaq basan kimi böyüüb yekə mələklər oldular. Bunların başında dəbilqə, əllərində nizə və qalxan var idi. Onlar get-gedə çoxaldılar, çoxaldılar və Gerda duanı oxuyub axıra çatdıqda, onun dövrəsini böyük bir məlek dəstəsi bürüdü. Mələklər qorxunc qar lopalarını nizə ilə vurub dəlir və lopalar parçalanıb minlərlə xırdaca qar dənəsinə dönündü. İndi Gerda cüretlə irəli gedə bilirdi. Mələklər qızın əllərini, ayaqlarını tumarladılar və o isindi. Gerda axırdı gəlib Qar kraliçanın sarayına çatdı.

Amma əvvəlcə gəlin qulaq asaq, görək bu vaxt Kay neyləyirdi? O heç Gerdanı ağılna da getirmirdi. Heç güman da etmirdi ki, Gerda burada, lap yaxında, qəsrin divarının o üzündədir.

## **QAR KRALIÇANIN SARAYINDA NƏLƏR VARDI VƏ SONRA NƏ OLDU**

Sarayların divarlarını qar çovğunları əmələ getirmiş, pəncərələrini və qapılarını sərt küləklər dəlib-açımışdı. Yüzlərle nə-həng zallar çovğunların şıltığına görə qurulub, bitişik silsilələrlə uzanıb gedir, şimal fəcri onları işıqlandırır. Ən böyük zal neçəneçə mil uzunluğunda idi. Par-par parıldayan bu ağ sarayların içərisi bumbuz və bomboş idi. Burada şenlikdən bir əsər yox idi. Burada heç bir vaxt firtinanın musiqisi altında oyunlu ayı balları tərtib edilməzdi ki, belə oyunlarda ağ ayılar dal pəncələri üstündə gəzmək bacarığını və məhərətini gösterib fərqlənə bilsinlər. Burada heç bir zaman dava-dalaşlı kart oyunları düzəldilməzdi. Heç bir zaman ağca tülüklələr bir fincan qəhvə içə-icə söhbət etmək üçün burada yığışmazdilar, – yox, heç bir zaman, heç bir zaman burada belə şeylər olmazdı! Buralar bumbuz, bomboş, ölü və əzəmətli idi! Şimal fəcri elə ahəngdar bir surətdə parıldayıb sönürdü ki, hansı dəqiqədə işığın parıldayıb arta-cağını və hansı dəqiqədə azalıb sönmək dərəcəsinə geləcəyini dürüst hesablamaq olardı. Ucsuz-bucaqsız və bomboş olan ən böyük qarlı zalin ortasında donmuş bir göl parıldayırdı; bunun üzərindəki buz çatlamış və çatlaqlar buzu minlərlə elə bərabər və düzgün parçalara ayrırmışdı ki, bunlar bir möcüzə kimi görüñürdü. Qar kraliça evdə olduqda, haman bu gölün ortasında oturardı. Bu gölü kraliça şürə güzgüsü, dünyada ən mükəmməl güzgü adlandırırı.

Kay soyuqdan tamam göyərmış, hələ bir azca qaralmışdı da, amma özü bunu duymurdu. Qar kraliçanın öpüşləri soyuğu duymaşa qoy-murdu. Həm də onun öz üreyi də dönüb bir parça buz olmuşdu. Oğlan isti, iti bucaqlı buz parçaları ilə oynayır, onları cürbəcür şəkillərdə bir-birinin üstünə yiğirdi. O, haman buzlardan nə isə quraşdırmaq istəyirdi. Belə bir oyun var ki, adına "çin tapmaca oyunu" deyirlər. Oyun bundan ibarətdir ki,

taxta parçalarından cürbəcür fiqurlar düzəldirlər. Kay da buz parçalarından cürbəcür qəribə fiqurlar quraşdırırı. Bunun adı “buz tapmaca oyunu” idi. Onun nəzərində bu fiqurlar sənət möcüzəsi, onları quraşdırmaq isə, birinci dərəcəli ehəmiyyəti olan bir iş idi. Ona belə gelirdi, çünki gözündə sehrli güzgү qırıntı var idi. Kay buz parçalarından sözler quraşdırırı. Amma nə qədər çox istəyirdi, heç cüre “həmişəlik” sözünü quraşdırı bilmirdi. Qar kraliça ona demişdi: “Elə ki, bu sözü quraşdırın, sən özün öz ağan olacaqsan, mən sənə bütün dünyani, bir də bir cüt ayaq kirşəsi bağışlayacağam”. – Ancaq Kay nə qədər əlləşirdi bu sözü quraşdırı bilmirdi.

Qar kraliça ona demişdi ki: – Mən uçub isti ölkələrə gedəcəyəm, qara qazanlara bir göz yetirəcəyəm, – Qar kraliça yanar dağlar olan Vezuvi və Etnadakı vulkan ağızlarına qazan deyirdi. – Mən onları bir azca ağardacağam. Limon və üzümərin üstüne qar yatanda, bunun onlara xeyri var.


Kraliça belə deyib uçub getmişdi. Kay isə, ucsuz-bucaqsız, bomboş zalda tek qalmışdı. O, buz parçalarına baxa-baxa fikirləşir, o qədər fikirləşirdi ki, başı ağrıydı. O, rəngi solğun, hərəkətsiz, cansız kimi bir yerde oturmuşdu. Elə bil ki, donub qalmışdı.

Bu zaman Gerda nəhəng darvazadan içəri girdi. Burada onu daim esən sərt küləklər qarşılıdı. Qız axşam duasını oxudu, küləklər yuxuya getmiş kimi yatdırı. Sonra qız nəhəng, boş, buzlu zala girib Kayı gördü. Gerda onu haman saat tanıdı və yüyürüb boynuna atıldı. Onu bərk qucaqlayıb çığrıdı:

– Kay! Əzizim Kay! Axır ki, gəlib səni tapdım!

Ancaq Kay yenə əvvəlki kimi soyuq və hərəkətsiz oturmuşdu. Onda Gerda ağlamağa başladı. Onun isti göz yaşları Kayın sinəsinə töküldü, sızib ürəyinə axdı, buz qabığını əritdi və güzgү qırıntısi da əridi. Kay Gerdanın üzünə baxdı. Gerda oxudu:

Açıb qızılğullar... gözəldir hər yan!  
Körpə İsa olar bizlərə əyan!



Birdən Kay bərkden ağladı. Elə bərk ağladı ki, gözündəki güzgү qırıntısi düşdü, – göz yaşları onu yuyub apardı. İndi o Gerdanı tanıdı və bərk sevindi!

– Gerda! Əzizim Gerda!.. Sən bu uzun vaxtı hardaydın? Bes mən özüm hardayam? – deyə o dövrəsinə boylandı. – Bura nə yaman soyuqdur, bomboşdur!

O, Gerdaya möhkəm qıṣıldı. Gerda sevindiyindən həm gülür, həm ağlayırı. Bəli, onun sevinci o qədər böyük idi ki, hələ buz parçaları da oynamaya başladı. Onlar yorulduqda, bir-birinin yanına düzülüb Qar kraliçanın Kaya tapşırığı sözü əmələ getirdilər. Kay bu sözü quraşdırıqdə, özü-öz ağası olacaq, həm də kraliçadan bütün dünyani və təzə ayaq kirşələri hədiyyə alacaqdı.

Gerda Kayın yanaqlarından öpdü. Onun yanaqları yenə əvvəlki kimi qızardı. Qız onun gözlerindən öpdü, Kayın gözleri də qızın gözləri kimi parıldadı. Qız onun elərini, ayaqlarını öpdü. O yenə əvvəlki kimi diribaş və sağlam oldu. İndi daha Qar kraliçanın kəlməsindən Kay heç qorxmurdu. Onun azadlıq kağızı burada idi. Bu, parlaq buz hərflərilə yazılmışdı.

Kay ilə Gerda el-ələ verib saraydan çıxdılar. Onlar yol gedə gedə öz nənələrindən, öz vətənlərində evlərinin damından sallanan qızılğullərdən danışındılar və onların yolunda sərt küləklər yatır, günün şüaları buludları dəlib saçılırdı. Qırmızı meyvələrlə dolu kolun qabağında şimal maralı onları qarşılıdı. O, cavan bir dişi maral da getirib gəlmüşdi. Maralın döşü südə dolu idi. Maral Kaya və Gerdaya süd verib onların dodaqlarından öpdü. Sonra Kay ilə Gerda əvvəlcə fin qadının yanına gedib onun isti otagında isindilər və evlərinə getmək üçün yolu öyrəndilər. Sonra Laplandiyaya, qarının yanına getdiler. Qarı hələ onlar gəlməmişdən, onlara yeni paltar tikmişdi. Öz kirşəsini yamayıb Kay ilə Gerdanı mindirdi, özü də onları ötürməyə getdi.

Marallar da genc yolcuları Laplandiya sərhədinə qədər ötürdürlər. Burada daha ilk yaşıł otlar cücməkdə idi. Kay və Gerda marallarla və qarı ilə xudahafizləşdilər.



Onları ötürməyə gələnlər onlara: – Yaxşı yol! – dedilər.

Budur, onların qarşılırında bir meşə var. İlk quşlar ötüşür, ağacların budaqları yaşıl düymələrlə doludur. Meşadən yolçuların qabağına gözəl bir atın üstündə, başında al şapkası, belində tapançaları olan gənc bir qız çıxdı. Gerda o atı haman saat tanıdı. Bu, vaxtile qızıl karetaya qoşulmuş at idi. Qız da haman xirdaca quldur qız idı. O, evdə yaşamaqdan dərinib şimalı gəzmək fikri nə düşmüşdü. Bura xoşuna gəlmədikdə gedib başqa yerləri gəzəcəkdi. Quldur qız da haman saat Gerdanı tanıdı. Amma ay sevindilər ha!

Quldur qız Kaya dedi: – Vay, sərsərinin biri! Mən bircə bilmək istərdim ki, görün sən, dalınca dünyanın o başına getməyə dəyərsənmi?!

Gerda quldur qızın yanağını tumarladı və şahzadə oğlanla şahzadə qızı ondan soruşdu.

– Onlar yad ölkələrə gediblər, – deyə gənc quldur qız cavab verdi.

– Bəs qarğa? – deyə Gerda soruşdu.

– Meşə qarğası ölmüşdür. Əl qarğası dul qalmışdır. Ayağına qara bir parça bağlayıb gəzir və öz bextindən şikayetlenir. Ancaq bütün bunlar boş şeylərdir. Yaxşısı budur, sən bir danış görüm, başına nələr gəldi və Kayı necə tapdın?

Gerda ilə Kay bütün başlarına gelenləri ona danışdır.

– Hə, nağıl da burada qurtardı! – deyib gənc quldur qız söz verdi ki, onların şəherinə yolu düşəndə, yanlarına gələcəkdir və əllərini sıxdı.

Sonra o, dünyani gəzməyə getdi. Kay ilə Gerda isə, əl-ələ verib evlərinə yönəldilər. Onlar keçikləri yerlərdə yaz çiçəkləri açır, yaşıl otlar bitirdi. Amma budur, kilsə zənglərinin səsi və doğma şəhərlərinin uca qüllələri göründü. Onlar tanış pillələrlə yuxarı çıxb öz otaqlarına girdilər. Burada hər bir şey keçmişdə olduğu kimi idi: saatın kəfkiri əvvəlki kimi “tiq-taq” edib taqqıldayırdı. Saatin əqrəbləri də siferblat üzərində hərəkət edirdi. Ancaq onlar alçaq qapıdan içəri girdikdə, bildilər ki, boyları

uzanmışdır. Çiçeklənmiş qızılıgül kolları su novçasından uzanıb açıq pəncəredən boylanır, içəri baxırdılar. Uşaqların xirdaca skamyaları da burada idi. Kay ilə Gerda skamyalarda oturub el-əle verdilər. Qar kraliçanın bumbuz, bomboş sarayını ağır bir yuxu kimi yaddan çıxartdılar. Nənə günün altında oturub ucadan incil oxuyurdu: “Əgər siz, uşaqlar kimi olmasanız, cənnətə girə bilmezsiniz!”.

Kay ilə Gerda bir-birinin üzünə baxdılar və bu qədim duanın mənasını indi başa düşdülər:

Açıb qızılıgullər... gözəldir hər yan!  
Körpə İsa olar bizlərə əyan!

Onlar indi daha böyümüşdülər, yan-yana oturmuşdular. Amma onların ürekleri və ruhları uşaqlıqda olduğu kimi saf idi. İlliq, bərəkətli yay da gəlmişdi!

1843, 1846

## ÇOBAN QIZ İLƏ BACA TƏMİZLƏYƏN



Şen köhnəlikdən qapqara olmuş, üzerinde taxtadan cürbəcür fiqurlar və bitki naxışları işlənmiş əsl qədim şkaf heç görmüsənmi? Bir otaqda ləp bu cür şkaf var idi ki, sahiblərinə öz nənələrindən qalmışdı. Şkafın üzərinə yuxarıdan aşağıya qədər taxtadan qızılıgül və lalə naxışları işlənmişdi. Qeribə naxışların arasından xirdaca marallar buynuzlu başlarını uzatmışdalar. Ən görkəmli yerdə isə, taxtadan bir adam fiqurası qayrılmışdı. Ona baxmaq çox əyləncəli idi: o, üzünü qırışdırıb dişlərini ağartmışdı, amma heç demek olmazdı ki, o gülür. Bu adamin ayaqları keçi ayaqları idi, alnında xirdaca buynuzları da var idi. Uzun saqqalı döşünə düşmüşdü. Uşaqlar həmişə ona "keçiyat ober-unter-general-kapitan-serjant" deyərdilər. Hərçənd bu adı söylemək çox çətin idi və bunu çox az adam deyə bilerdi, amma taxtadan belə adam qayırmaq, özü də böyük zəhmət istəyirdi. Bununla bərabər, haman bu adan fiqurası şkafın üzərində səliqə ilə yerləşib həmişə gözünü güzgü mizinə zilləmişdi. Çünkü orada, ayağında zerli başmaqlar və başında zərli şlyapası olan qeşəng, balaca çini çoban qız durmuşdu. Onun paltarı yandan səliqə ilə yiğisdirilmişdi və qızılıgülə bəzənmişdi, əlində də çoban çomağı var idi. Çoban qız çox gözəl idi! Onun, demək olar ki, ləp yanında xirdaca bir bacatəmizləyen durmuşdu, o, kömür kimi qapqara idi. Ancaq o da çinidən qayrılmışdı. O da tərtəmiz və gözəl idi və heç bir kəsdən də pis deyildi. Amma gərək bacatəmizləyen olduğunu göstərəydi, – usta onu elə yaxşıca bir şahzadə kimi də qayıra bilərdi. Hamısı bir deyilmi, istər bacatəmizləyen olsun, istər şahzadə?



Bacatəmizləyen gözəl bir vəziyyət alıb durmuş; əlinde də bir xirdaca nərdivan tutmuşdu. Onun üzü qız üzü kimi ağappaq və çəhrayı idi, amma deyəsən bu səhv idi: üzündə azacıq ləkə olsaydı, heç pis olmazdı. O, çoban qızla demek olar ki, ləp yan yana durmuşdu. Çünkü onları belə qoymuşdular. Onlar yanaşı durduqları üçün də, bir-birinə nişanlanmışdilar, – axı onlar bir-birinə çox yaraşırıldılar: ikisi də cavan idi, ikisi də haman bir cür çinidən qayrılmışdı, ikisi də kövrək idi.

Güzgünün qabağında, onlarla yanaşı bir kukla da var idi. Amma bu onlardan üç dəfə böyük idi. Bu, qoca bir çinli idi, özü də başını endirib qaldırmağı bacarırdı. O da çinidən qayrılmışdı və deyirdi ki, balaca çoban qızın babasıdır. Amma o əlbəttə, bunu sübut edə bilməzdii; ancaq deyirdi ki, qızın ixtiyarı onun əlindədir. Buna görə də çoban qızı elçi düşən keçiyat ober-unter-general-kapitan-serjanta baş əyirdi.

Bir dəfə qoca çinli çoban qızı dedi ki: – Bax, sənin gələcək ərin odur. Hər şeyə baxdıqda, belə məlum olur ki, o, qırmızı ağacdan qayrlımsıdır. Ona ərə getsən sənə də keçiyəq ober-unter-general-kapitan-serjantın arvadı deyərlər. Onun şkaf dolusu gümüşü var, hələ gizlin qutularda saxladığı şeyləri demirəm.

– Mən onun qaranlıq şkafına getmək istəmirəm, – deyə balaca çoban qız etiraz etdi: – Deyirlər ki, orada on bir çini arvadı dustaq saxlayır.

– Hə, deməli ki, sən də on ikincisi olarsan! – deyə çinli onun sözünü kəsdi. – Bu gecə köhnə şkafdan bir ciraltı gələn kimi, sizin toyunuz olacaqdır. Mənim çinli olduğum nə qədər doğrudursa, bu da o qədər doğrudur! – deyib, başı ilə təsdiq etdi və yuxuya getdi.

Balaca çoban qız ağladı, öz sevimli dostu çini bacatəmizləyənə baxdı və dedi:

– Səndən xahiş edirəm, gəl buradan çıxıb geniş dünyaya gedek. Biz burada qala bilmərik!

– Sən nə isteyirsənsə, mən də onu isteyirəm, – deyə balaca bacatəmizləyen ona cavab verdi. – İsteyirsən lap elə bu saat gedek! Mən arxayınam ki, öz peşəmlə səni dolandırı bilərem.

– Ah, bircə biz bu güzgü mizindən tez düşüb gede bileydik!

– deyə çoban qız köksünü ötürdü. – Sənilə birlikdə yalnız azadlığa çıxandan sonra mən xoşbəxt ola bilərem.

Bacatəmizləyen onun könlünü aldı. Sonra güzgü mizinin haşiyəsi və zər naxışlı ayaqları ilə aşağı düşməyin necə rahat olduğunu ona göstərdi. Bacatəmizləyenin nərdivanı burada onların işinə çox yaradı. İndi, budur, onlar daha döşəmənin üstündədirler. Onlar şkafa baxıb gördülər ki, orada yaman vurmuxma başlanıbdır.

Ağacdan yonulmuş marallar boyunlarını daha da uzadıb buynuzlarını dik tutmuş və başlarını hərləməyə başlamışdır, keçiyəq ober-unter-general-kapitan-serjant isə, göyə hoppanıb qoca çinliyə çıktıı:

– Onlar qaçırlar, qaçırlar!

Qaçqınlar azacıq qorxuya düşdülər, tez pəncərənin altındakı siyirməyə hoppandılar.

Bu siyirmənin içinde üç-dörd dəstə (özü də yarımcıq) kart varaqları və xirdaca bir kukla teatrı var idi. Bunları qutuda yerləşə bilmələrinə görə düzmişdülər. Teatrda tamaşa gedirdi. Birinci cərgədə bütün qırmızı toxmaq, kərpic, xaç və qaratoxmaq qızlar oturub öz əllerindəki lalələri yelləyirdilər. Onların arxasında valetlər durmuşdular. Onlardan hər birinin iki başı var idi, biri yuxarıda, o biri də aşağıda. Pes iki sevgili barəsində idi. Bunlar heç cüre birləşə bilmirdilər. Çoban qız onlara baxanda ağladı, – tamaşa onun öz halını yadına saldı.

– Ah, mən daha dözə bilmirəm! – deyə o dili dolaşa-dolaşa söyləndi, – gəl buradan çıxıb gedək!

Amma onlar yene də döşəmənin üstündə olduqda, güzgü mizinə sarı baxıb gördüler ki, qoca çinli oyanmışdır. O öz yerində terpənib oturmuş halda hara isə sürüñürdü, – o həmişə bardaş qurub otururdu, gəzə bilmirdi.

– Qoca çinli bizim dalımızca gəlir! – deyə balaca çoban qız çıçırdı və elə qorxdu ki, öz çini dizləri üstə çökdü.

Bacatəmizləyen dedi:

– Bir gör menim ağluma nə gəlib. Gəl səninlə, bax, o künçdə duran şirniyyat vazının içine girib uzanaq. Qızılıgül və lavanda çıçəklerinin ləçəkləri üstündə uzanaq. Əgər çinli bizim üstümüzə gəlmək istəsə, oradan onun gözlərinə duz ataq.

– Bunun köməyi az olar! – deyə çoban qız cavab verdi. – Bundan başqa mən bilirəm ki, qoca çinli ilə bu vaz bir-birinə nişanlanmışdır. İndi ki, onlar bir vaxt bir-birini seviblər, bu məhəbbət tamam yox ola bilməz. Yox, bizim bircə çaremiz var, gərək geniş dünyaya çıxaq.

– Bəs sən mənimlə birlikdə yola çıxmışdan qorxmursanmı? – deyə bacatəmizləyen soruşdu. – Bu dünyanın nə qədər geniş olduğunu və bizim bir də bura qayıda bilməyəcəyimizi düşübüsbənmə?

– Hə, düşünmüşəm! – deyə çoban qız cavab verdi.

Bacatəmizləyen inamlı ona sarı baxıb dedi: – Mən bircə yol bilirəm, o da bacadir! Sən doğrudan da mənimlə birlikdə soba-

nın içine girmeyə, sonra da odun yanın yerdən keçib baca ilə yuxarı dırmaşmağa cürət edərsənmi? Biz gedib bacaya çatdıqdan sonra orada mən özümü göstərə bilerəm. Biz elə uca bir yerə çıxarıq ki, heç bir kəs daha bize çata bilməz. Lap yuxarıda isə, bir dəlik var ki, oradan geniş dünyaya çıxməq olar.

Bacatəmizləyən çoban qızı sobanın qapısının ağızına apardı.

— Vay, bura nə yaman qaradır! — deyə çoban qız çıçırdı; amma yene de bacatəmizləyənle birlikdə sobanın içine girib odunyanan yerdən bacaya kecdilər. Orada heç göz-gözü görmürdü.

— Bax, budur, indi biz bacanın içindəyik! — deyə bacatəmizləyən dilləndi. — Bir bax gör yuxarıda nə qəşəng bir ulduz parıldayıır!

Göydən onlara lap əsl bir ulduz baxırdı. Ulduz dik onların başı üstündə parıldayırdı; elə bil ki, onlara yol göstərmək istəyirdi. Onlar sürüne-sürünen gedir, sonra üzü yuxarı dırmaşmağa başlayırdılar. Bu yol nə yaman çətin bir yol idi! Onlar elə uca, elə uca bir yerə qalxmalı oldular ki! Amma bacatəmizləyən oğlan çoban qızı kömək edirdi. Onu qaldırırdı, əl yetirirdi və öz çini ayaqlarını hara qoymaq lazımlı gəldiyini ona göstərirdi. Onlar beləliklə bacanın lap yuxarısına çatıb onun qıraqında oturdular ki, yaxşı-yaxşı dinclərini alsınlar. Axı zarafat deyil, belə çətin bir yoldan sonra onlar yorulmuşdular.

Onların başı üzərində gögün üzü ulduzlarla dolu idi, aşağıda isə şəhərin damları görünürdü. Bacatəmizləyənle çoban qız ettraflarına boylanıb bu yekə dünyani gözdən keçirirdilər. Yaxıq çoban qızı əvvəller heç bilmirdi ki, bu dünya belədir. O öz xirdəcə başını bacatəmizləyənin ciyninə qoyub elə yaman ağladı ki, onun qurşağındakı zər töküldü.

— Yox, bu daha lap həddən artıqdır! Mən burada yaşaya bilmerəm. Dünya yaman böyükmiş! — deyə çoban qız səsləndi.  
— Ah, nə olaydı, yenə də öz güzgü mizimin üstündə olaydıq! Mən geri qayıtmayınca rahat ola bilmerəm. Axı mən ki, səninlə birlikdə bu geniş dünyaya gəldim, indi də sən, əger məni azacıq sevirsənse, gərək məni eve, öz yerimizə ötürəsən!

Onda bacatəmizləyən onu dilə tutmağa başladı; qoca çinlini və keçiayaq ober-unter-general-kapitan-serjantı onun yadına saldı. Ancaq çoban qız elə acı-acı ağlayır və öz əziz bacatəmizləyənini elə öpürdü ki, bacatəmizləyən bunun ağıllı bir iş olmadığını bili-bilə onun dediyinə razı olmaqdan başqa çare tapmadı.

Onlar bacanın içilə çox çətinliklə enib yenə də aşağı süründülər ve odunqalanın yerə çatdılardı. Bura çox qaranlıq idı. Onlar sobanın örtülü qapısına çatdıqda, durub dinlədilər ki, görsünler otaqda ne var-nə yox? Ora tamamilə sakit idi. Onlar sobadan başlarını çıxarıb gördüler ki... ay dad! — qoca çinli, otağın tən ortasında yerə sərilmişdir, sən demə o, qaçqınların dalınca qəçanda güzgü mizinin üstündən yixilib üç parça olmuşdu. Onun kürəyi tamamilə qopmuş, başı isə diyirlənib künçə düşmüştü. Amma keçiayaq-ober-unter-general-kapitan-serjant öz əvvəlki yerində durub baş veren bu işi fikirlesirdi.

— Ay aman, nə dəhşətdir! — deyə balaca çoban qız qışkırdı.

— Mənim qoca babam parça-parça olmuşdur. Hamısı da bizim üstümüzdə. Mən buna davam getirə bilmərəm! — deyib çox pərişan oldu.

Bacatəmizləyən dedi:

— Onu yenə də lap yaxşı yamayıb düzəltmək olar! Sən heç belə bikef olma. Onun kürəyinə bir az yapışqan çəkmək və boğazına iri bir taxta parçası taxmaq lazımdır ki, yenə təptəzə olsun. Nə bilmək olar, hələ görərsən bir yiğin xoşagəlməz sözələr də deyər.

— Sən elemi güman edirsən? — deyə çoban qız soruşdu və onlar ikisi də güzgü mizinin üstünə, öz əvvəlki yerlərinə çıxdılar.

Bacatəmizləyən dedi:

— Bax, görürsənmi, biz nə böyük bir səyahət etdik. Axı heç öz yerimizdən tərpenməyə də biledik!

— Birçə babamı yamayıb düzəltmək mümkün olaydı! — deyə çoban qız köksünü ötürdü. — Görərsən bu, baha başa gelir?

Qoca çinlini yamadılar; bu işə bütün ailə qoşuldu: onun kürəyini yapışdırıldılar, boğazına da bir ağaç parçası soxdu. O, yenə təptəzə oldu. Amma daha başını tərpədə bilmirdi.


Keçiyaq ober-unter-general-kapitan-serjant çinliyə dedi ki:  
— Görünür, siz sinandan sonra öz gözünüzde yaman böyüyübsünüz. Amma mən burada lovgalanımlı bir şey görmürəm. Yaxşı, bəs necə oldu, çoban qızı mənə verirsiniz, ya yox?

Bu zaman bacatəmizləyənlə balaca çoban qız yalvarıcı baxışlarla qoca çinliyə baxdilar. Onlar qorxurdular ki, o başı ilə razılıq işarəsi verər. Amma çinli daha başını tərpedə bilmirdi. Boğazına taxta parçası tixadiqlarını başqalarının yanında söylemek isə yaxşı düşməzdi.

O vaxtdan bəri hər iki çini heykəlcik, yeni çoban qızla bacatəmizləyən yan-yana durmaqdə idilər. Onlar babanın boğazındaki taxta parçasına şükür edirdilər və düşüb sına na qədər bir-birini sevməkdə idilər.

1845

## DANIMARKALI XOLGER



Danimarkada Kronborq adlı qədim bir qəsr var. Bu qəsr Eresund körfəzinin sahilindədir. Buradan her gün yuzlər böyük gəmiler gəlib keçir. Bunların arasında ingilis gəmilərinə də, rus gəmilərinə də, Prusiya gəmilərinə də rast gəlmək olar. Bunlar hamısı topdan yayım ateşi açıb qədim qəsr salamlayır: — Bum-bum! Qəsrin topları da onlara cavab verir: — Bum-bum! Axı toplar bir-biri ilə danışanda, yalnız: "Gününüz xeyir olsun", — bir də "Çox sağ olun" — deyə bilirlər. Qişda bura gəmilər gelmir, çünki bütün boğazı buz basmış olur. Amma onun iki sahili — Danimarka sahili ilə İsveç sahili arasında adamlar yaxşıca yol salırlar. Bu yolun hər iki tərəfində Danimarka və İsveç bayraqları dalgalanır. Danimarkalılar ilə şvedlər isə, bir-birini top atəşilə deyil, dostcasına əllərini sixaraq: "Gününüz xeyir olsun, — ve "Çox sağ olun" — deyə salamlayırlar. Onlar bir-birindən ağ bulka və qoğal alırlar, — çünki başqasının hazırladığı yeməli şeylər həmişə adama dadlı gəlir.

Amma bu ölkədə ən qəribə şey qədim Kronborq qəsridir. Bu qəsrin dərin və qaranlıq zirzəmisində Danimarkalı Xolger oturmuşdur. O, əynində polad və demirdən döyük geyimi olduğu halda oturub başını qüvvətli qolları üzərinə qoymuş, uzun saqqalı isə, mərmər stoldan aşağı sallanmışdır. O, bərk yatıb cürbəcür yuxular görür. Onun doğma Danimarkasında hər nə baş verirse, hamısını yuxusunda görür. Hər il xaçaçuran bayramı axşamı bir məlek onun yanına gəlib Danimarkalı Xolgerin bu il yuxuda gördüklerinin hamısının esl həqiqət olduğunu təsdiq edir və deyir ki, o rahat yata bilər, çünki onun vətəni üçün heç bir böyük təhlükə yoxdur.

Amma belə bir təhlükə baş veren kimi, qoca Danimarkalı Xolger dim-dik ayağa qalxacaqdır. Hem də elə sürətlə qalxa- caqdır ki, onun stola yapışib bitmiş saqqalı qopacaq və mərmər çatlayacaqdır. Onda o, vuruşmaq üçün öz zirzəmisiñden çıxacaq və bu xəbəri bütün dünya eşidəcəkdir.

Bütün bunları bir qoca baba öz xirdaca nəvesinə danişdi. Oğlan isə bilirdi ki, babası həmişə düz danışır. Babası bunları danişa-danişa, taxtadan Danimarkalı Xolgerin böyük heykəlini yonurdu. Bu heykəli bir gəminin burnunda qoyacaqdılar. Qoca baba, heykəlyonan idi. O, taxtadan heykəller yonurdu, bunları gəmilərin burnuna qoyurdular və bunlara görə gəmilərə ad verirdiler. Danimarkalı Xolgerin heykəli demək olar ki, hazır idi; o, məğrur başını dik tutub durmuşdu. Uzun saqqalı isə döşünə düşmüdü. Onun bir əlində ağır qılınc var idi, o biri əlini isə Danimarka gerbine diremişdi.

Qoca, məşhur danimarkalılar baresində o qədər çox və o qədər maraqla danişirdi ki, nəvesi onlar baresində Danimarkalı Xolgerdən az şey bilmədiyini güman edirdi. Axi Xolger Danimarkada baş verən bütün hadisəleri yalnız yuxuda görürdü. Oğlan yatmaq üçün yerinə girdikdə, Danimarkalı Xolger baresində çox düşündürdü və çənəsi, üstünə örtdüyü yorğana toxunduqda ona elə gelirdi ki, özünün də uzun saqqalı var və bu saqqal haman yorğana yapışib bitişməyə başlayır.

Qoca hələ də öz işinə davam edirdi. İndi o yalnız Danimarka gerbinin naxışlarını çekib qurtarmalı idi. Gerb hazır olduqdan sonra o öz işini gözdən keçirdi, bütün ömründə eşitdiklərini, oxuduqlarını, eləcə də özünün bu axşam nəvəsinə danişdiqlarını yadına saldı. O, başı ilə təsdiq işaretü etdi, eyneyini çıxardı, sildi, yenə də gözüne taxıb dedi:

— Deyəsen Danimarkalı Xolgeri görmək mənim özümə qismət olmayacaq, amma, odur, bu saat orada, öz xirdaca yatağında uzanmış körpə, bəlkə də onu, vətənin dar gündə görmək xoşbəxtliyinə çatacaqdır.

Qoca tez-tez başı ilə hərəkət edə-edə, öz qayırıldığı Danimarkalı Xolger heykəlini diqqətə nəzərdən keçirir və getdikcə daha

artıq inanırdı ki, heykəl çox yaxşı çıxmışdır. Hətta ona elə geldi ki, gün heykəl canlanmış və onun əynindəki zirehli geyim əsl metal kimi parıldayırdı. Ona elə geldi ki, Danimarka gerbi üzərində olan ürekler sanki qızardı və başlarında qızıl tac olan aslanlar atılmağa hazırlanırdı.

Qoca dedi:

— Bizim Danimarka gerbi her halda dünyada ən gözəl bir gerbdır. Onun üzərindəki aslanlar qüvvət nişanəsi, ürekler isə, mərhəmət və məhəbbət nişanəsidir!

Qoca ən yuxarıda olan aslana baxdı və o, İngiltərəni Danimarka tacına tabe edən kral Knut<sup>1</sup> yadına saldı. O, ikinci aslana baxdı və onun gözünün qabağında Danimarkanı birləşdirən və venedləri<sup>2</sup> özünə tabe edən kral Valdemar<sup>3</sup> canlı kimi göründü. O, üçüncü aslana baxdı və Danimarkanı, İsveç və Norveçin birləşdirilmiş olan kralıça Marqreti<sup>4</sup> yadına saldı. Baba gözlərini ürek'lərə çevirdikdə isə onlar daha da artıq qızardı, coşqın bir alov kimi hərəketə gəldi və qocanın xəyalı çox-çox uzaqlara getdi.

Bu odlu ürek'lərdən birinə baxdıqda, o, xəyalən öz qarşısında dar və qaranlıq bir zindan gördü; bu zindanda IV Xristianın<sup>5</sup> qızı Eleonora Ulfeld eziyyət çəkməkdə idi. Alov, çiçək kimi onun sinəsinə düşüb orada, Danimarkanın ən nəcib və gözəl qızlarından birinin qəlbində açılmaqdır id. Qoca dedi:

— Bəli, Danimarka gerbində nəxş edilmiş ürek'lər həqiqi canlı ürek'lərdir!

Sonra xəyalında o, ikinci üreyin alovunun izilə getdi. Bu dəfə o, gəlib dənizə çıxdı. Burada ətrafinı tüstü bürümüş gəmilərdən gurultu ilə toplar atılırdı. Vitfeldin<sup>6</sup> sinəsinə çəkən alov dö-

<sup>1</sup> Böyük Knut və ya Kanut (995-1035) – 1014-cü ildən Danimarka kralı; 1017-ci ildə İngiltərənin, 1028-ci ildə isə Norveçin de kralı olmuşdur.

<sup>2</sup> Venedlər – slavyanların qədim adı

<sup>3</sup> Birinci Valdemar (1131-1182) – Danimarka kralı

<sup>4</sup> Danimarkalı Maraqrıta (1353-1412) – Danimarka, Norveç və İsveçin kralıçası

<sup>5</sup> IV Xristian (1577-1648) – Danimarka kralı

<sup>6</sup> İver Vitfeld (1665-1710) – “Dannebroq” gəmisinin kapitanı; Keqə körfəzində 1677-ci ildə İsveç donanması ilə vuruşmada həlak olmuşdur.



nüb orden lenti oldu. Bu qəhrəman, donanmanı qurtarmağa çalışaraq öz gəmisini partlatmış, özü də məhv olmuşdu.

Üçüncü ürəyin alovu qocanın xəyalını Qrenlandiyaya, yoxsul bir daxmacığa aparıb çıxardı, burada keşiş Hans Egede<sup>7</sup> öz sözleri və işlərilə insanlara sevə-sevə kömək edirdi. Alov onun sinesində ulduza və Danimarka gerbinde ürəye çevrildi.

Qoca babanın xəyalı alovdan irəlidə gedirdi. Axi o haman alovun hara gedəcəyini bilirdi. Kral VI Frederik<sup>8</sup> bir kəndli daxmasında durub öz adını təbaşirlə direktli divara yazırırdı. Onun sinesində və ürəyinde alov yanırırdı. Kendlinin evində kralın ürəyi Danimarka gerbindəki ürəye çevrildi. Baba gözünün yaşını

sildi. Axi o, Frederiki tanıyırdı və öz ağsaçlı, göygözlü sədaqətli qoca kralının uğrunda canını verməyə hazır idi. Qoca dua edirmiş kimi, qollarını çarpezlayıb gözlerini uzaqlara zillədi. Gəlini ona yaxınlaşış dedi ki: artıq gecdir, dincəlmək lazımdır. Axşam yeməyi süfrəyə qoyulmuşdur.

— Ay baba, qayırduğın heykəl nə gözəl çıxmışdır! — deyə gəlin dilləndi. — Danimarkalı Xolger lap diri kimidir; bax, bu da bizim qədim gerbimiz! Mənə elə gəlir ki, hardasa, lap sənin qayırduğın bu heykelin üzünə benzər bir üz görmüşəm, — deyə o əlavə etdi.

— Çətin görmüş olasan, — deyə baba cavab verdi, — ancaq mən onu görmüşdüm. İndi də, onu yadimdə qaldığı kimi qayırmağa çalışdım. Mən onu bütün danimarkalılar üçün unudulmaz olan bir gündə, aprelin ikisində<sup>9</sup> görmüşəm. O zaman ingilis gəmiləri bizim limanda durmuşdu və biz özümüzü eśl vətənpərvərlər kimi göstərmişdik. Mən Steyn Billin eskadrasında “Danimark” gəmisində xidmət etdiyim zaman, yanimdə bir adam var idi, bize elə gəlirdi ki, güllələr ondan qorxur. O, qədim nəğmələri elə qəşəng oxuyurdu ki! O nə gözəl vuruşurdu! İnanmaq olmurdu ki, o adı bir adamdır. Onun üzü indiyə qədər mənim yadimdadır. Amma nə mən, nə də başqaları bisirdi ki, o haralıdır və sonra hara çıxıb getdi. Sonralar tez-tez mənim ağlıma belə gəlirdi ki, o, yəqin, Danimarkalı Xolgerin özü imiş, Kronborqdan bize köməyə gəlmiş və qorxulu bir vaxtda bizi qurtarmışdı. Budur, mən onu belə yadimdə saxlamışam və belə də təsvir etməyə çalışmışam.

Yonulub qayrılmış heykəldən divara bir kelgə düşmüş və bu kəlgə tavana qədər uzanmışdı. O daim hərəkət edirdi və elə bil ki, künccədə canlı Danimarkalı Xolger durmuşdur. Amma bəlkə də bu eləcə şamın alovunun titrəməsindən emələ gəlirdi. Gəlini qocanı öpdü və onu stolun yanına aparıb kresloya oturdu. Gəlinin əri də gəlib çıxdı. O, haman bu qocanın oğlu və yatmış körpənin atası idi. Onlar üçü də süfrə başında hələ xeyli müddət otu-

<sup>7</sup> Hans Egede (1686-1758) – Qrenlandiyada missioner olmuşdur.

<sup>8</sup> VI Frederik (1768-1839) – Danimarka kralı

<sup>9</sup> 1801-ci il aprelin 2-də admiral Nelsonun komandası altında ingilis donanması Kopenhagenin yaxınlığında Danimarka donanmasını meğlub etmişdi.

rdular, baba hələ aslanlar barəsində, Danimarka ürəkləri barəsində, onların qüvvəsi və mərhəməti barəsində çox şeylər dañışdı. Amma o dedi ki, qılınc gücündən başqa dünyada ayrı bir güc də var, – baba bunu deyib rəfi göstərdi, ora köhne kitablar – Qolberqin<sup>10</sup> komediyaları düzülmüşdü. Hami bu kitabları yaxşı tamıydı və dəfələrlə oxumuşdu. Bu komediyalar çox maraqlı idi. Bu kitablarda göstərilən adamlar hərçənd çox keçmiş zamanlarda yaşamış adamlar idi, ancaq elə bil ki, sən o adamları tanıyırsan.

– Görürsünüz ki, Qolberq də vuruşmağı bacarırdı. O, insanların pis və gülünc hərəketlərini lağla qoyurdu! – deyə baba başı ilə güzgüyə işaret etdi; haman güzgünün yanında, üzerinde Deyirmi qüllənin mənzərəsi olan bir təqvim asılmışdı. Qoca sözünə davam etdi: – Dinc Brake də vuruşmağı bacaran adamlardan biri idi; düzdür, onun silahı qılınc deyil, öz bilikləri idi: o, ulduzlara yol açmağa çalışırdı! Mənim kimi taxtadan heykəl yonan bir qocanın oğlu da döyüşü idı. Enlikürək, ağsaç bir adam olan onu öz gözlərimizlə görmüşdük; onun adı isə, dünyanın bütün ölkələrində məşhurdur. Bax, o, əsl heykəlyonan idı, mənim tayım deyildi. Bəli, Danimarkalı Xolger cürbəcür surətlərdə meydana çıxa bilər və Danimarkanın adını bütün dünyada şöhrətləndirər! İçək Bertel Torvaldsenin<sup>11</sup> sağlığına!

Balaca oğlan yuxuda Eresundun sahilində, qədim Kronborq qəsrini və Danimarkalı Xolgerin özünü aydın görürdü: o, qaranlıq zırzəmidə mərmər stolun arxasında oturmuşdu və saqqalı haman stola yapışıp bitişmişdi. O, Danimarkada baş verən bütün hadisələri yuxuda görürdü. İçərisində heykəlyonanın oturduğu bu xırda yoxsul otağı da görür və burada yaşayanların bütün danişqlarını eşidirdi. O, başını tərpədə-tərpədə deyirdi:

– Ey Danimarka xalqı, məni yadında saxla, məni öz ürəyində qor! Vətənin ağır günündə mən gələcəyəm!

Kronborqun üzərində günəş parıldayıv və külək, ovçu şeypurunun səsini İsveçdən buralara getirirdi. Kronborqun yanından gəmilər ötüb keçir, onların topları yaylım atəşilə qəsri salamlayırdı: – Bum, bum! Sahildən də onlara cavab verilirdi: – Bum, bum! Ancaq bu gurultulu top səsleri Danimarkalı Xolgeri yuxudan oyada bilmirdi. Axi bunlar yalnız: “Gününüz xeyir olsun” və “Çox sağ olun” – demək idi.

Lakin ele top səsleri də ola bilər ki, onlar Danimarkalı Xolgeri yuxudan oyadar, – onda o, əlbəttə, oyanar və özünü göstərər.

1845

<sup>10</sup> Q o l b e r q (1684-1754) – məşhur Danimarka dramaturqu

<sup>11</sup> T o r v a l d s e n (1770-1844) – danimarkalı heykeltəras



## KİBRİTSATAN QIZ

O axşam hava elə soyuq idi ki! Qar yağdı, hava getdikcə qaranlıqlaşırıdı. Bu axşam ilin axırıcı axşamı idi. — Təzə il axşamı idi. — Bu soyuq və qaranlıq vaxtda küçə ilə ayaqyalın, başıaçıq xirdaca bir dilənci qız gedirdi. Düzdür, evdən çıxanda onun ayağında ayaqqabı var idi, amma bu yekə, köhnə ayaqqabının xeyri nə idi? O elə yekə idi ki, əvvəller haman ayaqqabını qızın anası geyərdi, bugün qız çaparaq gələn iki karətadan qorxub yoldan bərk qaçdıqda, ayaqqablarını itirmişdi. Onların bir tayını o heç tapa bilmədi, o biri tayını isə, bir oğlan götürüb qaçıdı. O oğlan deyirdi ki, bundan onun gələcək uşaqları üçün yaxşı yelləncek olar.

Budur, indi qız ayaqyalın gezir və onun xirdaca ayaqları soyuqdan qızarmış və göyərmişdir. Onun köhnə önlüyünün cibində bir neçə qutu kükürdlü kibrit var, kibrit qutusunun birini də əlində tutmuşdur. Qız gün ərzində bircə qutu kibrit də satmamışdır və heç kəs ona bircə quruş da sədəqə verməmişdir. Qız ac və soyuqdan donmuş halda yeriyir, yaxşı lap əldən düşmüştür!

Qar dənələri onun ciyinlərinə dağılmış uzun, sarı saçlarının üstüne qonur. Amma sözün düzü, o heç öz saçlarının gözəlliyini ağlma da gətirmir. Bütün pəncərələrdən işıq gəlir, qızarmış qaz etinin iyi küçələri bürümüşdür, — axı bu gün Təzə il axşamıdır. Bax, qız bunu düşünürdü.

Qız axırdı bir evin tinində daldalanacaq bir guşə tapdı. O, burada oturub ayaqlarını altınaya yiğdi və büzüdü, amma o daha da bərk üzüdü. Evə qayıtmaga isə, qorxurdu: axı o bircə qutu da kibrit sata bilməmiş, bircə quruş da qazanmamışdı. Özü də

bildirdi ki, bunun üstündə atası onu döyəcəkdir. Bundan başqa, qız fikirləşirdi ki, evləri də soyuqdur. Onlar çardaqla olurlar; divarlardakı bütün iri dəlikleri küləş və cindirlə tixamlıslarsa da, yenə də otağın içinde yeller əsir.

Qızın xirdaca əlləri lap dondu. Ah, balaca bir kibritin alovu onun əllerini necə qızdırardı! Bircə o cüret edib bir kibrit çıxarıydi, onu divara çəkib yandıraydı və barmaqlarını isindirəydi! Qız qorxa-qorxa bir kibrit çıxarıb divara çəkdi... Çirk! Kibrit necə alışdı, nə parlaq bir işıqla yandı! Qız əlini kibritin dövresinə tutdu və kibrit, xirdaca bir şam kimi düz və parlaq alovla yandı.

Nə qəribə şamdır! Qızə elə gəldi ki, o böyük dəmir bir sobanın qabağında oturmuşdur. Sobanın parlaq mis kürəcikləri və qapıları var. Onun içində od nə gözəl yanır, ondan nə yaxşı isti gəlir! Bəs bu nədir? Qız ayaqlarını oda sarı uzatdı ki, isinsin, amma birdən... alov söndü, soba yox oldu; qızın əlində isə kibritin yanıb qaralmış çöpü qaldı.

Qız bir kibrit də çıxarıb divara çəkdi, kibrit yandı, işıqlandı, onun işığı divara düşdükdə, divar kisəyi parçası kimi şəffaf gö-



ründü. Qız öz qabağında bir otaq gördü, otağın içinde bir stol vardı. Stolun üstünə qar kimi ağappaq süfrə salınmış və qiymətli çini qablar düzülmüşdü. Süfrənin üstündə bir boşqabda qizardılmış qaz var idi. Bu qazın içi gavalı və alma ilə doldurulmuşdu. Özü də gözəl qoxuyurdu! On qəribəsi bu idi ki, qaz birdən stolun üstündən yerə hoppandı, belində çəngəl və bıçaq olduğu halda yanını basa-basa döşəmə üstündə gəzməyə başladı. O, birbaş yazıq qiza sarı gəldi, amma... kibrit söndü və yazıq qızın karşısındı yenə də möhkəm, soyuq və rütubətli divar durdu.

Qız bir kibrit də yandırdı. İndi o, bəzək-düzəkli bir milad bayramı yolkası qarşısında oturmuşdu. Bu yolka qızın xaçaçuran bayramı axşamı varlı bir tacirin evinə yaxınlaşıp pəncərədən baxanda gördüyü yolkadan xeyli uca və qəşəng idi. Yolkanın yaşıl budaqlarında minlərlə şam yanırıldı, maqazinlərin vitrinlərindəki kimi rəngbərəng şəkillər yolkanın budaqlarından qızı baxırdı. Xirdaca qız əlini onlara sarı uzatdı, amma... kibrit söndü. Yolkanın işıqları get-gedə yuxarı qalxdı və bir azdan sonra dönüb parlaq ulduz oldu. Ulduzlardan biri göydə axıb arxasında odlu uzun bir iz buraxdı.

“Kimsə öldü”, – deyə qız düşündü. Çünkü nənəsi ona belə demişdi: “Ulduz axanda, bir adamın ruhu uçub Allahın yanına gedir”. Qızın qoca nənəsi bu yaxınlarda ölmüşdü; bütün dünyada qızı sevən təkce bir adam o idi.

Qız bir kibrit də çıxarıb divara çəkdi. Yan-yörəsində hər şey işıqlandıqda, qız bu işıqdə öz qoca nənəsini gördü. O, elə sakit, nurani, elə mehriban və şəfqətli idi ki...

– Nənəcan, – deyə qız səsləndi, – apar, məni də öz yanına apar! Men bilirom ki, kibrit sönən kimi sen də gedəcəksən, iliq soba kimi, qizardılmış lezzətli qaz kimi və gözəl, böyük yolka kimi sən də yox olacaqsan!

Qız belə deyib qutuda qalmış bütün kibritleri birdən tələsik divara çəkib yandırdı, – o, nənəsini dayandırmağı belə çox istəyirdi! Kibritler elə gözqamaşdırıcı bir işıqla parıldadı ki, gündüzdən də işıqlı oldu. Onun nənəsi diriliyində heç bir vaxt

belə gözəl, belə əzəmetli olmamışdı. O, qızçıqazın əlindən tutdu, onlar üzləri işıqdan və sevincdən nur saç-aşa, ikisi də göyə ucaldılar, – nə acılıq, nə soyuq, nə qorxu olmayan bir yerə, – Allahın yanına ucaldılar.

Şaxtalı bir səhərçağı qızçıqazı evin tinindən tapdırı: onun yanaqlarında qızartı, dodaqlarında təbəssüm oynayırdı, amma o, ölmüşdü; qızçıqaz köhnə ilin son gecəsi donmuşdu. Yeni il gönüni kibritsatan qızın cəsədciyinə işıq saçırı. Qızçıqaz demək olar ki, bütün bir qutu kibriti yandırmışdı.

Adamlar bir-birinə deyirdi:

– Qızçıqaz isinmək istəyirmiş.

Amma heç kəs bilmirdi ki, qızçıqaz necə möcüzələr görmüş; nənəsilə birlikdə onlar Yeni il Xoşbəxtliyini nə gözəlliklər içinde qarşılamışdılar.

1845, 1848



## KÖHNƏ KÜÇƏ FƏNƏRİ

**S**iz köhnə küçə fənərinin nağlıını bilirsinizmi? Allah bilsə ki, o necə maraqlı bir nağıldır. Amma hər halda eşitməye dəyər.

Bəli, biri vardi, biri yoxdu, bir köhnə küçə fənəri vardi. O, uzun illər boyu sədaqətlə qulluq etmişdi. Amma axırda bu qərara gəlmişdilər ki, onu azad etsinlər. Fənərə məlum oldu ki, o, axırıncı gecədir dirəkdən asılmışdır və küçəni işıqlandırır. Fənərin bu duyğusunu sehnədə axırıncı dəfə oynayan qocalmış bir rəqqasənin duyğusu ilə tutuşdurmaq olar: sabah bu rəqqasədən sehnədə çekilib getməsini xahiş edəcəklər. Fənər sabahkı günü qorxu içinde gözleyirdi. Sabah o birinci dəfə şəhər idarəsinə gözdən keçirilməyə gedəcək və "şəherin otuz altı atasının" hüzuruna çıxacaqdı, onlar fənərin qulluq etməyə yararlı olub-olmadığı məsələsini həll edəcəkdilər.

Bəli, sabah bu məsələ həll ediləcəkdi ki: onu başqa bir körpünü işıqlandırmağımı göndərəcəklər, bir kendəmi, bir fabrika-yamı, yoxsa eləcə eritməyəm verəcəklər? Fənəri eridib ondan hər bir şey qayırmaq olar. Amma hər şeydən artıq onu sıxan bu idi ki, məsələ ona məlum deyildi: o bilmirdi ki, bir zaman küçə fənəri olduğunu yadına sala bileyək, yoxsa yox? Ya elə, ya belə, ancaq o her halda bir şeyi biliirdi ki, qohum-əqrəba kimi ona yaxın və ezziz olan gecə keşikçisindən və onun arvadından ayrılmalı olacaqdı. Onlar, yeni fənər də, keşikçi də, her ikisi qulluğa eyni bir saatda girmişdilər. Keşikçinin arvadı öz ərinin vezifəsilə çox lovğalanırdı və fənərin yanından keçəndə, ona yalnız aşşamlar gözəcə baxırdı, gündüzlər isə onu heç saymırırdı. Amma son illər onlar hər üçü, yeni keşikçi də, onun arvadı da, fənər də daha qocaldıqlarından, arvad da fənərə baxmağa başlamışdı:

onun lampasını təmizləyir və içində suiti yağı tökürdü. Bu qocalar çox sədaqətli adamlardı, heç birce dəfə də olsun fənəri bir damcı da incitməmişdilər!

Bəli, axırıncı gecə idi ki, fənər küçəni işıqlandırırdı. Sabah isə, gerək şəhər idarəsinə gedəydi. Bu ağır düşüncələr ona rəhatlıq vermirdi. Buna görə də fənər yaxşı yarmırdı. Hərdən onun başına başqa fikirlər də gəlirdi. O, çox şeylər görmüş, çox şeylərin üstüne işıq salmışdı. Bu cəhətdən o bəlkə də "şəherin otuz altı atasından" yüksəkdə dururdu! Amma bu barədə də o bir söz demirdi: hörmətli köhnə fənər heç kesi, xüsusən şəhərin böyükərini küsdürmək istəmirdi. Fənər çox şeylər görmüş və yadında saxlamışdı. Arabir onun işığı titrəyir, sanki onun başından belə fikirlər keçirdi: "Bəli, məni də yada salanlar olacaq! Məsələn, haman o gözəl gənc oğlan... O vaxtdan çox illər gelib keçmişdir: o, elində çox zərif xətlə yazılmış, kənarlarına zər çəkilmiş bir məktubla yanına yaxınlaşmışdı. Məktub qadın əliylə yazılmışdı, özü də çox gözəl idi! Oğlan elindəki məktubu iki dəfə oxumuş, öpmüş və parlaq gözlərini qaldırıb mənə baxmışdı. Bu gözərlər deyirdi ki: "Mən dünyada en xoşbəxt adamam!". Bəli, onun sevgilisinin bu ilk məktubda neler yazdığını yalnız o, bir də mən biliirdik. Mən başqa gözleri də xatırlayıram... Qəribədir, fikirlər necə bir-birinin üstündən adlayıb keçir! Bizim küçədən tentənəli bir dəfn alayı keçirdi! Üstünə mexmer döşənmış tabut arabasına qoyulmuş tabut içinde gənc və gözəl bir qadının meyitini aparırdılar. Burada nə qədər güller və çələnglər var idi! O qədər çox məşəl yanındı ki, onlar mənim işığımı tamam batırımdılar. Səkili adamlarla dolu idi. Bu adamlar tabutun arxasında gedirdilər. Ancaq məşəllər gözdən itdikdən sonra, mən boylanıb baxdım və gördüm ki, bir adam mənim direyimin dibində durub ağlayır. Onun mənə baxan qəmən gözlərini heç bir zaman yaddan çıxarmaram".

Bu axırıncı axşam köhnə küçə fənəri hələ çox-çox şeyləri yadına saldı. Öz növbətini dəyişen qarovalı heç olmasa yerinə kim gələcəyini bilir və onunla iki-üç kəlmə söz danışa bilir. Amma fənər öz təcrübəsini heç kimlə bölüşə bilmirdi. O, heç bir

kəsə qardan, yağışdan, səkiləri ayın işıqlandırmasından və küləyin çox vaxt hənsi yandan əsməsindən danışa bilməyəcəkdi.

Bu vaxt su arxının üstündən salınmış körpünün üzərində, boşalacaq küçə fənəri vəzifəsinə üç namizəd var idi. Onların hər biri elə güman edirdi ki, boşalacaq yerə kimin təyin ediləcəyini fənər özü seçəcəkdir. Bu namizədlərdən biri siyənək balığının başı idи ki, qarantalıqda işıqlanırdı. O güman edirdi ki, əgər onu fənər dirəyinə assalar, suiti yağıının işlədilməsi xeyli azalar. İkinci namizəd çürük ağac parçası idи ki, bu da işıq saçırdı və öz sözlərinə görə, o hətta quru treska balığından da parlaq işıqlanırdı. Bundan başqa, o özünü vaxtilə bütün meşənin gözel sayılan bir ağacının son qalığı hesab edirdi. Üçüncü namizəd atəş böcəyi idи. Onun haradan gəlib çıxdığını fənər heç cür başa düşə bilmirdi, amma atəş böcəyi buradaydı, özü də işıldayırdı. Hərçənd



çürük ağac parçası ilə siyənək balığının başı ikisi də səs-səsə verib and içirdilər ki, böcək yalnız hərdenbir işıldayır, buna görə də ona fikir vermək lazım deyil.

Köhnə fənər onlara cavab verdi ki, namizədlərdən heç biri onun yerini tuta biləcək qədər parlaq işıq vermir. Amma onlar, əlbəttə, ona inanmadılar. Onlar bu vəzifəyə təyin olunmanın fənərin ixtiyarında olmadığını bildikdə, hər üçü çox razı qaldılar. Axı fənər çox qocalğına görə düzgün seçə bilməzdı.

Bu vaxt tindən külek əsdi və fənərin bacasından piçildədi:

— Bu nə sözdür, mən eşidirəm! Məgər sən sabah çıxb gedir-sən? Məgər bu axırıncı axşamdır ki, biz səninlə burada görüşürük? Hə, indi ki belə oldu, al, bu, məndən sənə hədiyyə olsun! Mən sənin kəlləni elə üfürüb təmizlərəm ki, vaxtilə görüb eşitdiyin hər şeyi nəinki yaxşı yanında saxlarsan, hələ sənin yanında başqalarının danışdıqlarını və ya oxuduqlarını da öz gözlərinle görmüş olarsan, — bax, sənin basın belə tərtəmiz olar!

— Heç bilmirəm sənə necə razılıq edim, — deyə köhnə fənər cavab verdi. — Birçə məni əritməyəydilər!

— Ona hələ çox var, — deyə külək cavab verdi. — Hə, bu saat mən sənin yaddaşımı təmizləyim. Əger sən mənim hədiyyəm kimi çox hədiyyələr almış olsan, qocalığını çox-çox xoş keçirərsən!

— Birçə məni əritməyəydilər! — deyə fənər təkrar etdi. — Bəlkə sən bu baredə də mənim yaddaşımı bir kömək edəsən?

— Eh, qoca fənər, ağlını başına yiğ! — deyə külək əsdi.

Bu vaxt ay buludlardan çıxdı.

— Bəs siz nə bağışlayırsınız? — deyə külək ondan soruşdu.

— Heç bir şey, — deyə ay cavab verdi, — axı mən zərər çeki-rəm. Həm də heç bir vaxt fənərlər mənim əvəzimə işıq saçırılar, həmişə mən onların əvəzinə işıq saçırıram, — deyə ay yenə buludların ardında gizləndi, — o istəmirdi ki, zəhləsini aparsınlar.

Birdən fənərin demir qalpağının üstüne bir damcı yağış düşdü, elə bil ki, su damdan töküldü. Amma damcı özü dedi ki, boz buluddan dammışdır. Özü də ona hədiyyədir, həm də ən yaxşı hədiyyədir.

— Mən səni isladaram və əgər sən özün istəsen, bir gecənin içində pas atıb ovulub-töküle bilərsən.

Fənərə elə geldi ki, bu hədiyyə pisdir. Külək də elə güman etdi.

— Görəsən, heç kəs bir yaxşı hədiyyə verməyəcəkmi? — deyə o var gücülə səs-küy saldı.

Elə bu vaxt göydə bir ulduz axıb ardınca uzun, işıldayan bir iz buraxdı.

— Bu nədir? — deyə siyənək balığının başı çıçırdı. — Deyəsən göydən ulduz düşdü? Özü də deyəsən, düz fənərin üstünə düşdü! Bəli, əgər bu vəzifəni elə yüksək mövqə sahibləri də tutmaq istəyirsə, onda bizim bircə çarəmiz qalır ki, xudahafizləşək, hərəmiz öz yerimizə çıxıb gedək.

Onlar üçü də belə etdi. Köhnə fənər isə, birdən-birə çox işıqlandı.

— Bax, bu çox gözəl hədiyyədir! — deyə o dilləndi. — Mən həmişə parlaq ulduzların gözəl işıqlarına baxıb ləzzət almışam. O cür parıldamağı mən çox istəmiş və arzu etmişəm, ancaq heç bir vaxt onlar kimi parıldaya bilməmişəm. İndi, budur, o gözəl ulduzlar mən yaziq qoca fənəri sayıb öz bacılarından birini mənə hədiyyə göndərmişlər. Onlar mənə elə bir bacarıq bağışlayıblar ki, bütün yadimdə qalanları və özüm gördüklorımı sevdiklərimə göstərə bilərem. Bu mənə çox böyük ləzzət verir. Sevinci başqa-ları ilə bölüşmək mümkün olmadıqdə, o sevinc yarımqiçıdır!

— Çox gözəl fikirdir, — deyə külək dilləndi. — Amma sən bilmirsən ki, sənin bu qabiliyyətin mum şamdan asılıdır. Əgər sənin içində mum şam yanmasa, sən heç bir kəsə heç bir şey göstərə bilməzsən. Bax, ulduzlar bunu düşünməyiblər. Onlar səni də və ümumiyyətlə, işıldayan hər bir şeyi mum şam bilirlər. Ancaq indi daha mən yorulmuşam, yatıb dincəlmək vaxtıdır! — deyə külək yatdı.

O biri gün... Yox, yaxşısı budur biz bu günün üstündən keçək, — o biri axşam fənər, kreslonun üzərində uzanmışdı. Tap görək harada? Qoca gecə keşikçisinin otağında. Qoca "şəhərin otuz altı atasından" öz uzun müddət sədaqətli qulluq etməsinin

əvəzində mükafat olaraq... köhnə fənəri istəmişdi. Onlar qocanın xahişinə gülmüş, amma bununla belə fənəri vermişdilər. İndi budur, fənər lovğa-lovğa iliq sobanın yanında kresloda uzanmışdır. Özü də, sözün düzü, deyəsən böyüdüldür. Demək olar ki, bütün kreslonun üstünü tutmuşdur. Qoca er-arvad axşam süfrəsinə oturub köhnə fənərə mehriban-mehriban tamaşa edirdilər. Onlar böyük bir həvəslə onu da özlərile birlikdə süfrəyə oturdardılar.

Düzdür, onlar zirzəmidə yaşayırdılar, bura bir neçə fut yerin altında idi və onların daxmacıqlarına giri bilmək üçün gərek kərpic döşənmiş dəhlizdə keçəydin, — amma bununla bərabər, onların daxmacıqlarının içi çox təmiz və rahat idi. Qapıların dövrəsinə keçə parçaları mixlanmışdı. Çarpayının qabağına pərdə çəkilmişdi, pəncərələrdən pərdələr asılmışdı. Pəncərələrin altına isə iki qəribə çiçək dibçəyi qoyulmuşdu. Bunları matros Xristian Şərqi Hindistandan və ya Qərbi Hindistandan gətirmişdi. Dibçəklər saxsından idi, özləri də kürəksiz fil şəklində qayrılmuşdı. Kürək əvəzində çuxurlar var idi ki, bura da torpaq doldurulmuşdu. Fillərdən birinin içində çox qəribə soğan, o birində isə, etirşah çiçəyi əkilmişdi. Birinci fil qocalar üçün dirrik, o biri isə, çiçəklilik idi. Divardan rəngli bir şəkil asılmışdı, burada bütün padşah və kralların iştirak etdiyi Vena konqresi təsvir olunurdu. Ağır qurğuşun daşları olan qədim saat durmadan tiqqildayır və həmişə irəli qaçırdı, qocalar da deyirdilər ki, geri qalmaqdansa irəli qaçmaq yaxşıdır.

Bəli, bu saat onlar axşam yeməyi yeyirdilər, köhnə küçə fənəri ise bizim bildiyimiz kimi, iliq sobanın yanında kresloda uzanmışdı. Ona elə gelirdi ki, bütün dünya alt-üst olmuşdur. Amma budur, qoca keşikçi ona baxıb yağışlı və pis havada, aydın və qısa yay gecələrində, adamin evə, zirzəmiyə sığınmaq istədiyi qar çovğunlarında onunla birlikdə, başlarına gələnləri xatırladı. Fənər də özünə geldi və bütün bunları aşkarدا olduğu kimi gördü. Bəli, külək onun yaddasını çox yaxşı təmizləmişdi!

Qocalar işlek, zəhmətsevən adamlardı. Onların bircə saatı da boş keçmirdi. Bazar günləri nahardan sonra stolun üstünə bir kitab qoyardılar, çox zaman bu, səyahət təsvir edən bir kitab

olardı. Qoca ucadan Afrika barəsində, onun böyük meşələri və açıqda gəzən vəhşi filləri barəsində hekayələr oxuyardı. Qarı onu dirlər və gül dibçəyi olan saxsı fillərə tez-tez baxardı.

— Bunları gözümün qabağına gətirə bilirəm! — deyə o dillənerdi.

Fənər isə ürəkdən arzu edirdi ki, onun içərisində mum şam yanayıdı. Onda qarı da onun özü kimi hər bir şeyi öz gözü ilə görə bilərdi: həm qol-budağı bir-birinə sarılmış uca ağacları, həm atlara minmiş qara çilpaq adamları, həm də yoğun ayaqları ilə qamışları və kolları tapdayan fil sürüllerini aşkar görərdi.

— Heç bir yerdə mum şamı görmədikdən sonra mənim qabiliyyətlərimdən nə fayda! — deyə fənər köksünü öbürdü. — Mənim sahiblərimin var-yoxu yalnız suiti yağından, bir də piy şamlardan ibarətdir, bu isə, kifayət deyil.

Amma budur, qocaların da xeyli mum şamları oldu. Uzun şam qalıqlarını onlar yandırırdılar, qısalırla isə, qarı iş tikəndə saplarını mumlayırdı. İndi qocaların mum şamları var idi, amma heç ağıllarına da gəlmirdi ki, bu şam qalıqlarından birini fənərin içərin qoysunlar.

— Bəli, budur, bu qədər yaxşı qabiliyyətlərim ola-ola, burada boş-boşuna yatıb qalmışam, — deyə fənər dilləndi. — İçimdə bu qədər xəzinə ola-ola, mən bunları üzə çıxara bilmirəm! Ah, siz bilmirsiniz ki, mən bu ağ divarları ən bəzəkli divarlara, qalın meşələrə və istədiyiniz hər bir şeyə çevirə bilərəm. Axı siz bunu haradan bilesiniz!

Həmişə tərtəmiz silinmiş fənər evin bir küncündə, ən görkəmli yerdə yatıb qalmışdı. Düzdür, adamlar ona köhnə zirzibil deyirdilər, amma qocalar buna fikir vermirdilər, onlar fənəri sevirdilər.

Qarı bir dəfə qocanın anadan olduğu gün fənərə yaxınlaşdı, hiyləgərcəsinə gülümsüne-gülümsüne dedi:


— Bir dayan, indi mən öz qocamın xatirinə çiraqban düzəldəcəyəm!

Fənər sevindiyindən titrdi “axır ki, başına yaxşı bir fikir gəldi!” — deyə fənər düşündü. Amma fənərin içərin yenə suiti

yağı tökdülər, mum şamı isə heç ağıllarına da getirmədilər. Fənər bütün gecəni yandı, amma indi bildi ki, en yaxşı hədiyyə olan ulduzların hədiyyəsi ona bu həyatda heç lazımlı olmayıacaqdır. İndi, budur, onun xəyalına belə gelirdi ki, — bu qəder qabiliyyəti ola-ola xəyalına gəlməyə də bilməzdi, — guya qocalar ölmüşlər, onu da əridilməyə vermişlər. Vaxtilə “şəherin otuz altı atasının” həzuruna, şəhər idarəsinə gözdən keçirilməyə getməli olduğu zaman fənəri necə qorxu basmışdısa, indi də elə qorxu basdı. Hərçənd o öz arzusu ilə paslanıb ovulub toza döñə bilerdi, amma o bunu etməyib, dəmirəridən sobanın içində düşmüş və məlek şəklində dəmir bir şamdanə çevrilmişdi. Bu məlek bir elində bir dəstə gül tutmuşdu. Bu gülün içində mum şam qoymuşdular, şamdan da yazı stolunun yaşıllı mahudunun üzərində durmuşdu. Otaq çox qəşəngdi. Burada bütün rəflərə kitablar düzülmüşdü, divarlardan çox gözəl şəkillər asılmışdı. Burada bir şair olurdu, özü də həmişə nə düşünüb yazırırsa, hamısı şəkildə olduğu kimi şamdanın gözü qabağında aşkar görünərdi. Bu otaq gah üzərinə gün düşmüş qalın bir meşəyə, gah üzərində leyləklerin gəzişdiyi çəmənliyə, gah da coşqun dənizdə üzən bir gəmi göyərtəsinə çevrilirdi...

— Ah, mənim qəlbim necə qabiliyyətlərə doludur! — deyə köhnə fənər xoyallarından ayılıb səsləndi. — Sözün düzü, mən lap istəyirəm ki, dəmirəridən yera düşüm! Amma yox! Nə qədər ki qocalar sağdırılar, bu lazım deyil. Onlar məni olduğum kimi də sevirlər və mən onlara uşağı evəz edirəm. Onlar məni silib təmizləyiblər, suiti yağı töküblər və mən burada əyanların konqresdə yaşadıqlarından heç də pis yaşamırıam. Daha nə arzum var ki!

O vaxtdan bəri fənərin ürəyi sakit oldu. Bəli, köhnə hörmətli fənər elə buna layiq idi.



## İLİN ÖHVALATI

Bu hadise yanvarın axılarında baş vermişdi. Bərk çovğun idi. Qar çovgunu küçələrdə, döngələrdə viyildayır, evlərin pencerələrini qar basır, damlardan koma-koma qar qopub töküür, külek də yoldan ötenləri teləsdirirdi. Adamlar qaçıır, yüyüür, elə sürətlə gedirdilər ki, axır bir-birinin qucağına yıxılır, bir-birindən bərk yapışdırınan dayanırdılar. Minik vasitələrinin və atların üzərinə elə bil ki, aq toz səpilməşdi. Nökerlər minik vasitələrinin dal tərəfində arxaları küleyə dururdular, piyada gedənlər isə, qalın qarın içiyə ağır-agır yeriyən karetanın daldaşında gizlenməyə çalışırdılar. Nəhayət çovğun yatıb sekilərdə dar çıçırlar açıldıqdan sonra yoldan ötenlər tez-tez üz-üzə gəlir, bir-birinin qarşısında dayanıb gözləyirdilər. Həç kim istəmirdi ki, o birinə yol verib ilk dəfə özü qar yiğininin içini addırmını atsın. Amma elə bil ki, ikisi də sözsüzə razılaşır, qarın içini batmaq təhlükəsini gözləri qarşısına alaraq, bir ayağını qara basırdı.

Axşamüstü firtına lap sakitleşdi. Götü o qədər aydın və təmiz idi ki, elə bil süpürmüdürlər. Özü də daha uca və daha şəffaf görünürdü; ulduzlar isə sanki təzəden sürtülüb təmizlənmiş, par-par parıldayıv və göyümtül işq saçırı. Bərk şaxta idi. Səhərə yaxın qarın üst qatı o qədər berkmişdi ki, sərcələr onun üstündə hoppanıb qarın içini batmirdılar. Onlar qar təpeciklərinin üstündə hoppana-hoppana təmizlənmiş çıçırları gəzir, amma həç yerde yeməli bir şey tapmirdılar. Sərcələr yaman üşüyürdülər.

Onlar öz aralarında belə danışındılar: – Cib-cib! Eh, Təzə il budurmu? Bu ki, köhnəsindən də pisdir! Həç bu ili dəyişdirməyə deyməzdi! Yox, biz razi deylik. Bunun səbəbi də var,

– Amma adamlar Təzə il qarşılımaq üçün elə hay-küy qoparır, elə qaçışırıdlar ki! – deyə soyuqdan donmuş xirdaca bir sərçə dilləndi. – Hələ tūfəng də atır, saxsı qabları divarlara vurub sindirirdilər. Şadlıqlarından lap özlerindən çıxmışdılar ki, köhnə il gedir. Men də sevinib elə bilirdim ki, indi hava istiləşəcək. Amma ay oldu ha! Şaxta əvvəlkinden də bərkdir! Görünür ki, adamlar çəşiblər, ilin fəsillerini dolaşiq sahiblər.

– Doğrudan ha! – deyə başında bozarmış kəkili olan üçüncü, qoca bir sərçə dilləndi. – Axı onların özlerinin düzəldikləri belə bir şey var ki, adına da təqvim deyirlər. Onlar elə güman edirlər ki, dünyada hər bir şey haman bu təqvimlə getməlidir. Ay oldu ha! Havaxt nə gəlsə, Təzə il də onda olar, təbiət elə əvvəldən belə qurulmuşdur, mən də bunun tərəfdarıyam!

– Bəs yaz nə vaxt gələcək? – deyə o biri sərcələr soruştular.

– Leylək uçub gələndə, yaz da gelecek. Amma bütün bunlar çox o qədər də aydın deyil, burada şəhərdə heç bir kəs ağıllı-başlı bir şey bilmir. Yəqin ki, kənddə bunu daha tez öyrənmək olar. Gəlin uçub gedək, yazı orada gözləyək. Hər halda yaz ora buradan tez gələr!

– Bütün bunlar çox gözəldir, – deyə ana sərçə cibbildədi; o çoxdan bəri burada hərənir, amma işə yarayan heç bir söz demirdi. – Amma bir iş var: burada, şəhərdə mən rahatlığa öyrəmişəm, heç bilmirəm ki, bu rahatlıq kənddə də olacaq, ya yox?! Burada bir insan ailəsi var, onların başına ağıllı bir fikir gelmişdir: divara üç-dörd boş gül dibçəyi vurmaşlar. Dibçəklərin ağızları divara bərk söyklənmiş, dib tərəfləri isə bayırə çevrilmişdir. Dibçəklərin dibində xirdaca bir dəlik var ki, mən oradan rahatca girib çıxıram. Ərimlə biz orada özümüzə yuva qurmuşuq. Bizim bütün balalarımız orada böyüküb olmuşular. Əlbəttə, insanlar bunu öz kefləri üçün qurmuşlar ki, bize baxıb ləzzət alsınlar. Yoxsa onlar bunu etməzdilər. Onlar bize çörək qırıntıları da atırlar. Bunu da əylənmək üçün atırlar, amma hər halda bizim üçün yemdir! Beləliklə, biz burada bir dərəcəyə qədər təmin olunmuşuq. Mən elə bilirəm ki, ərimlə mən burada qalacayıq.

Hərçənd burada bizim xoşumuza gəlməyen şeylər də var, amma yenə də qalacayıq.

— Amma biz üçub kəndə gedəcəyik ki, görək yay gəlir, ya yox! — deyə o biri sərçələr üçub getdilər.

Kənddə də hələ əsl qış idi və deyəsən, ora şəhərdən də soyuq idi. Qar basmış düzlərin üstündən sərt külək əsirdi. Əllərinə yekə əlcəklər geymiş bir kəndli kirşədə gedir və əllərinin dizlərinə çırçırdı ki, şaxtanı oradan qovlaşın. Onun qamçısı dizlərinin üstündə idi. Ariq atlari yorta-yorta gedirdi. Onların bədənindən bug çıxırdı. Kirşənin altında qar xışıldayır, sərçələr isə kirşənin iziyə hoppana-hoppana gedir və düşüñürdülər:

— Cib-cib! Bəs bu yaz havaxt gələcək? Qış lap çox uzandı ha!

— Lap çox uzandı ha! — deyə üstünü qar basmış uca bir təpədən də səs gəldi, bu səs çöllərə yayıldı. Elə güman etmək olardı ki, bu səs eks-sədadır. Bəlkə də bu səs təpədə qar yiğinının üstündə oturmuş o qəribə qocanın səsidir. Əynine ağ kəndli kürkü geymiş qoca ağappaq idi. Onun saçları da, saqqalı da ağ idi. Solğun üzündə iri, işıqlı gözləri parıldayırdı.

— Bu nə qocadır? — deyə sərçələr soruştular.

— Mən onu tanıyıram, — deyə çəperin üstünə qonmuş qoca qarğıa dilləndi. “Biz hamımız yaradanın qarşısında xirdaca quşcuğazlarıq” sözlerini təsdiq edib qarğıa o qədər üreyiyumşaqlıq göstərdi ki, sərçələrin bilmədiklerini onlara söyləyib başa saldı: — Mən tanıyıram o kimdir! O qışdır, keçənilki qocadır, təqvimin dediyi kimi o, heç də ölməmişdir. Gənc yaz şahzadesi gələnə qədər onu naib qoyublar. Bəli, hələlik burada ölkəni qış idarə edir! Hə, nə var, yoxsa üşüyürsünüz, a cunquşlar?

Ən xırda sərçəcik dedi:

— Hə, mən sizə demədimmi, təqvim adamların boş uydurmaşıdır! O, heç də təbiətlə uyğun gəlmir. Onlar gerek ili fəsillərə bölməyi bize tapşırayırlar, biz bu işi onlardan yaxşı bilirik.

Aradan bir-iki həftə keçdi. Meşə qaralmağa başlamışdı, gölün buzu donub qalmış qurğuşuna bənzəyirdi, buludlar, — yox bulud nədir! — Ölkənin üstünü buz kimi bir duman bürümüşdü.

İri qara qarğalar sürü-sürü, amma səssiz-səmirsiz uçusurdu. Elə bil ki, hər bir şey yuxuya getmişdi. Amma budur, birdən gölün üzərinə günəş şüası düşdü. Göl, ərimiş qalay kimi parıldadı. Çöllerdə və yamaclardakı qar daha öz parıltısını itirdi. Qoca — qışın ağ fiquru isə, hələ də əvvəlki yerində oturub gözünü cənuba zilləmişdi. Qoca görə bilmirdi ki, qar elə bil yavaş-yavaş yerə batıb gedir. Orada-burada yaşıl torpaq parçaları görünür və bunların üzərində sərçələr atılıb-düşür.

— Çik-çirik! Çik-çirik, görəsən, yaz gəlibmi?

— Yaz gəldi! — deyə eks-səda tarlaların, cəmənlərin üzərində seslənərək, tünd boz meşə üzərindən aşib keçdi. Burada qoca ağacların gövdələri əyinlərinə təzə yaşıl mamirdan paltar geymişdilər. Bax budur, cənubdan birinci cüt leylək üçub gəldi. Hər leyləyin belində qəşəng bir bala leylək oturmuşdu. Birininki oğlan idi, o birininki qız. Bala leyləklər yere düşən kimi torpağı öpdü, əl-ələ verib gəzməyə başladılar. Onların izlərində isə eləcə qarın üstündə ağ çiçəklər açıldı. Balalar qoca qışa yaxınlaşıb onun köksünə qıṣıldılar. Birçə anda onlar üçü də, onlarla birlikdə isə bütün o yer sıx və rütubətli dumanın içinde yox oldu. Bir az sonra külək əsdi və haman saat dumanı dağıdı. Güneş parladı. Qış yox oldu, ilin taxtında isə yazın gözəl balaları oturmuşdular.

— Bax Təzə il belə olar! — deyə sərçələr dilləndi. — İndi yəqin ki, qışda çəkdiyimiz bütün əziyyətlərə görə bize mükafat veriləcək!

Balalar üzərini hara çevirdilərse, hər yerdə kolların və ağacaların budaqlarında yaşıl düymələr əmələ gəldi. Hər yanda otlar göyərib get-gedə boy atdı, taxıllar yamyasıl oldu. Qız öz dövrəsinə çiçək səpirdi, ortun önlüyündə o qədər çox çiçək vardı ki, o nə qədər səpib qurtarmağa tələsirdi də, önlüyü yenə haman saat çiçəklə dolurdu. Qız çoşub hoppana-hoppana alma və ərik ağaclarının üzərinə də qar kimi ağappaq çiçəklər səpdi. Bu ağaclar hələ əməlli-başlı yarpaq açmağa macal tapmamış, budaqlarını qar basmış kimi durmuşdular.

Birdən qız əl çaldı, oğlan da əl çaldı, o saat haradansı cibbildəşə-cibbildəşə, dəstə-dəstə quşlar uçub gəldi və nəğmə oxumağa başladı: "Yaz gəldi!".

Hər dəfə yerə baxanda adamın ürəyi açılırdı! Qarı nənələr gah bu daxmadan, gah o daxmadan evin astanasına çıxıb öz sər-sümüklərini güne verir ve çəməni zər kimi bəzəmiş sarı çiçəklərə tamaşa edib lezzət alırdılar. Cox-çox keçmişdə onlar cavan olduqları zaman da lap elə belə olardı. Beli, dünya təzəden cavalanmışdı. Onlar deyirdilər ki: "Bu gün nə yaxşı gündür!".

Ancaq meşə hələ də bozumtul-yaşıl rəngdə qalmışdı. Ağac-larda yarpaq yox idi, yalnız tumurcuqlar var idi. Amma meşə talalarında xirdaca boyaqotu cüçətiləri etir saçır, bənövşələr, qaymaqcıçayı və quruçıçayı açılmış, bütün otların saplağı şirə ilə dolmuşdu. Yerə rəngbərəng bəzəkli xalça döşənmiş və bir cüt gənc əl-ələ tutub onun üstündə oturmuşdu. Yazın balaları nəğmə oxuyur, gülümsünür və get-gedə boy atırdılar.

Göydən iliq yağış yağdırdı. Amma gənclər bunu duymurdular. Yağışın damcıları onların sevincdən doğan göz yaşlarına qarışdır. Sevgililər öpüşdülər və haman dəqiqə meşədəki tumurcuqlar açıldı. Günəş ucalanda, bütün ağaclar yamyaşıl idi.

Sevgililər bu teravətli six çardağın altı ilə qol-qola yeriməyə başladılar. Burada işıqla kölgələrin oynası sayəsində yaşıl otlar və yarpaqlar min cür rəngə çıldırdı. Saf, temiz və zərif yarpaqlar ürəkaçan etir saçındı, xirdaca çaylar və axar sular məxmər kimi yamyaşıl otların və rəngbərəng xirdaca daşların arasılışlı axıb gedirdi. Bütün təbiət dilə gəlib deyirdi ki: "Özəldən bəri belə olmuş, belədir və belə də olacaq!". Ququ quşu quğuldayı, toraqay ceh-ceh vururdu. Yazın en gözəl vaxtı idi. Yalnız söyüd ağacları hələ də öz çiçəkləri üzərindən yumşaq tüklü əlcəklərini çıxarıb atmamışdı, – onlar o qədər ehtiyatlıdır ki, lap adamı darixdır!

Günlər gəlib keçdi, heftələr gəlib keçdi, baharın iliq nəfəsi torpağa can verirdi. İsti hava dalğaları tarlaların üzərini dolaşır, taxillər da saralmağa başlayırdı. Şimalın ağ lotos çiçəyi meşə

gölərinin güzgü kimi qoynunda öz enli yaşıl yarpaqlarını açmış, balıqlar da onların kölgesində gizlənmişdi. Meşənin güney tərəfində, külek tutmayan bir yerdə, bir kəndli evinin gün düşmüş divarının dibində, günəşin şüaları altında çiçəklənmiş qızılıgül kolunun və budaqları yetişmiş qapqara meyvelərlə dolu olan albalı ağaclarının yanında yayın gözəl arvadı oturmuşdur. Bunu biz əvvəlcə xirdaca qız, sonra da galin görmüşdük. O, uca qara-göyüntünlə nehəng dağlar halında bir-biri üzərinə qalanmış dalğalar kimi görünən tutqun buludlara baxırdı. Onlar üç tərəfdən axışib gəldi, axırdı donub qalmış və tərsinə çevrilmiş deniz kimi meşənin üzərindən asılıb durdu. Meşədə sanki anlaşılmaz bir qüvvənin hökmü ilə hər bir şey susdu. Külek yatdı, quşlar susdu, bütün təbiət gərgin bir intizarla donub qaldı. Yollarla və cığırlarla isə adamlar arabalarda, at belində və piyada bərk-bərk qaçışaraq, firtınadan daldalanmağa telesirdilər. Birdən şimşek çaxdı, elə bil ki, günəş bircə anlığa parıldayıb buludları parçaladı, gözləri qamaşdırdı, hər şeyi alıştırdı, sonra



yenə qaranlıq çökdü və ildirimin gurultusu qopdu. Bərk yağış yağmağa başladı. Hava qaraldı, sonra yenə açıldı, sakitlik çökdü, sonra yenə gurultu qopdu. Qamışlığın təzəcə açılmış qəhvəyi süpürgələri dalgalandı, ağacların budaqları, yağış şəbəkəsinin ardında gizləndi. Sonra yenə qaranlıq çökdü, yenə işıqlandı, sakitlik çökdü, yenə ildirim guruldadı. Otlar və sünbüller yerə yatıb qalmışdır, elə bil ki, onlar bir də başlarını qaldırmayacaqlar. Amma budur, yaqmur, seyrək yağan iri yağışa çevrildi. Günəş buludların arasından boylandı və otların, yarpaqların üzərində yağış damcıları inci kimi parıldadı. Quşlar ötüşdü, suda balıqlar quyruqlarını çırpı-çırpı getdi, ağcaqanadlar oynasıdı. Köpüklü, şor dəniz sularının içindən boylanıb çıxmış bir qayanın üstündə qüvvətli, möhkəm ezələli bir kişi oturub özünü günə verirdi. Bu yay idi. Onun saçlarından su damcılarındı. Soyuq suda çımdıdən sonra o, cavanlaşmış, sərinləmiş görünürdü. Bütün təbiət cavanlaşmışdı. Ətrafdə hər yer rəngbərəng və gözəl çiçəklər içinde idı. İsti və gözəl yay idi!

Çöldə six bitmiş yoncanın şirin, ürəkaçan ətri etrafə saçılır. Arılar qədimdən toplandıqları yerin etrafında vizildaşırıdalar. Böyürtkən budaqları yağışdan yuyulub, günün altında parıldayan qurban daşını bürüyüb basmışdı. Arıların şahı bütün ailə dəstəsilə uçub ona sarı gəldi. Onlar daşın üzərinə mum və bal qurban verdilər. Bunu yay ilə onun qüvvətli rəfiqesindən başqa heç bir kəs görmədi. Təbiətin qurbanlıq hədiyyələri elə bunlar üçün hazırlanmışdı.

Axşamçağı göy qızıl kimi parıldayırdı. Heç bir kilsə günbəzini bununla tutuşdurmaq olmaz. Axşam şəfəqindən, səhər şəfəqinə qədər ay parıldayırdı. Bəli, yay idi. Yenə günlər gəlib keçdi, həstələr gəlib keçdi. Çöllərdə parlaq dəryazlar işildadı, alma ağacının budaqları qırmızı və sarı meyvələrin ağırlığından əyildi. Ətirli maya göbəleyi iri salxımlarla sallanmışdı. Yaşıl qınlarının içindəki findıqlarla dolu olan findıq ağacının kölgəsində er ilə arvad – yay öz dalğın rəfiqəsilə oturub dincəlirdi. – Bu nə gözəllikdir! – deyə arvad dilləndi. – Hara baxırsan, xeyir-bərə-

kətdir! Bu dünya nə gözəldir, nə xoşdur! Amma yenə heç özüm də bilmirəm ki, niyə, amma... rahatlıq və istirahət arzu edirəm... Başqa söz tapa bilmirəm. Adamlar isə yenə də tarlaları şumlaşırlar, onlar həmişə daha çox şey almaq istəyirlər... Odur, leyliklər kotanın ardına sıyrımlarla gəzirlər... Bizi buraya getirən haman Misir quşlarıdır! Yadında varmı, biz bura, şimala uçub gələndə, hələ uşaq idik?.. Biz özümüzə bərabər çiçəkləri, günəş ışığını və yaşıl yarpaqları getirib geldik. Amma indi... Külək demək olar ki, bütün yarpaqları qırıb töküb, ağaclar bozarıb, qaralıb və cənub ağaclarına bənzəməyə başlayıblar, yalnız bunların üzərində orada bitən qızılı meyvələr yoxdur.

– Sən qızılı meyvərimi görmek isteyirsən? – deyə yay soruşdu. – Budur, bax, ləzzət al! – deyib elini yelledi – meşələr qırmızımtıl, zərli yarpaqlarla doldu. – Budur onlar!

İtburnu kollarında od rəngli qırmızı meyvələr parıldadı, mərsin ağacının budaqları iri, tünd qırmızı meyvələrlə doldu, yetişmiş cir şabalıdlar tünd yaşıl rəngli qınlarından özləri qopub töküldü, meşədə isə, yenə də bənövşələr açıldı.

Amma ilin məlikəsi get-gedə daha da qaradınməz olur və rəngi solurdu.

– Soyuğun nəfəsi gəlir! – deyə o dilləndi. – Gecələr rütubətli dumanlar olur, mən öz vətənimiz üçün darixıram.

Bele deyib o, gözünü cənuba sarı uçub gedən hər leyləyin ardınca zilləyir və əlini ona uzadırı. Sonra o, quşların boş qalmış yuvalarına baxdı: bu yuvaların birində qəşəng bir peyğəmbərçiçəyi, o birində isə, sarı kolza çiçəyi bitmişdi, – elə bil bu yuvalar bu çiçəklərə çəper olmaq üçün hörülmüşdü. Sərçələr də uçub ora dolmuşdu.

– Cib-Cib! Bəs bu yuvaların sahibləri necə olub? Bir bunlara bax ha! Bir balaca külək əsən kimi, haman saat qoyub qaçırlar! Xoş geldilər!

Ağaclarда yarpaqlar gün-gündən saralırdı, xezan başlanmışdı. Payız küləkləri viyildadı, payızın axırı çatdı. İlın məlikəsi, üzərinə saralmış yarpaqlar döşənmiş yerdə uzanmışdı. O öz müləyim baxışlarını parıldasañ ulduzlara zilləmişdi. Əri də onun

yanında idi. Birdən bir burulğan qopdu, quru yarpaqları sütun kimi göye qaldırdı. Burulğan yatdıqda, ilin məlikəsi artıq yox idi. Soyuq havada yalnız bircə kəpənək hərlənirdi ki, bu da ilin son kəpənəyi idi.

Yer üzünü sıx dumanlar bürdü, soyuq küləklər əsdi, uzun, qaranlıq gecələr çökdü. İlin padşahının saçları ağarmışdı, amma özünün bundan xəbəri yox idi. O, elə bilirdi ki, saçlarının üzərinə yalnız qar səpələnmişdir. Yaşıl düzənləri nازik qar perdesi örtməşdü.

Bəli, kilsələrin zəngləri xaçaçuran axşamının çatdığını xəbər verdi.

— Bunlar xaçaçuran zəngləridir! — deyə ilin padşahı dilləndi.  
— Bu yaxında bir cüt yeni şahzadə gələcək, onda mən də rahatlanacağam. Öz sevgilimin ardınca uçub parlaq ulduza gedəcəyəm!

Qar basmış təravətli yaşıl şam meşəsində xaçaçuran məleyi aşkar olub, bayram üçün ayrılmış ağacları dualadı.

— İnsanların evlərində və yaşıl meşədə şənlik! — deyə ilin qocalmış padşahı dilləndi. Bir neçə həftənin içinde o, saç-saqqalı pambıq kimi ağappaq ağarmış bir qocaya dönmüşdü. — Mənim dincəlmək vaxtim yaxınlaşır. Tac və hökmədarlıq əsasən gənc ər-arvada keçir.

— Amma hələ ki, hökmədarlıq sənin əlindədir! — deyə mələk dilləndi.

— Hökmədarlıq mənim əlimdədir, amma rahatlıq yox. Körpə cücertilərin üstünü qarla ört. Sən hələ hökmədar ola-ola, başqa bir hökmədarı alqışladıqlarına dözməyi öyrən! hələ sən sağ ola-ola, səni unudacaqlarına öyrəş! Yaz gələndə, sənin də azad olmaq vaxtin yetişəcəkdir!

— Bəs yaz nə vaxt gələcək? — deyə qış soruşdu.

— Leyləklər uçub gələndə!

Uca bir təpədə, bir qar yiğini üstündə saç-saqqalı ağarmış, buz bağlamış qış oturmuşdu. O qocalmış, beli bükülmüşdə də, ancaq qarlı çovğunlar və qütb buzları kimi qüdrətli və qüvvətli bir halda oturmuş və keçənilki qış kimi gözünü cənubdan ayırmırdı. Buz saqqıldayır, qar xışıldayır, xızək sürənlər göllerin

parlaq buzu üzərində ox kimi iti sürüşürdülər. Ağ qarın üstündə qarğalar və quzğunlar qaralırdı. Azacıq da olsun külək yox idi. Bu səkitlik içinde qış yumruqlarını düyünlədi və bütün boğazlar qalın buz bağladı.

Səherdən yenə sərçələr uçub geldilər və soruştular:

— Oradakı o qoca kimdir?

Çəperin üstündə yenə haman qarğı və onun oğlu oturmuşdu. O, sərçələrə belə cavab verdi:

— Bu qışdır! Keçənilki qocadır! Təqvimdə deyildiyi kimi, o hələ ölməmişdir. Yazın gənc şahzadəsi gələnə qədər naiblik edir.

— Bəs bu nə vaxt gələcək? — deyə sərçələr soruştular. — Bəlkə hökumət dəyişəndən sonra bizim üçün xoş zamanlar gələcək? Köhnə hökumət heç bir şeyə yaramı!

Qış fikirli bir halda başını qara meşəyə sarı tutub işarə etdi. Meşədə hər bir ağacın şəkli və budaqlarının cizgiləri açıq-aşkar görünürdü. Soyuq duman buludlarına bürünmiş yer qış yuxusuna getmişdi. Padşah öz gənclik və yetişmiş dövrlərini həsrətlə xatırlayırdı. Səhərə yaxın bütün meşələri parlaq qırov bürdü, — bu, qışın yay yuxusu idi. Gün doğdu və qırov töküldü.

— Bəs yaz nə vaxt gələcək? — deyə sərçələr yenə soruştular.

— Yaz! — deyə qarlı təpədən əks-səda gəldi. Bəli, budur, günəş getdikcə daha da istiləşməyə başladı, qar əridi, quşlar civildəşdilər: “Yaz gəlir!”.

Ucada, lap ucada, göyün lap üzü ilə ilk leylək, onun dalınca bir başqası süzə-süzə gəldi. Hər birinin belində gözəl bir bala oturmuşdu. Balalar düzə düşdülər, torpağı öpdülər, dinməz-söyləməz qoca qış da öpdülər. O da dağə çıxmış Musa kimi duman içinde yox oldu.

İlin ehvalatı qurtardı.

— Bütün bunlar çox gözəldir və tamamilə doğrudur, — deyə sərçələr təsdiq etdilər, — ancaq təqvim üzrə deyil, buna görə də heç nəyə dəyməz!



**L**ap rüsvayçılıqdır ha! – deyə bir toyuq dilləndi. Bu toyuq əhvalatın baş verdiyi yerdə deyil, şəhərin lap o biri arasında yaşayırıdı. – Hində lap rüsvayçılıq olub! – Mən indi daha heç tek yata bilmirəm! Yaxşı ki, biz burada çoxuq!

Bele deyib, toyuq əhvalatı danışmağa başladı ki, bütün toyuqların tükləri biz-biz oldu, xoruzun isə pipiyi büzüşdü. Bəli, bəli, əsl həqiqətdir!


Amma qoy biz başdan başlayaq. Əhvalat isə şəhərin o biri kənarında, bir hində baş vermişdi.

Gün batırıldı, bütün toyuqlar da tara çıxmışdır. Bunlardan biri ağ qısa ayaqlı bir toyuq idi. Özü də nə qədər lazımsa, o qədər yumurtanı səliqə ilə yumurtagayırdı. Hər bir cəhətdən hörmətə layiq olan bu toyuq, uçub tara çıxdı və yatmadan qabaq dimdiyi ilə bitlənməyə və tüklərini səliqəyə salmağa başladı. Birdən onun bir lələyi yerə düşdü.

– Düşdü! – deyə toyuq dilləndi. – Eh, ziyan yoxdur. Nə qədər çox təmizlənsəm, o qədər qəşəng oluram!

Toyuq bunu eləcə, zarafat üçün demişdi, – bu toyuq ümumiyyətə şən, zarafatçı bir toyuq idi. Amma söylədiyimiz kimi, bu zarafatçılıq onun çox hörmətli bir toyuq sayılmasına mane deyildi. Bu sayaqla toyuq yuxuya getdi.

Hin qaranlıq idi. Toyuqlar hamısı cərgə ilə tara qonmuşdular, amma bizim toyuqla yan-yana oturan toyuq hełə yatmadı. O, yanındaki toyuğun sözlerini qəsdən pusub dirləmirdi, amma eləcə qulaqcı eşitdi, – axı qonum-qonşu ilə mehriban yaşamaq istəsən, gerek belə edəsen. Bəli, haman toyuq dözə bilmədi, yanındakı başqa bir toyuğa piçildədi.



– Eşitdinmi? Mən ad çəkmək istəmirəm, amma burada bir toyuq var ki, gözə qəşəng görünmək üçün, lap bütün tüklərini ütməyə hazırlıdır. Əger mən xoruz olsaydım, ondan zəhləm gedərdi!

Ele bu toyuqlardan azca yuxarıda bir yuvala bayquş öz əri və uşaqları ilə yaşayırıdı. Axı bayquşların qulağı iti olar; onlar qonşularının danışığı sözlərdən birini də qulaqlarından qaçırmadılar. Bu zaman onlar hamısı cidd-cəhdliə gözlərini hərleyirdilər. Ana bayquş isə qanadlarını yelpinc kimi yelləyirdi.

– Tss!.. Ay balalar, siz qulaq asmayın! Amma siz yəqin ki, eşitdiniz? Mən də eşitdim. Ah! Qulaqlara qurğuşun! Bir toyuq o qədər həyasızlaşıb ki, lap xoruzun gözü qabağında öz tüklərini ütməyə başlayıb!

– Prenez garde aux enfants!<sup>1</sup> – deyə ata bayquş dilləndi. – Uşaqlar gərək belə şeyə qulaq asmasınlar.

<sup>1</sup> Uşaqların yanında yavaş! (fransızca)

– Amma gərək bunu bizim qonşu bayquşa danışam. O yaman mehriban arvaddır.

Belə deyib ana bayquş qonşusunun yanına uçdu.

– U-hu, u-hu! – deyə bayquşlar ikisi də sonra, qonşularındakı göyərçin hininin lap üstündə ağız-ağıza verib ulaşdilar. – Xəbəriniz varmı? Eşidibsinizmi? U-hu! Bir toyuq bir xoruzun üstündə bütün tüklərini yolub tökmüşdür! O yəqin donacaq, donub ölecek! Yəqin ki, artıq donmuşdur! – U-hu!

– Qur-qur! Harada? Harada – deyə göyərçinlər quruldaşdır.

– Qonşu həyatdə. Bu, demək olar ki, lap mənim gözümün qabağında oldu. Adam lap danışmağa da utanır, amma bu əsl həqiqətdir!

– İnanırıq, inanırıq! – deyə göyərçinlər aşağıda oturmuş toyuqlara belə quruldadılar:

– Qur-qur! Bir toyuq, deyirlər ki, hətta iki toyuq xoruzun xoşuna gəlmək üçün bütün tüklərini yolub tökübdür! Bu çox qorxulu bir işdir! Axı onlar soyuqlayıb ölü bilər. Elə ikisi də belkə ölüb!

– Quq-qu-li-qu! – deyə bir xoruz barının üstünə hoppanıb banladı. – Oyanın! – Xoruzun özünün bir gözü hələ yuxulu olub açılmamışdı, amma o, çıçırib banlayırdı: – Bir xoruza olan nəkam məhəbbətdən üç toyuq tələf olub! Onlar bütün tüklərini yoluqlarmış! Gör nə iyəncə əhvalatdır! Bunu gizlətmək istəmirem! Qoy bütün dünya bilsin!

– Bilsin, bilsin! – deyə yarasalar ciyildəşdilər, toyuqlar qaqqıldaşdılar, xoruzlar banladılar: – Bilsin, bilsin!

Beləliklə bu əhvalat, bu həyatdən o həyətə, bu hindən o hincə yayıldı və axırdı gedib əhvalatın baş verdiyi yerə çatdı.

Burada belə danışındılar: – Beş toyuq xoruza olan məhəbbətlərindən hansının daha çox arıqladığını göstərmək üçün, bütün tüklərini yolub töküblər! Sonra onlar bütün toyuq nəslini rüsvay edib bir-birini dimdikləyə-dimdikləyə öldürmiş və öz sahiblərinə böyük zərər vurmaşlar.

Tək bircə lələyini salmış olan toyuq, əlbəttə, bunun öz başına gələn əhvalat olduğunu bilmədi və hörmətli bir toyuq kimi, o da belə dedi:

– Mənim bu toyuqlardan zəhləm gedir! Amma belələri axı çoxdur. Yox, belə işləri qulaqardına vurmaq olmaz. Mən də əlimdən gələn hər şeyi edəcəyəm ki, bu əhvalat qəzetlərə düşsün! Qoy bütün ölkəyə yayılsın, axı o toyuqlar və onların bütün nəсли buna layıqdir!

Doğrudan da, bütün bu əhvalatı qəzetlərde çap etdilər və bu əsl həqiqətdir: bir görün, bircə xirdaca lələyi beş bütün toyuğa döndərmək nə qədər asan imiş!



## BİR QINDAN ÇIXMIS BEŞ NOXUD

**B**ir qının içinde beş noxud dənəsi var idi. Onlar yaşıl idi, qınları da yaşıl idi, – buna görə onlar elə bilirdilər ki, bütün dünya yaşıdır; bunu da doğru bilirdilər. Qın böyükür, noxud dənəleri də böyüyürdü. Onlar hamısı cərgə ilə yerleşmişdilər. Axı onların ənzilləri də belə idi” qını bayırdan gün işıqlandırır və qızdırırı, yağış da onu yuyurdu. Qının içi isti və rahat idi. Gündüz işıq olurdu, gecə qaranlıq, qayda ilə gerek elə belə də olaydı. Noxud dənəleri get-gedə böyükür və böyüdükcə qının içinde oturub daha çox fikirləşirdilər: axı gerek bir işlə məşğul olaydilar!

Onlar hər biri belə fikirləşirdi: “Görəsən, mən elə həmisi burada oturub qalacağam? Axı bir yerde çox oturmaqdən bərkiliyərəm! Mənə belə gelir ki, divarın o üzündə nə isə bir şey var!”

Aradan bir neçə həftə keçdi. Noxud dənəleri saraldılar, qın da saraldi.

– Bütün dünya saralır! – deyə noxud dənəleri dilləndilər. Onlar doğru deyirdilər.

Birdən onlar bir şaqqli eşitdilər: kim isə qını dərib qına dolu olan cibinə qoydu.

– Hə, indi bizi azad buraxacaqlar! – deyə noxud dənəleri səsləndilər və gözleməye başladılar.

– Mən bilmək istərdim ki, bizim beşimizdən hansı birinin bəxti hamidən yaxşı gətirəcək? – deyə ən xirdaca noxud dənəsi dilləndi. – Hə, bu yaxında aşkar olar.

– Nə olacaq, olsun! – deyə ən iri noxud dənəsi cavab verdi.

Birdən: – Traq! – edib qın partladı və bütün noxud dənəleri parlaq gün işığına çıxdılar. Xirdaca bir oğlan onları ovcunun

içində tutub deyirdi ki, bunlar onun tüsəngində atılmağa yarar. O, haman saat tüsəngini bir noxud dənəsilə doldurub atdı.

– Mən geniş dünyaya uçuram! Əgər hünərin var, indi məni tut görüm! – deyə noxud dənəsi ciyildəyib gözdən itdi.

İkinci noxud dənəsi dedi:

– Mən uçub birbaş güneş gedəcəyəm. Güneş elə lap mənim istədiyim kimi bir qındır! – Belə deyib o da yox oldu.

Qalan iki noxud dənəsi belə dedi:

– Biz hara düşsək, orada yatacayıq. Yəqin ki, bir yere düşəcəyik!

Onlar yerə düşdülərsə də, amma tüsəngdən yaxalarını qurtara bilmədilər.

– Hə, biz hamidən uzağa uçuruq! – deyə onlarçığırdılar.

– Nə olacaq, qoy olsun! – deyə axırıncı noxud dənəsi uçağuşa səsləndi.

Tüsəng atıldı, noxud dənəsi havaya uçdu. Sonra çardağın pəncəresinin altında vurulmuş bir taxtanın üstünə düşüb, oradan bir dəliyə diyrəldi. Orada yumşaq torpaqda mamır bitmişdi. Noxud dənəsi mamırın içinde itib batdı və orada gizlənib qaldı, ancaq onun bəxti varmış.

– Nə olacaq, qoy olsun! – deyə o təkrar etdi. Çardaqdakı balaca otaqda yoxsul bir qadın yaşayırı. O gündüzlər gedib özgələrin sobalarını yandırır, onlar üçün odun yarır və ümumiyyətlə, hər cür ağır işlər görürdü. Bu qadın həm güclü, həm də çalısqan idi, amma yena də yoxsul yaşayırı. Evdə, darisqal otaqda onun yeniyetmə, ariq, ciliz, təkcə bir qızı yataqda yatırı. O, bir il idi ki, xəstə yatırı. Nə yaşamağa qüvvəti var idi, nə də ölebilirdi. Anası deyirdi:

– O da bacısının dalınca gedəcək! Mənim iki qızım var idi. Əlbəttə, iki qızı yedirib-içirmək asan deyildir. Buna görə də Allah onları mənimlə bölüşdü: birini öz yanına apardı... Bircə bu da əlimdən getmeyəydi. Amma yəqin Allah razı olmaz ki, o öz bacısından ayrı yaşasın, onu da öz yanına aparar.

Ancaq xəstə qız hələ də yaşayırı. O, bütün günü dözərək səssizcə çarpayışında uzanıb anasının çörək pulu qazanmaqdən qayıtmasını gözləyirdi.

Yaz gəldi. Bir gün səhər tezdən anası işə getməyə hazırlaşdı bir zamanda, günəşin parlaq işığı xirdaca pəncərədən süzüllüb döşəmənin üstündə oynasında, xəstə qız ona baxıb səsləndi:

— Ana, o pəncərədə görünən yaşıl şey nədir? Külək onu yırğalayır.

Anası pəncərəyə yaxınlaşıb onu azacıq araladı və dedi:

— Aha, burada nə isə bir şey göyərir. Deyəsən noxuddur, xirdaca yarpaqlar açıb. Görəsən, o haradan gəlib bu dəliyə düşüb? Bax, bu da sənin bağçan, bax, ləzzət al!

Çarpayı pəncərəyə yaxın qoydular ki, xəstə qız oradan xirdaca noxud bitkisini yaxşı görsün. Sonra anası çıxıb işə getdi.

Qız axşam anasına dedi:

— Ana, mənə elə gəlir ki, sağalıram... Bu gün gùneş mənə elə mehribanlıqla işiq saçırı ki... Bir bax, gör noxud nə yaxşı boy atır. Günün qabağında mənim də halım yaxşılaşır. Mən sağalıram.

— Teki sənin halım yaxşı olsun! — deyə anası özü inanmasa da, ona belə cavab verdi. O, noxud bitkisinin yanına xirdaca bir ağac parçası sancı ki, külək onu sindirməsin; axı onun qızına ürəkdirək verən bu noxud bitkisi idi.

Qızın anası ipin bir ucunu pəncərenin altına möhkəmce bağlayıb, o biri ucunu haşiyənin lap üstüne bərkidi ki, noxud bitkisi möhkəm dura bilsin və ipə sarmaşıb qalxın. Noxud da ipə sarmaşıb hər gün gözə görünəcək dərəcədə boy atırdı.

— Bir bax, noxud bu yaxında çiçəklənəcək! — deyə qızın anası bir səhər dilləndi və daha özü də inanmağa başladı ki, qızı sağalacaqdır.

Qadına elə gəldi ki, qızı axır zamanlar şənlənmişdir. O, səhərlər tez-tez özü yerindən qalxıb oturur və parıldayan gözlərile öz xirdaca bağçasına baxırdı. Burada isə, vur-tut bircə noxud bitkisi göyərmişdi. Aradan bir həftə keçidkən sonra xəstə qız birinci dəfə olaraq, düz bir saatlıq yerindən qalxdı. O, gündə qızınaraq ləzzət alırdı. Pəncərə taybatay açıq idi. Onun qabağında noxud açıq çəhrayı rəngdə gözəl çiçək açmışdı. Qız əyilib çiçəyin zərif leçeklərini lap yavaşça öpdü. Bu gün qız üçün əsl bayram idi.



— Görünür ki, Allah özü bu noxudu burada əkib və göyərdib ki, ay mənim ezziz qızım, sənə ümid və sevinc versin, hemçinin mənə də! — deyə xoşbəxt ana çiçəyə baxa-baxa, elə gülümşündü ki, elə bil qarşısındaki xilaskar mələk idi.

Yaxşı, bəs o biri noxud dənələri necə oldu? O noxud dənəsi ki, geniş dünayaya uçub: “Əger hünərin var, indi məni tut görüüm!” — deyə çığırırdı, əvvəlcə damda bir novçaya düşdü, sonra isə, bir göyərçinin çinadanına düşüb, Yunus peyğəmbər balinanın qarnında qalan kimi, orada qaldı.

O biri cüt noxud dənələri də haman yere düşdülər, onları da göyərçinlər yedilər. Deməli ki, hər halda onlardan da bir qədər xeyir geldi.

Uçub gùneşə getmək istəyən dördüncü noxud dənəsi isə novçanın içincə düşüb bir neçə həftə iyələnmiş suyun içinde qaldı, buna görə də şişdi.

– Hə, yaman kökəlmışəm ha! – deyə noxud dənəsi dilləndi.  
– Bu yaxında lap partlayacağam. Mənə elə gəlir ki, heç bir  
noxud dənəsi bunu bacarmayıb və bacara da bilməz. Mən bizim  
qının içinde olan beş noxud dənəsinin hamisindən gözəliyəm!

Novça da onun dediklərini tamam təsdiq elədi.

Çardaqdakı pəncərənin qabağında gənc bir qız durmuşdu; onun gözləri parıldayır, yanaqlarında isə, sağlam bir qızartı var idi. O, noxud çiçəyinin qarşısında zərif əllerini bir-birinə bitişdirib Allaha razılıq edirdi. Novça isə belə deyirdi: – Amma hər halda, noxud dənələrindən ən yaxşısı mənim noxudumdur!

1853



GİC HANS

Təzədən danışılan köhnə əhvalat

**B**ir kənddə köhnə bir mülk vardi. Bu mülkdə qoca bir ağa olurdu. Onun iki ağıllı oğlu var idi. Bunlar elə ağıllı idilər ki, iki qat indikindən axmaq olsayılar, yenə ağılları kifayət edərdi. Onlar ikisi də kralın qızını almaq istəyirdilər. Burada heç bir qəribə şey yox idi, çünki carçılardan camaata xəbər vermişdilər ki, qız hamidən ağıllı bir adama ərə gedəcəkdir.

Qardaşlar elçiliyə getməyə səkkiz gün hazırladılar, daha onların vaxtları qalmadı. Ancaq elə bu da kifayət idi. Çünkü onlar çox şey bilirdilər, həm də əllərindən iş gələn uşaqlar idilər. Bunlardan biri üç ilin ərzində bütün latin lügətini və bütün şəhər qəzetlərini əzbərləmişdi. O bunları nəinki başdan axıra qədər, hətta tərsinə də söyləyə bilərdi. O biri qardaş bütün qanunlar məccələsini öyrənmişdi və bütün bunları şəhər idarəsi müşavirinə lazımlı olan qədər bilirdi; belə ki, o, dövlət işlərindən danışa bilərdi. Bundan başqa o, aşırıma naxışlamağı da bacarırdı. Onun əlləri çox qabiliyyətli, zövqü də zərif idi. Bunlardan hər biri hey təkrar edirdi: “Men kral qızı alacağam!”

Atalairı bunların hər birinə yaxşı bir at bağışlamışdı: lügəti və qəzetləri bilənə şəvə kimi qapqara bir at, şəhər idarəsi müşaviri kimi ağıllı olana və naxış çekməyi bacara bilənə süd kimi ağappaq bir at bağışlamışdı. Qardaşlar dodaqlarını balıq yağı ilə yağladılar ki, ağızları asanlıqla açılsın. Bütün nökerlər həyətə yiğisib onların atminmələrinə tamaşa edirdilər. Bu vaxt üçüncü qardaş da gəlib çıxdı. Axı qardaşlar üç idilər, amma kiçiyi heç

sayılmırıldı, çünkü o heç bilici deyildi. Ona görə də onun adını "gic Hans" qoymuşdular.

— Hara belə? Niyə belə geyinib-gecinibsınız? — deyə gic Hans soruşdu.

— Saraya gedirik, kralın qızını almağa. Məğər sənin xəberin yoxdur? Bu barədə bütün ölkəyə car çəkiblər.

Belə deyib, onlar öz elçilikləri barəsində gic Hansa danışdırılar.

— Bəs belə de! — deyə gic Hans dilləndi. — Onda elə mən də gederəm də.

Qardaşları onu ələ salıb güldülər, sonra atlarını çapıb yola düşdülər.

— Ata, mənə də bir at ver! — deyə gic Hans çıçırdı. — Xətrimə bərk evlənmək düşüb, əger şahzadə qız mənə gəlsə, lap yaxşı, gəlməsə götürüb qaçaram.

— Gic-gic danışma! — deyə atası açıqlandı. — Mən sənət verən deyiləm; sən hara, kral qızı ilə danışmaq hara? Qardaşlarına baxma, onların işi başqa cürdür, onlar qoçaqdırlar!

— Yaxşı, indi ki, sən at vermirsen, — deyə gic Hans cavab verdi, — onda mən də keçimi götürərəm. Keçi mənim özümün-küdür, dalna minərəm, məni aparar.

Hans keçinin belinə mindi, dabanlarını onun böyürlərinə çırpa-çırpa, karvan yolu ilə yola düşdü. Amma ay çapırdı ha!

Gic hans öz-özünə:

— Bax, mən də gedirəm, — dedi və səsi gəldikcə bağırabağırə nəğmə oxudu.

Qardaşları isə dinməz-söyləməz irəlidə atlarını yorta-yorta gedirdilər. Onlar nə edəcəklərini yaxşıca düşünməli, hər bir şeyi yaxşıca ölçüb biçməli idilər.

— Ehey! — deyə gic Hans onlara çıçırdı. — Baxın, mən də gedirəm, bir görün yoldan nə tapmışam! — deyib yoldan tapıb götürdüyü ölü qarğanı onlara göstərdi.

— Vay, səni ay gic! — deyə qardaşları cavab verdilər. — O, sənin nəyinə gərəkdir?

— Kral qızına bağışlayacağam.

— Hünərin var, bağışla! — deyə onlar gülüsdülər və yola düzəldilər.

— Ehey! Bax, mən də gedirəm! — deyə Hans yenə çıçırdı. — Bir baxın, görün yenə nə tapmışam! Yolda belə şey adama hər gün rast gəlməz.

Qardaşları yenə dönüb baxdılar..

— Bir gicə bax ha! — deyə onlar səsləndilər. — Bu ki, köhnə taxta başmaqdır, hələ heç üzü də yoxdur. Bəlkə onu da kral qızına bağışlayacaqsan?

— Bəs necə? — deyə gic Hans cavab verdi. Qardaşları gülüşüb yola düzəldilər.

— Ehey! Bax mən də gedirəm! — deyə gic Hans yenə bağırdı. — Əşsi bir baxın görün, nə qədər çox gedirəm, o qədər çox şey tapıram! Ehey! Belə şey heç birinizin ağlına gəlməz!

— Hə, yenə nə tapıbsan? — deyə qardaşları soruştular.

— Yox ha! — deyə Hans cavab verdi. — Bunu deməyəcəyəm! Amma kralın qızı ay sevinəcək ha!

— Tfı! — deyə qardaşları tüpürdülər. — Bu ki, eləcə palçıqdır! Yəqin ki, onu arxın içindən götürübəsən?

— Elədir ki, var! — deyə gic Hans təsdiq elədi. — Lap əla palçıqdır, adamın barmaqlarının arasından axıb töküür, saxlaməq olmur! — O, cibini ağzına qədər palçıqla doldurdu.

Qardaşları çaparaq getdilər və Hansdan bir saat əvvəl çatdilar.

Onlar şəhərin darvazası yanında durdular. Orada evlənməyə gələn cavan oğlanları sıra ilə nömrəleyirdilər. Onların hamisini bir-birinin ardınca altı-altı cərgəyə düzmişdülər. Cərgələr elə sıx idi ki, əllərini qaldıra bilmirdilər. Bunu çox yaxşı düşünüb tapmışdilar. Yoxsa bərk basıraq ola bilərdi. Axı hamı qabaqda durmaq isteyirdi.

Şəhərin bütün qalan camaati qəsrin dövrəsinə yığışib pəncərələrdən tamaşa edirdilər ki, kral qızının cavan oğlanları necə qəbul etdiyini görsünlər. Onu da demək lazımdır ki, qızə elçiliyə gələn cavan oğlan qapıdan içəri girən kimi özünü itirirdi.

— Yox, yaramadın! — deyə kral qızı çıçırdı. — Rədd ol!

İndi də qardaşlardan biri, lügəti əzber bilən qardaş içəri girdi. Amma o, gözlədiyi müddətdə bütün bildiklərini tərtəmiz yaddan çıxarımdı. Onun ayağının altında döşəmə cirildiyordu. Tavan isə güzgündəndi, belə ki, o özünü başısağlı görürdü. Hər pəncərənin qabağında üç mirzə, bir də şəhər idarəsi müşaviri durmuşdu və burada danişılan bütün sözleri yazırıldı ki, sonra qəzetdə çap etsinlər. Tində bu qəzətin biri iki skillinqə satılırdı. Bütün burlardan başqa otaqda bir soba da yanındı, elə bərk yanındı ki, divarları közərib qızarmışdı.

— Bura nə yaman istidir! — deyə axırdı oğlan dilləndi.

— Çünkü atam bugün cüce qızardır! — deyə kral qızı cavab verdi.

— E-e! — deyə oğlan kəkəledi.

O, belə bir səhbət ola bileyəyini gözləmirdi. Oğlan çox isteyirdi ki, gülməli bir söz söyləsin, amma bircə kəlmə də danişa bilmədi.

— E-e! — deyə o təkrar etdi.

— Yox, yaramadın! — deyə kral qızı dilləndi. — Rədd ol!

Oğlan çıxıb getməli oldu. Onda ikinci qardaş içəri girdi.

— Of, bura nə istidir! — deyə o dilləndi.

— Axı biz cüce qızardırıq! — deyə kral qızı onu başa saldı.

— Nə? E-e! Nə? — deyə oğlan bir də soruşdu. Bütün mirzələr də elə belə də yazardılar: “Nə — E-e! Nə?”

— Yox, yaramadın, — deyə kral qızı dilləndi. — Rədd ol!

Bəli, indi də gic Hans keçinin belində, otağa girdi.

— Ay istidir ha! — deyə o deyindi.

— Çünkü! Mən cüce qızardıram! — deyə kral qızı dilləndi.

— Bax, bu yaxşı! — deyə gic Hans cavab verdi. — Deməli ki, mən də öz qarğamı qızarda bilərəm?

— Əlbette! — deyə kral qızı razlıq verdi. — Amma sən onu nədə qızardacaqsan? — bizim tavamız yoxdur, heç qazançamız da yoxdur.

— Mənim özümükü var, — deyə gic Hans səsləndi. — Bax, bu də mənim qabım, hələ qalaydan dəstəyi də var, — deyib o, köhnə taxta başmaq tayını çıxartdı və qarğanı onun üstünə qoydu.

— Bu bütün nahara kifayet eder! — deyə kral qızı dilləndi. — Bəs üstünün şiresini haradan tapacaqsan?

— O da mənim cibimdə! — deyə gic Hans cavab verdi. — Al, heç heyfim gəlmir. — Belə deyib o, cibindən bir az palçıq çıxardı.

— Bax, bu mənim xoşuma gəldi! — deyə kral qızı səsləndi. — Sən hər bir şeyə cavab tapırsan. Söz üçün məttel qalmırsan. Buna görə də mən sənə ərə gedərəm; amma bil ki, danişdığımız və danişacağımız hər bir sözü yazacaqlar və sabah qəzetdə çap olunacaqdır. Görürsənmi, hər pəncərənin qabağında üç mirzə, bir də qoca şəhər idarəsi müşaviri durmuşdur. Bu müşavir hamidən qorxuludur. Çünkü ağlını itirmişdir.

Qız Hansı qorxutmaq üçün belə deyirdi, mirzələr isə, qəh-qəhə ilə gülüb mürəkkəbi döşəməyə sıçratdilar.

— Aha, siz buradaymışsınız, cənablar, — deyə gic Hans dilləndi. — Yaxşı, mən müşavirin payını bir az artıq edərəm.

Belə deyib o, cibini tərsinə çevirdi və palçığı müşavirin üzünə yaxdı.

— Lap elə! — deyə kral qızı səsləndi. — Bu, heç mənim də ağlıma gelməzdi. Amma eybi yoxdur, öyrənərəm!

Beləliklə gic Hans kral oldu, — həm kralın qızını, həm də kral tacı alıb taxta çıxdı. Bunu biz şəhər idarəsi müşavirinin neşr etdiyi qəzetdən bilirik, bu qəzetə isə inanmamaq olmaz.

**Y**eyin qaçmaq üçün mükafat təyin edilmişdi. Hətta iki mükafat – biri böyük, biri də kiçik. Amma bərk qaçmaq yarışı üçün yox, bütün bu il ərzində hamidan yeyin hərəket edən üçün.

Dovşan dedi:

– Birinci mükafatı mən aldım! Axı hakimlər sənin yaxın dostların və qohumlarının olduqda, həmişə ədaletli qərar gözləmək olar. Amma ikinci mükafatı ilbizə vermək?! Bu mənə açıq gəlir!

– Axı çalışqanlığı və xeyirxahlığı da nəzərə almaq lazımdır. Cox hörmətli hakimlər də haqlı olaraq belə düşünüb, mən də onların fikrinə tamamilə şərīkəm! – deyə mükafat verilməsinə şahid olan bari dirəyi cavab verdi. – Düzdür, ilbiz astanani sürü-nüb keçmək üçün yarım il vaxt sərf etməli olmuşdur, amma bununla bərabər, o var gücü ilə tələsmiş və tələsdiyindən hətta om-ba sümüyünü də sindirmişdir! O, lap ürekden işə can yandırmış, hələ öz evini də belində çəkib gətirmiştir! Belə bir cidd-cəhd hər cür təşviqə layiqdir. Elə buna görə də o, ikinci mükafatı almışdır.

– Gerek ki, məni də nəzərə ala bilərdilər! – deyə qaranquş civildədi. – Cəsarətlə deyə bilərəm ki, heç kəs məndən iti uça bilməz. Özü də mən haralarda olmamışam! Hər yerdə, hər yerdə!

– Elə sizin bəlanız da bundadır da! – deyə direk dilləndi. – Siz bu dünyani yaman çox o baş – bu başa çapırsınız. Bir balaca soyuq düşən kimi, haman saat yad ölkələrə qaçırsınız. Siz vətənpərvər deyilsiniz! Buna görə sizi üstün tutmaq olmaz.

– Əger mən bütün qışı bataqlıqda yatıb qalsaydım, onda bəyənilməyə layiq olardımmı? – deyə qaranquş soruşdu.

– Bataqlıq qarısından şəhadətnamə getirin ki, vətəndə heç olmasa yarım il yatıbsınız, onda haman saat sizin ləyaqətinizi qiymətləndirərlər.

– Düzünə qalsa, mənə gerek ikinci yox, birinci mükafat veriləydi! – deyə ilbiz dilləndi. – Axı mən yaxşı bilirəm ki, dovşan yalnız dalınca qovan olduğunu duyduqda, qorxudan qaçıır. Mən isə, hərəkətə özüm üçün ən başlıca bir vəzifə kimi baxmışam. Öz qulluq borcumu yerinə yetirəndə şikəst olmuşam. Əlbəttə, birinci mükafata layiq olan varsa, o da mənəm. Ancaq mən öz barəmdə hay-küy salmaq həvəskarı deyiləm və bu cür ortaya çıxanlardan zəhləm gedir, – deyə ilbiz tübürdü.

– Mən şəhadət edə bilərəm ki, hər iki mükafat düzgün verilmişdir, – deyə münsiflər heyətindən olan meşə mərz payası izah etdi. – Mən ümumiyyətə, hər bir işdə səliqə tərefdariyam. Həm də hər şeyin həddini və haqq-hesabını bilənəm. Artıq səkkizinci dəfedər ki, mükafat vermək işində iştirak etmek şərəfinə nail oluram, amma yalnız bugün öz sözümüzdə təkid etmişəm. İş burasındadır ki, mən həmişə mükafatı namizədin adının birinci hərfinə görə teyin edirəm: birinci mükafatı o adama verirəm ki, onun adı ərifbanın başlangıcında olan hərflə başlansın. İkinci mükafatı o adama verirəm ki, onun adı axırıncı hərfərdən biri ilə başlansın. İndi zəhmət çəkin mənim hesabına diqqət yetirin: başdan altıncı hərf – “d” – hərfidir, buna görə də mən dovşana səs verdim. Axırdan iyirmi beşinci hərf isə – “i” – hərfidir, buna görə də ikinci mükafatı ilbizə teyin etdim. Gələn dəfə birinci mükafatı o namizədə teyin edəcəyəm ki, adı – “e” hərfi ilə başlansın, ikinci mükafatı isə adı – “z” hərfi ilə başlananana verəcəyəm. Ən vacib şey budur ki, gerek həmişə hər bir şeydə səliqə olsun! Yoxsa əsaslanmalı bir şey olmaz.

– Əger mən hakimlər cərgəsində olmasaydım, səsi özümə verərdim! – deyə eşşək dilləndi. – Yalnız iti getməyi deyil, başqa şərtləri də, məsələn, yükün ağırlığını da nəzərə almaq lazımdır. Amma bu dəfə mən nə yükdən, nə dovşanın aqlindan, nə də onu

qovanlardan canını qurtarmaq üçün, öz işini neçə məharətələ dolaşlıq salmasından danışmaq istədim. Ancaq elə bir keyfiyyət var ki, həmişə adamı heyran edir və ona diqqət yetirməmək olmaz: bu keyfiyyət – gözəllikdir! Mən dovşanın gözəl, qəribə uzun qulaqlarına baxdım: bu nə gözəllikdir, baxdıqca doymaq olmur! Mənə elə gəldi ki, lap öz uşaqlığımı görürəm, bax buna görə də mən dovşana səs verdim.

– Vizz! – deyə milçək vizıldadı. – Mən nitq söyləmək isə-mirdim, amma yalnız bir neçə kəlmə danışmaq istəyirəm. Mən çox yaxşı bilirəm ki, özüm hər bir dovşandan cəldəm. Hətta bu yaxında mən bir dovşancıqazın dal ayağını da sindirmişəm! Mən parovoza qonmuşdum. Mən parovoza tez-tez qonuram, orada öz sürətinə göz yetirmək çox əlverişlidir. Bu zaman bir dovşan xeyli müddət parovozun qabağınca qaçırdı, özünün də mənim orada olmayımdan xəbəri yox idi. Axır o, yoldan kenara dönməli oldu, bu zaman parovoz onun dal ayağını kəsdi. Parovoza ki, mən qonmuşdum. Dovşan yerində qaldı, mən sürətlə ötüb keçdim. Kim üstün gəldi? Əlbəttə ki, mən! Amma mən mükafat-zad istənirem.

“Amma məncə, – deyə yabayan qızılıgül öz-özünə düşündü (o bunu ucadan demədi, bu onun xasiyyətinə uyğun deyildi, amma dillənib desəydi, daha yaxşı olardı), – məncə birinci mükafata günün şüası layiqdir. Bəli, sözün lap düzü, elə ikinciye də olar! O, yeri güneşdən ayıran, sonsuz məsafləni bircə anda keçib gəlir. Özü də o qədər güclüdür ki, bütün təbieti yuxudan oyadır. O qədər gözəldir ki, onun işığı altında biz gullər qızarır və atır saçılıq. Amma hörmətli hakimlər deyəsən onu heç seçməyiylər! Əgər mən şüa olsaydım, bunun əvəzində elə edərdim ki, onları gün vurardı... Amma yox: onda onlar lap dəli olardılar, onlar isə elə indi də səfəhdirlər. Yaxşısı budur mən dinməyim! Meşədə dinclik və sakitlikdir. Çiçəklənmək, atır saçmaq bol-bol günəşti və şəhi içmək, nağıllarda və nəgmələrdə yaşamaq nə gözəldir. Amma günəş şüası bizim hamımızdan çox yaşayacaq!”

– Bəs birinci mükafat nədən ibarətdir? – deyə soxulcan soruşdu. Mükafat verilən vaxt o yatıb yuxuya qalmışdı, ancaq indi aylılıb bura gəlmişdi.

– Kələm ekilmiş bostana azad gire bilmək! – deyə eşək cavab verdi. – Bu mükafatı mən özüm təyin etmişəm! Birinci mükafatı dovşan almazı idı, buna görə də, mən komissiyanın ağılli və fəal bir üzvü olduğum üçün, dovşanın tələbat və ehtiyacına lazımi diqqət yetirmişəm. İndi o, təmin olunmuşdur. İl-bizə isə, biz ixtiyar vermişik ki, daş barının üstündə otursun, gönüşdə qızınsın və ləzzətlə mamır yesin. Bundan başqa, ilbiz, yü-yürmə yarışının baş hakimlərindən biri seçilmiştir. Axı adamlar dediyi kimi, bizim münsiflər heyətində mütəxəssislərin də iştirak etməsi çox mühümdür. Bunu da açıq deməliyəm ki, başlangıçın belə güzel olduğunu nəzərə alıqda, gələcəkdə çox şey gözləmək olar.

1858



## UŞAQLARIN SÖZ-SÖHBƏTİ

**V**arlı bir tacir, uşaqlar üçün şənlik axşamı düzəltdi. Haman şənliyə varlı və adlı-sanlı ata-anaların uşaqlarına çağırış vərəqələri göndərmişdi. Tacirin işləri çox yaxşı gedirdi. O özü oxumuş bir adam idи. Vaxt ilə gimnaziyanı qurtarmışdı. Bunu onun hörmətli atası təkid etmişdi. O özü cavanlıqda sade bir alverçi, amma namuslu və zəhmətsevən bir adam olmuşdu. Atası özünə xeyli var-dövlet yiğmağı bacarmışdı, oğlu isə onu bir qədər də artırmışdı. Bu tacir axmaq adam deyildi, hələ üstəlik səmimi bir adam idи. Amma adamlar onun bu xasiyyətlərindən çox, var-dövlətindən danişrdılar.

O, "əsl-nəcabətli" adamlarla, bir də necə deyərlər "ruhca nəcabətli" adamlarla, eləcə də hər iki növ nəcabəti olan adamlarla və nehayət bu iki növdən heç birinə daxil olmayan adamlarla da dostluq edərdi.

Bəli, tacirin evində böyük bir məclis düzəlmüşdi, amma buradakılar hamısı, təkcə uşaqlar idи. Uşaqlar aramsız bir halda danişrdılar. Məlumndur ki, uşaqların fikirlərində nə varsa, hamısı dillərində olar. Uşaqların içində xirdaca bir qız var idи. Bu, çox gözəl qız idи, amma çox lovğa idи. Onun bu lovğalığını beyninə yeritməmişdilər, onu "öpə-öpə lovğalandırmışdır". Həm də bunu qızın ata-anası yox, qulluqçular etmişdi. Qızçığazın atası kamer-yunker idи. Qız da biliirdi ki, "bu yaman böyük" mənsəbdir.

Qız deyirdi ki: – Mən kamer-yunker qızıyam!

Amma o qız bir dükançı qızı da ola bilərdi; axı, bu və ya başqa bir ailədə doğulmaq bizim öz ixtiyarımızda deyildir. Bəli, ha-

man qız tez-tez başqa uşaqlara deyirdi ki, o, "nəcabətlidir", onun damarlarında "əsl qan" axır, hər kəs nəcabətli deyilsə, ondan heç bir şey çıxmaz. Nə qədər dərs oxusan, nə qədər çalışsan, öyrənən də, əger sənin qanın əsl qan deyilsə, əger sən nəcabətli deyilsənse, sendən heç bir şey çıxmaz.

Haman qız əlavə olaraq deyirdi ki: – O adamların ki, familiyalarının axırı "sen" ilə qurtarır, onlardan heç vaxt heç nə çıxmaz! Biz nəcabətlilər gərək başlarımızı dik tutaq və bütün bu "senlərdən" kənar gəzək.

Bələ deyib, haman qız öz gözəl əllərini belinə vurdur, dirsek-lərini dikeldib göstərmək istədi ki, onlar gərək özlerini belə tutsunlar. Onun əlli çox gözəl idи. Elə özü də çox qəşəng bir qız idи!

Amma tacirin qızı bundan incidi, çünki onun atasının familiyası Massen idи. Budur, o da başını dik tutub dedi:

– Amma mənim atam düz yüz riqs-daler qiymətində nabat alıb hamısını da tullaya bilər! Sənin atan da bunu edə bilərmi?

Bir yazıçının qızı isə belə dedi:

– Amma mənim atam sənin atan barəsində, onun atası bare-sində, bütün atalar barəsində qəzetə yaza bilər. Anam deyir ki, hamı ondan qorxur. Axı qəzet onun ixtiyarındadır!

Bələ deyib, qız başını dimdik tutdu. Elə bil ki, lap xalis şahzadə qızdır!

Divarın o üzündə isə yoxsul bir oğlan durub qapının arasından bu uşaqlara baxırdı. Bu oğlancıqaz otağa girməyə cüret etmirdi. Belə yoxsul uşağı hara, bu cür varlı və adlı-sanlı uşaqların yanına soxulmaq hara! Bu gün o, aşpaz qarının emrinə görə, mətbəxdə kabab şışlərini çevirirdi, indi ona icazə vermişdilər ki, qapının deşiyindən baxıb, əylənən bəzəkli-düzəkli uşaqlara tamaşa etsin. Elə bu özü də onun üçün böyük bir xoşbəxtlik idи.

"Ah, nə olaydı, mən də onların yerində olaydım!" – deyə oğlan həsrət çekdi və birdən o, qızların danişdiqları sözləri eşitdi. Bu sözləri eşitdikdə isə, onun üreyini dərd ala bilərdi. Axı onun ata-anasının daxılda heç birçə quruşu da yox idи. Onların heç qəzet yazdırmağa da pulları çatmırıldı. O ki, qaldı qəzetə yazmaq

barəsinə, onlar heç bunu ağıllarına da gətirə bilməzdilər. Amma hamisindan pisi bu idi ki, onun atasının familiyası, deməli ki, onun özünün də familiyası “sen” ilə qurtarırdı! “Bəli, demək ki, məndən heç bir vaxt heç nə çıxmayaçaq! – deyə oğlan ürəyində fikirləşdi. – Bax, bu yaman dərddir! Amma mənim damarlarımıda lap əsl qan axır! Bu barədə heç mübahisə də etmək olmaz!”

Bəli, haman o axşam belə bir əhvalat oldu!

Bunun üstündən çox illər keçdi. Uşaqlar böyüyüb yaşı adamılar oldular.

İndi haman şəhərdə içərisi qiymətli şeylərlə dolu, çox gözəl bir ev vardır. Hamı bu evə tamaşa etmək istəyirdi. Hələ o biri şəhərlərdən də bunun tamaşasına gəlirdilər. Bizim bayaq barələrində danışdığınız uşaqlardan hansı biri bu evi öz evi adlandırma bilərdi? Deyəsən bunu bilmək asan bir şeydir? Yox, o qəder də asan deyildir! Bu ev haman yoxsul oğlanın idi! Hərçənd onun familiyası “sen” ilə qurtarırdı, yəni Torvaldsen idi, amma hər halda ondan bir şey çıxmışdı.

Bəs o biri uşaqlar necə? Kimi öz atasının nəcəbetilə, kimi var-dövlətilə, kimi ağılı ilə öyünüb lovğalanan o uşaqlardan bəs nə çıxdı? Bəli, onlar da hərəsi bir sənət sahibi oldu. Axı onlar hamısı uşaq idi. Hər birinin də özünə görə yaxşı bir qabiliyyəti var idi. Amma onların o axşamkı fikirləri və damışqları eləcə uşaq söz-söhbəti idi!

1859



**B**iri var idi, biri yox idi. İki xoruz var idi: bunlardan biri peyin təpəsinin üstündə, o biri damda olurdu; ikisi də yaman lovğa idi. Amma bunların hansı daha çox lovğa idi? Siz bu barədə öz rəyinizi bize söyləyin, lakin biz yəne öz fikrimizdən dönməyəcəyik.

Toyuqların olduğu həyətlə, o biri həyəti bir barı ayırdı; o biri həyətdə bir peyin təpəsi var idi. Orada isə, yekə bir balqabaq bitmişdi. Bu balqabaq özünü şitillikdə bitmiş hesab edirdi.

– Bir görün mən nə gözəl doğulmuşam! – deyə balqabaq dil-ləndi. – Hamı qabaq ola bilməz! Axı dünyada başqa canlılar da olmalıdır! Məsələn, o biri həyətdə olan toyuqlar, ördəklər və başqa quşlar, – onlar da canlılardır. Odur, barının üstündə bir xoruz var. Bu əsl canlı xoruzdur, qüllədəki xoruzun tayı deyil. O, hərçənd çox ucan qalxıb, ancaq heç cirildamağı da bacarmır. O, hara, banlamaq hara! Onun nə toyuqları var, nə də cüceleri; elə hey öz-özünə düşünür, həm də onu yaşıł tər basır! Amma həyət-dəki xoruz, əsl xoruzdur! Bir baxın görün, necə lovğa-lovğa gəzir, elə bil ki, rəqs edir! Banlamağı isə, elə bil musiqidir! Ona baxan kimi, haman saat başa düşərsən ki, əsl şeypurçalan necə olar! Əger o, barının bu tərəfinə gəlsə, yəqin ki, məni də, yarpaqlarımı da tərtəmiz dimdiklər və mənim bütün şirəmi içər, – bunu da mən özümçün bir xoşbəxtlik bilerəm, – deyə balqabaq sözünü qurtardı.

Gecə bərk tufan qopdu. Xoruz da, toyuqlar da, cücelərlə birlikdə, hərə bir yana qaçıb gizləndi. Amma birdən bərk bir guruluş eşidildi. Həyətləri bir-birindən ayıran barını külek vurub yix-

dı; damdan da bir neçə kiremid düşdü. Amma qüllədəki xoruz öz yerində durmuşdu. O, hərçənd cavan idi, yenice qayrılmışdı, ancaq heç yerində tərəfənmedi də. Bunlar hamısı ona görə idi ki, o, çox ağılı və ağır təbiətli idi. O, belə doğulmuşdu. Göydə uçan xırdaca quşlar, sərcələr və qaranquşlarla onun heç bir əla-qəsi yox idi, onlardan lap zəhləsi gedirdi. Onlar barəsində de-yirdi ki: "Bunlar nə civildəşən həyasız qurd-quşlardır!"

Amma göyərçinlər iri quşlar idi, onların lələkləri parıldayırlar və sədəf kimi rəngdən-rəngə çalırırdı. Onlar qüllədəki xoruza bənzeyirdilərsə də, ancaq yaman kök və axmaq idilər.

Qüllədəki xoruz onların barəsində deyirdi ki: onların fikri-zikri hey qarınlarını doldurmaqdır. Onların yanında yaman da-rıxıram!

Arabir köçəri quşlar gəlib çıxır, onlar yad ölkələrdən, göylərdəki karvanlardan və yırtıcı quşlardan cürbəcür şeyler danışırırdılar. Əvvəl onları dinləmək maraqlı olurdu, amma bir qədər keçidkən sonra qüllədəki xoruz gördü ki, onlar dediklərini təkrar edirlər. Bəli, quşlar da onu darıxdırdılar. Onu hər şey darıxdırırdı. Heç kəsi tapmirdi ki, söhbət etsin. Hər şey onu qəmləndirir, kədərləndiririrdi.

— Bizim bu dünya heç bir şeyə yaramır! — deyə qüllədəki xoruz cirıldadı. — Burada hər şey boş və mənasızdır!

Qüllədəki xoruz, necə deyerlər, ruhdan düşmüştü. Əlbəttə, əgər balqabaq bundan xəber tutsaydı, haman saat ona diqqət yetirirdi. Amma balqabaq yalnız həyatdəki xoruzu xoşlayırdı. İndi isə, onlar demək olar ki, elə bir həyatdə yaşayırdılar: çoxdan baş verən o tufan vaxtı külək aradakı barını vurub uçurmuşdu.

— Yəni bu ciriltini banlamaq adlandırmaq olarmı? — deyə canlı xoruz öz toyuq-cücelərindən soruşdu. — Bunlar nə qaba-səslərdir! Onlarda heç zəriflikdən əsər-əlamət də yoxdur!

Toyuqlar peyin təpəsinə dırmaşdılar, xoruz isə lovğa-lovğa balqabağa sarı yönəldi.

— Bu ki, şitillikdə bitən balqabaqdır! — deyə xoruz balqabağa baxdı.

Balqabaq, xoruzun biliciliyinə elə təəccübəldi ki, xoruzun onu dimdikləməyə başlayaraq tərəmiz yeyib qurtarmasından heç xəber də tutmadı.

Onun gözlediyi xoşbəxtlik gəlib çatdı!

Bu vaxt toyuqlar da cücelərlə birlikdə xoruza sarı qaçışdırılar; onlardan biri qaçan kimi hamısı onun ardına düşüb qaçırdı. Onlar elə qaqqıldayırlar, elə qaqqıldayırdı ki! Onlar xoruza iftiخارla baxırdılar, — axı xoruz onların qohumu idi.

Birdən xoruz banladı:

— Quq-qu-li-qu! Mən birçə kərə banlayıb bütün toyuq aləminə səs salsaş, cücelər haman saat böyüyrə!

Onun ardına toyuqlar qaqqıldaşdı və cücelər cibbildəşdi. Sonra xoruz onlara mühüm bir xəber verdi:

— Xoruz da yumurṭaya biler! Amma bilirsinizmi, bu yumurṭadan nə çıxar? Əjdaha! O, yaman qorxuludur. Adamlar bunu bilir, indi isə siz də bilirsınız ki, mən necə bacarıqlı və qoçağam, mən quşlar həyatının bəzəyi və fəxriyəm.

Həyat xoruzu qanadlarını çaldı, pipiyini düzəltdi, bir də banladı. Bütün toyuqlar və cücelər qorxudan titrədilər. Amma onların xoşuna gəlirdi ki, qohumları olan xoruz, quşlar həyatının bəzəyi və fəxridir! Onlar qaqqıldaşır və cibbildəşirdilər. Qüllədəki xoruz da bütün bunları eşitməyə bilməzdı. O, doğrudan da eşidirdi, amma heç tərəfənmirdi.

Qüllədəki xoruz belə düşünürdü: "Hamısı boş şeydir! Nə həyat xoruzu, nə də mən, heç bir vaxt yumurṭaya bilmerik. Amma əgər istəsəm, lax yumurta yumurṭaya bilərəm. Ancaq dünya içə buna da layiq deyil! Hamısı boş şeydir! Damda oturmaq da nənim zəhləmi aparmışdır!"



## ƏRİM NEYLƏSƏ, XOSDUR

İndi gelin size bir nağıl danışım. Mən bu nağılı lap uşaq-lıqda eşitmışəm. O vaxtdan bəri o yadına düşən kimi öz-özümə deyirəm ki: o nağıl daha da yaxşılaşıb. Axi nağıllar da adam kimidir. Onların çoxu nə qədər qocalsa, o qədər yaxşı olur. Bu da çox xoş bir şeydir.

Əlbəttə, sən kənddə olmuşsan, yəqin ki, üstü küləşlə örtülü əsl kəndli evlərini də görmüşsən. Belə evlərin damını mamır basır, ot basır, dam direklerinin birləşdiyi yerdə də leylək yuvası olur, – ora leyləksiz ola bilmez! Daxmanın divarları əyri, pence-rələri alçaq olur, həm də ki, bunlardan təkcə biri açılır. Mətbəx-də soba, yekəqarın adının qarnı kimi, yolu kəsir. Çəperin üstündən kəndalaş kolu sallanıb, xirdaca budaqları düyünlü olan söyüd kolunun altında kiçik bir gölməcədə ördek öz balaları ilə üzür. Evin yanında bir it də var; zəncirlə bağlanmış it, oturub bütün dünyaya hürür.

Bir zaman bir kənddə lap bu sayaq bir daxma var idi. Bunun içərisində er-arvad, iki qoca kəndli yaşayırıdı. Onlar nə qədər yoxsul olsalar da, yene bəzi artıq şeyləri var idi. Məsələn, onlar atsız da dolana bilərdilər, cünki at üçün bir iş yox idi. O da bütün günü yolun qıraqındakı arxin içində otlayırdı. Sahibi ona minib şəhərə gedirdi, hərdən qonşular onu bir neçə günlüyə aparırdılar, əvəzində onlar da xırda-xuruş işlərdə kömək edirdilər, lakin hər halda yaxşı olardı ki, o atı ya satayırlar, ya da lazımlı olan bir şeyle dəyişeydilər. Amma nə ilə dəyişeydilər?

Bir dəfə arvad öz erinə dedi:

– Bura bax, ay kişi, alış-verişə sən məndən yaxşı bilirsən. İndi də elə şəherdə yarmarka açılıb. Bizim atı ora apar; ya sat, ya

da işə yarayan bir şeyle dəyiş! Axi sən həmişə hər bir işi necə lazımdırsa, elə görürsen. Di, yola düş get!

Belə deyib, arvad kişinin boynuna yaylıq bağladı, (bunu o, kişidən yaxşı bağladı) – həm də elə-belə yox, iki qat düyün vurub bağladı. Bu çox qəşəng oldu. Sonra arvad əliylə kişinin şlyapasının tozunu cirpdı və qocanın iliq dodaqlarından öpdü. Kişi də satmaq və ya dəyişmək istədikləri haman atı minib yola düşdü. Amma kişinin alış-verişdən yaman başı çıxırdı!

Gün yaman qızmar idi; göydə bircə bulud da yox idi. Yolun üstünü bulud kimi toz basmışdı; cünki yiğin-yığın adamlar yarmarkaya tələsirdilər. Kimi arabada gedirdi, kimi at belində gedirdi, kimi də piyada gedirdi. Hava yaman isti idi. Heç yerde kölgelik yox idi. Birdən qoca gördü ki, bir kişi qabağına bir inəy qatıb yol ilə gedir. Amma inək də elə qəşəng inəkdir ki, heç bundan qəşəngi ola bilməz.

Qoca fikirləşdi: “Yəqin ki, bu inəyin südü də” əla olar, atı buna dəyişmək sərfəlidir”.

– Ehey, ay inək aparan! – deyə kişi çıçırdı. – Gəl bir sövdələşək. Hərçənd at, inəkdən baha olar, amma mənə inək çox lazımdır. Gəlsənə dəyişək, hə?

– Nə deyirəm ki, dəyişək də, – deyə inəyin sahibi cavab verdi; onlar dəyişdilər.

Bəli, kəndli öz işini gördü. İndi rahatca evə qayıda bilerdi, ancaq o istədi ki, şəhərə də gedib dəysin. Buna görə də inəyi qabağına qatıb yola düşdü ki, heç olmasa uzaqdan yarmarkaya bir tamaşa eləsin.

Kəndli yeyin-yeyin gedirdi, inək də geri qalmırıldı. Onlar beləliklə gedib qoyun aparan bir adama çatdılar. Qoyun yaman kök, yunu da çox idi.

Kəndli fikirləşdi: “Bax, belə bir qoyunum olaydı! Yayda elə bizim arxin içindəki ot ona kifayət edər, qışda da onu evin içində saxlamaq olar. Əslinə baxsan inək bizim nəyimizə gərekdir? Qoyun saxlamaq ondan yaxşıdır”.

– Bura bax, ay kişi, qoyununu inəklə dəyişərsənmi? – deyə kəndli çıçırdı.



Qoyunun yiyesi haman saat razılaşdı. Kəndli də qoyunu alıb yola düşdü. Birdən o, yoluñ ayricında gördü ki, bir nəfər qoltuğuna yekə bir qaz vurub dayanıbdır.

Kəndli ona dedi:

— Sənin qazın nə yaxşı qazdır. Yağı da boldur, tükü də! Bax, haman bu qazın ayağına ip bağlayıb bizim gölməçəyə buraxasan üzə. Bizim qarı da bunun üçün tör-töküntüdən yıgar. Qarı elə bu günlərdə mənə deyirdi ki: "Ah, bircə bizim bir qazımız olaydı!" Dəyişmək isteyirsenmi? Qazın əvəzində sənə qoyunu verib, üstəlik bir — sağ ol da deyerem! Hə, bax, indi arvadımın qazı da ola bilər... Budur, elə oldu da...

Qazın yiyesi razılaşdı və onlar dəyişdilər.

Şəhərə lap az qalırdı. Yol adamla və mal-qara ilə dolu idi. Adamların arasından keçib getmek mümkün deyildi. Adamlar,

kimi yol ilə, kimi yoluñ qırağındakı arxın içiyələ, kimi də yol vergisi yiğan qulluqçunun kartof tarlasının içiyələ gedirdi. Kartofların içinde ayağı bağlı bir toyuq var idi. Ayağını ona görə bağlamışdır ki, basabasda itib batmasın. Bu çox gözəl, lümək bir toyuq idi. Yoldan keçənlərə qıqqacı baxa-baxa "qaq-qaq" edib qaqqıldayırdı. Bu zaman onun nə düşündüyünü söyləmək çətinidir! Kəndli haman toyuğunu gören kimi, o saat fikirləşdi ki: "Mən ömrümüzde belə gözəl toyuq görməmişəm! O, bizim keşisin qırt toyuğundan da gözəldir. Kaş ki mənim belə bir toyuğum olaydı. Toyuq həmisi dənləməyə bir şey tapar. Elə özü-özünü doyura bilər. Mənə elə gəlir ki, qazı bu toyuğa dəyişsem, heç pis olmaz".

— Gəlsənə dəyişək, — deyə kəndli vergi yiğan qulluqçuya teklif etdi.

— Dəyişəkmi? Nə deyirəm ki, gel dəyişək də, — deyə o cavab verdi.

Onlar dəyişdilər: qazı vergi yiğan qulluqçu, toyuğu da kəndli aldı.

Kəndli yol uzunu xeyli iş görmüşdü, hem də bərk yorulmuşdu. Hava isə bərk isti idi. İndi onun bircə arzusu vardı ki, bircə qədəh içki içib üstündən də nə olsa, bir şey yeyəydi. Elə yaxınlıqda da bir meyxana var idi. Kəndli meyxanaya girmək istəyirdi ki, qapının ağzında bir muzdurə rast gəldi, onun dalında basa-basa doldurulmuş bir kisə var idi.

— Bu nədir? — deyə kəndli soruşdu.

— Çürük almadır, — deyə o cavab verdi. — Budur, donuzlar üçün bir kisə yiğmişam.

— Vay seni! Nə yaman çıxdur! Bax, bundan mənim qarım yaman xoşlanardı! Keçən il biz ambarın yanındakı alma ağacından tək bircə alma dərmisdik, onu saxlamaq isteyirdik. Sandığın üstüne qoymuşduq, amma çürüdü. Qarım ona baxıb hey deyirdi: "Hər necə olsa, yene bərəkətdi!". Bax, indi o bunları görseydi, bilərdi ki, bərəkət necə olar. Bunları mən şadlıqla ona göstərərdim!

— Yaxşı, bu bir kisənin əvəzinə nə verirsən? — deyə muzdur soruşdu.

— Nə verirəm? Bax bu toyuğ!

Kəndli, toyuğu muzdura verib almaları aldı və meyxanaya girərək düz piştaxtaya sarı yönəldi. Alma dolu kisəni ocağa söykedə, amma onun yanmaqda olduğunu bilmədi. Meyxana at dəllələri, çodarlarla dolu idi. Burada iki ingilis də oturmuşdu. Bunnar o qədər varlı idilər ki, bütün cibləri qızıl ilə dolu idi. Onlar bir-birilə mərcləşdilər. İndi bu barədə sən də eşidərsən.

Yaxşı bəs o ocağın yanında fişildayan nədir?

Bəli, bunlar almalardır ki, bişir! Hansı almalar? Bu vaxt hamı bildi ki, qoca kişi atı evvelcə inəyə necə dəyişmiş, və en axırda əlində yalnız çürük almalar qalmışdır.

İngilislərdən biri qocaya dedi:

— Amma evdə arvad aşının suyunu yaman verəcək ha! Lap boğazını üzəcək!

— Yox, üzmeyəcək, məni qucaqlayacaq, — deyə kəndli cavab verdi. — Mənim qarım həmişə deyər ki: "Ərim neyləsə, mənə xoşdur".

— Gel mərcləşək, — deyə ingilis teklif etdi. — Mən bir boçka qızıl qoyuram.

— Elə bir parç da kifayətdir, — deyə kəndli cavab verdi. — Men də öz tərefimdən təkcə bir parç alma, bir də üstəlik özümlə qarımı qoya bilərəm. Bu da artıqlamasile kifayətdir.

— Biz razıyıq! — deyə ingilisler səsləndilər.

Meyxana sahibinin arabasını getirdilər. Ingilisler də, qoca da, çürük almalar da, hamısı ora yerləşdi. Araba yola düşdü, axır gəlib kəndlinin evinə çatdılar.

— Xoş gördük, ay arvad!

— Xoş günün olsun, ay kişi!

— He, atı dəyişdim.

— Bu barədə sən yaman qoçaqsan, — deyə qarı cavab verib nə alma ilə dolu kisəni, nə də yad adamları görməyərək ərinin qucaqladı.

— Atı inəyə dəyişdim.

— Allaha çox şükür, — deyə arvad cavab verdi. — İndi daha süfrəmizdə süd də olar, yağı da, pendir də. Bax, yaxşı dəyişibsen!

— Elə olmasına elədir, amma ineyi də qoyuna dəyişdim.

— Lap yaxşı eləyibsən, — deyə qarı bunu da bəyəndi, — həmişə sən işi məndən yaxşı bilərsən. Qoyun üçün bizdə yem də kifayət eder. Özümüz də qoyun südü içib qoyun pendirindən dadarıq. Qoyunundan da corab, hələ bəlkə köynək də toxuyarıq! Axı inekdən yun qırxmaq olmaz. Tükü töküləndə, hamısını silkeləyib tökür. Sən nə ağıllı kişisən!

— Elə olmasına elədir, amma qoyunu da qaza dəyişdim.

— Aman ay kişi, yeni doğrudan bizim Morten günü üçün qazımız da olacaq? Sən elə həmişə məni sevindirməyə çalışırsan! Bax, lap yaxşı iş görübəsən! Qazı isteyirsən otar, isteyirsən otarma, hər necə olsa, bayrama qədər kökələcək.

— Elə olmasına elədir, amma qazı da toyuğa dəyişdim, — deyə qoca cavab verdi.

— Toyuğam! Bax, bu lap yaxşı! — deyə qarı səsini çekdi. — Toyuq bizim üçün yumurtalar, cücə də çıxarar, bir də görərsən ki, hinimiz dolub. Mən elə çoxdan bir toyuq almaq isteyirdim.

— Elə olmasına elədir, amma toyuğu da verib bir kisə çürük alma aldım.

— Ay kişi gel bir səni öpüm! — deyə arvad səsləndi. — Bax, bunun üçün də çox sağ ol! İndi qulaq as, gör sənə nə deyirem: sən şəhərə gedəndən sonra, men sənə dadlı bir yemək, yeni soğanlı qayqanaq bişirmək istədim. Evdə yumurta var idi, amma soğan yox. Onda müəllimilə getdim: bilirəm ki, onlarda soğan var. Amma arvadı mehriban görünməyə çalışırsa da, çox bərk xəsisdir. Mən ondan bir baş borc soğan istədim. O, mənə dedi ki: "Bir baş soğanmı? Axı bizim bağçada heç bir şey göyərmir. Size heç bir çürük alma da verə bilərəm". İndi mən ona lap on dənə çürük alma verə bilərəm. On dənə nadir! Lap bir kisə almanın borc verərəm. Müəllimin arvadı ay güləcək ha! — deyib arvad kişisinin düz dodaqlarından öpdü.


– Bax, bu lap əla! – deyə ingilisler səsləndilər. – Arvadın işi nə qədər pis gətirirse, o, həmişə hər şeydən razi qalır. Belə bir arvad üçün adamın pula da heyfi gəlməz.

Belə deyib, onlar kəndlİ ilə haqq-hesablaşdırılar: axı arvad nəinki onun boğazını üzmədi, eksinə onu bərk qucaqladı. Kəndlİyə bir xeyli qızıl verdilər!

Bəli, əgər arvadın fikrinə görə, onun əri hamidən ağıllıdırsa və onun gördüyü hər bir iş arvada xoş gəlirse, – bunun həmişə arvada xeyri olar.

Bax, bütün nağıl elə budur. Mən bunu lap uşaqlıqda eşitmışəm. İndi sən də eşitdin və bildin ki, kişi hər nə eləsə, xoşdur.

1860-1861



## BÜLBÜL

**B**ildiyin kimi, Çində imperator da, onun bütün adamları da çinlidir. Bu əhvalat çoxdan olmuşdur. Unudulmamaq üçün bunu indi dinləmək daha yaxşı olar.

Bütün dünyada Çin imperatorunun sarayından gözəl Saray olmazdı. Saray qiymətli zərif çini dən tikilmişdi. Lakin o qədər ince idi ki, ona toxunulsa, qırılıb dağıldı. Sarayın bağında qəşəng çiçəklər bitirdi. Çiçəklərin ən gözəllərinə kiçik-kiçik gümüş zinqrovlar bağlanmışdı. Zinqrovların səsi bütün yoldan ötənlərin nəzərini çiçəklərə cəlb edirdi. Imperatorun bağında hər bir şey incədən-inceyə düşünülmüşdü.

Bağ o qədər böyük idi ki, ucu-bucağı görünmürdü. Bağbanın özü belə bağın axırına gedib çata bilmirdi. Bağın içilə uzağa get-səydin, gəlib gözəl bir meşəyə çıxardın. Bu meşədə uca ağaclar, dərin göllər vardi. Meşə mavi dənizə qədər uzanırdı. Dənizdəki gəmilər başı suya əyilmiş ağacların yaşıl budaqları altından keçib gedirdi.

Yaşıl budaqlarda bir bülbul yaşayırırdı. Bu bülbul o qədər gözəl oxuyurdu ki, onun nəgməsini dinleyən hər kəs, hətta dərdli yoxsul balıqçı belə, dənizə atdığı torunu unudurdu. Balıqçı heyrətlə “İlahi, nə gözəldir!” deyir, yenə öz işinə başlayır, bülbülü unudurdu. O biri gecə yene bülbulun nəgməsini dinleyir, “İlahi, nə gözəldir!” sözlerini təkrar edirdi.

Dünyanın hər yerindən səyyahlar imperatorun paytaxtını görməyə gəlirdi. Onların hamısı sarayın və bağın gözəlliyyindən heyrətlənirdi. Lakin bülbülin nəgməsini dinleyəndə deyirdilər: “Bu hər şeydən gözəldir!”

Səyyahlar öz ölkələrinə qayıdanda gördüklerindən danışırıldılar. Alimlər imperatorun paytaxtını, sarayını, bağını kitablarda tərifləyirdilər. Bu təriflərdə bülbülü də unutmurdular. Hətta onu hər şeydən yüksək tuturdular. Şairlər isə, mavi dəniz sahilində yaşayan bülbülün vəsfində ince, gözəl şeirlər yazırdılar.

Kitablar dünyanın hər tərəfinə yayılır, bəziləri imperatora da gəlib çatırdı. O, qızıl taxtin üstündə oturub bu kitabları oxuyur, başını tərpədirdi. Paytaxtinın, saray və bağının tərifini oxumaqdan böyük həzz alırdı. Imperatorun oxuduğu kitablarda bülbül daha çox təriflənirdi. Odur ki, bir dəfə imperator heyretlə dedi:

— Necə? Bülbül? Bu necə ola biler ki, mənim ölkəmdə, hətta öz bağında bülbül yaşayır, lakin mən bu barədə heç bir şey bilmirəm! Bu bülbülün varlığını kitablardan öyrənirəm!

İmparator veziri yanına çağırıldı. Bu adam o qədər təkəbbürlü idi ki, rütbəcə özündən kiçik adamlar onunla danışanda heç bir cavab verməyib “eh!” eləyib keçirdi.

— Bizim bağda bülbül adlı gözəl bir quş vardır. Onu ölkəmdəki şeylərin ən yaxşısı hesab edirəm. Nə üçün indiyə qədər mənə bu haqda bir söz deməmişsiniz?

— Mən bu baradə heç bir şey eşitməmişəm. Sarayın bundan xəbəri yoxdur, — deyə vezir cavab verdi.

İmparator dedi:

— Mən istəyirəm ki, bülbul burada olsun. Bu axşam mənim qarşımıda oxusun. Bütün dünya mənim bülbülüm olduğunu bilir, lakin mənim xəbərim yoxdur.

Vəzir tekrar edib dedi:

— Belə bir quşun olduğunu eşitməmişəm. Ancaq axtarıb taparam.

Söyləmək asandır, tapmaq çətin!

Vəzir bütün sarayı aşağı-yuxarı gezdi. Bütün gördüklerine müraciət etdi. Lakin bülbül barəsində heç bir şey öyrənə bilmədi. Odur ki, imperatorun yanına gəlib dedi:

— Bülbül kitab yazarlarının uydurmasıdır. Əlahəzrət kitablarda yazılınlara inanmamalıdır; çünkü bunların hamısı uydurma və əfsanədir.

— Necə yəni əfsanədir! Bu kitab mənə Yaponiyanın qüdrət hökmərini tərefindən göndərilmişdir. Burada yalan ola bilməz Mən bülbülü dinləməliyəm! O bu axşam sarayında olmalıdır Bülbülə yüksək ehtiramım var. Əgər bülbül dediyim vaxt buraya getirilməzsə, şamdan sonra bütün saray adamlarının ayaqların çubuq vurduracağam.

Tzinq-pe, — deyə vezir yenə sarayı aşağı-yuxarı gəzdi. Saray adamlarının yarısından çoxu da onunla gəzirdilər; çünkü heç bir döyülmək istemirdi. Hamının dilində bircə sual dolaşındı:

— Bu necə bülbüldür ki, bütün dünya onu tanır, saray adamları isə onun varlığından xəbərsizdirler?

Nehayət mətbəxdə yaziq bir qız tapıldı. O dedi:

— İlahi, bu qəder gözəl oxuyan bülbülü də tanımamaq olarmı?! Xəstə anama qabaqdan qalan naharı aparmağa mənə icazə verilmişdir. Anam dənizin lap kənarında yaşayır. Odur ki, anamın yanından dönerken, meşədə oturub yorğunluğumu alanda bülbülü nəğməsini dinləyirəm. Gözlərim yaşıla dolur, qəlbimdə isə sevinc dalgalanır. Sanki anam məni öpur!..

Vəzir bunu eşidib dedi:

— Aşpaz qız, bülbül bu axşam sarayda olmalıdır! Əgər biz bülbülü yanına aparsan, mən səni mətbəxdə xidmətə təyin edərəm. Imperator yemək yeyərkən ona baxmağa sənin üçün icazə alaram.

Demək olar ki, saraydakıların yarısı meşəyə, həmişə bülbülü oxuduğu yerə yollandılar. Getdilər, getdilər, birdən bii inek movultusu eşitdilər.

Saray gəncləri dedi:

— O bülbül budur, belə kiçik məxluqun nə qüvvəli səsi var! Bunu biz çoxdan eşidirdik.

Qız söylədi:

— Bu movuldayan inekdir. Hələ bülbülü yanına çatmaq üçün xeyli getməliyik.

Gölmeçədə qurbağalar quruldadı. Saray kahini dedi:

— Bu bülbülü nə gözəl səsi var, mən indi eşidirəm, lap kilsə zənginin səsinə benzəyir. Qız yenə etiraz edərək:

– Yox, bu qurbağa səsidi. Tezliklə bülbülin səsini də eşidərik. Bülbülin nəgməsi eşidildi.

– Bax, bu oxuyan bülbüldür. Dinləyin, dinləyin!. Odur, özü də görünür! – deyə qız ağaç şaxəsində oturmuş kiçik, boz bir quşu göstərdi.

Vəzir:

– Mən heç bülbülin belə olduğunu təsəvvürümə gətirməzdəm. Nə sadə görünüşü var! Yəqin ki, bu qədər alicənablari görüb əlvən rəngini itirmişdir, – dedi.

Qız uca səslə bülbüle müraciət etdi;

– Bülbülm, bizim mərhəmetli imperator nəgməni dinləmək istəyir!

– Cox şadam! – deyə bülbüл cəh-cəhlə oxumağa başladı.

Vəzir dedi:

– Bunun səsi billur kimi cingildəyir, kiçik boğazdan gör necə səs çıxır? Qəribədir ki, biz bu vaxta qədər bülbülin səsini eşitməmişik. Bunun sarayda böyük müvəffeqiyəti olacaq.

– Imperator üçün yenə də oxuyummu? – deyə bülbüл soruşdu. O elə bildi ki, imperator özü də oradadır.

Vəzir dedi:

– Misilsiz bülbüл! Mənə, sizi buaxşamkı saray ziyafətinə dəvət etmek kimi xoş bir tapşırıq verilmişdir. Şübhə etmirəm ki, siz gözəl səsinizle əlahezərti məftun edəcəksiniz.

Bülbüл cavab verib dedi:

– Mənim nəgməmi yaşıl meşədə dinləmək daha yaxşıdır. Lakin imperator isterse, böyük sevincə onun yanına gedərəm.

Sarayda ziyafət üçün hazırlıq görülürdü. Çini divarda, şüşə döşəmədə yüz min qızıl fənerin işığı əks olunurdu. Koridorlarda sıra ilə rəngli gözəl güllər qoyulmuşdu. Bunnardan kiçik zinqrovlar asılmışdı. Gediş-gelişdən və hava cərəyanının təsirindən zinqrovlar cingildəyir, insan səsini eşidilməz edirdi.

İmparatorun oturduğu böyük salonun ortasında bülbüл üçün qızıl bir çubuq qoyulmuşdu. Bütün saray adamları buraya toplanmışdı. Kiçik aşpaz qızə da salonun qapısında durmaq icazəsi verilmişdi. İndi o, baş aşpaz vəzifəsində idi. Gözəl geyimli

eyanlar gözlərini kiçik boz quşa tikmişdilər. İmperator başı ilə mərhəmetcəsinə quşa işaret etdi.

Bülbüл oxudu, çox qəşəng oxudu. Hətta imperatorun gözlərindən yaş axıb yanaqlarına töküldü.

Bülbüл bunu görüb daha şaqraq, daha şirin səslə cəh-cəh vurdu. Onun nəgməleri könülləri cəzb edirdi. İmperator çox razı qalıb qızıl başmağını bülbülin boynundan asmaq üçün hədiyyə verdi. Bülbüл təşəkkür etdi, hədiyyəni almayıb dedi:

– Onsuz da mən mükafatımı almışam, imperatorun gözlərindən yaş axdığını gördüm. Bundan yüksek mükafat olarmı? Mən həddindən artıq mükafat almışam.

Bülbüл yene şirin-şirin tərənnümə başladı.

Saray xanımları:

– Bu ən məftunedici bir nazdır! – dedilər. Bundan sonra onlar özlərini bülbüle bənzətmək üçün ağızlarına su alırlılar ki, danışanda boğazlarındakı suyun səsi bülbülin nəgməsinə oxşasın.

Hətta xidmətçilər və kenizlər də bu işdən razı qaldıqlarını bildirdilər. Bunun isə çox əhəmiyyəti vardi. Bellidir, böyüklerin xoşuna gəlmək hər şeydən çətindir.

Bəli, bülbüл çox böyük müvəffeqiyətə nail oldu, Bülbülü sarayda xüsusi qəfəsdə saxladılar. Ona gündüzlər iki dəfə, gecələr isə bir dəfə sərbəst gəzmək icazəsi verildi. Bülbülin ayağına bağlanan ipək sapları tutmaq üçün on iki xidmətçi ayrıldı. Bülbüл belə gəzməkdən çox da zövq almırı.

Bütün şəhər bu gözəl quş haqqında danışındı. İki tanış küçədə biri-birini görəndə biri “bül” deyir, digəri də “bül” cavabı verirdi. Belə ki, ilk sözləri “bülbüл” olurdu.

Kiçik dükançılardan on bir nəfəri öz oğlunun adını bülbüл qoymuşdu. Lakin onların heç birində bülbülin səsindən əsər-əlamət yox idi.

Bir gün imperator üçün üzərində “Bülbüл” yazılmış böyük bir qutu getirdilər.

İmparator dedi:

– Bu da bizim məşhur quşumuz haqqında yeni bir kitabdır.

Lakin o, kitab deyil, əyləncəli bir oyuncaq idi. Kiçik qutunun içindeki brilyantdan, yaşıl və göy yaqutdan düzəldilmiş bülbüle benzeyən sünə bir bülbüldü iddi. Bu sünə bülbüldü quranda əsl bülbüldün oxuduğu mahnıların birini oxuyurdu. Oxuduğu vaxt quyruğu tərpenir, qızıl və gümüş kimi parıldayırdı. Boynunda da bir lent vardi. Bu lentin üzərində yazılmışdı: "Yapon imperatorunun bülbüldü Çin imperatorunun bülbüldünə nisbətən dəyərsizdir".

Bütün saray adamları dedi:

– Nə gözəldir!

Yapon imperatorundan quşu getirən adama sarayda "İmperatorun bülbüldürəni" adı verdiler.

Bülbüldü sarayda saxlayıb dedilər ki, qoy hər iki bülbüldü birlidə oxusunlar.

Lakin iş düz getmedi. Təbii bülbüldü özü istədiyi kimi oxuyurdu. Sünə bülbüldü isə qurulmuş bir oyuncak kimi oxuyurdu. Buna görə də sünə bülbüldü tek oxutdular. Onun müvəffəqiyəti təbii bülbüldü qədərdi. Görünüş etibarilə qaş-daş kimi parıldadığı üçün təbii bülbüldən daha gözəldi.

Bülbüldü otuz üç dəfə eyni nəgməni oxudu, yenə yorulmadı. Saraydakı adamlar bir daha sünə bülbüldün nəgməsini dinləmək istədilər. Ancaq imperator təbii bülbüldü də oxutmağı təklif etdi. Axtardılar, təbii bülbüldü tapılmadı.

Kimse onun açıq pəncərədən uçub öz yurduna-yaşıl meşəyə getdiyini duymamışdı.

İmperator dedi:

– Bu nə deməkdir?

Saraydakılar bülbüldü naşükür bəndə adlandırdılar.

– Bizim en yaxşı quşumuz sarayda qalmışdır, – deyə sünə bülbüldü tərifleyib otuz dördüncü dəfə də oxutdular.

Bu mahni o qədər çətin idi ki, onu heç kəs əzberdən öyrənə bilmirdi. Dirijor sünə bülbüldü tərifləyib təbii bülbüldən üstün olduğunu söyləyirdi. O deyirdi:

– Əlahəzəret hökmətlər, mərhəmətlə əyanlar, təbii bülbüldün tərənnümə başlamadan evvel nə oxumaq istəyəcəyi bəlli deyildir. Sünə bülbüldün isə nə oxuyaçağ bilinir. Hələ bundan başqa,

onun meharəti haqqında da məlumat vermək, hətta daxili quruşunun ayrı-ayrı hissələrini belə açıb göstərmək olar.

Saraydakıların hamısı dirijorun dediyini təsdiq edib söylədilər.

– Biz də elə bu fikirdə idik.

Dirijor gələn bazar günü bülbüldü camaat qarşısında oxutmaq icazəsini aldı. İmperator:

– Xalq da bunun səsini dinləməlidir! – deyə söylədi.

Xalq bülbüldü dinləyib çox memnun qaldı. Bir çoxları onun səsindən bihuş olmuşdu. Sevincdən hamı şəhadət barmağını yuxarı qaldırıb, başını tərpədib "pəh-pəh" deyirdi. Təbii bülbüldün nəgməsini eşitmış yoxsul baliqçılara isə, öz fikirlərini belə söylədilər:

– Pis deyil, bülbüldün səsinə benzeyirse de, lakin yenə təbii bülbüldü kimi deyil. Bunun nəgməsində nə isə çatışdır. Ancaq bu çatışmazlığın nə olduğunu biz də bilmirik.

Təbii bülbüldü məmləkətdən qovulmuş elan etdilər.

Sünə bülbüldü üçün imperatorun yatağı yanında ipək yastıqda yer verilmişdi. Dörd bir tərəfində ona bağışlanmış qiymətli hədiyyələr qoyulmuşdu. İndi ona "imperatorun sol tərəfində oxuyan gecə nəğmekarı" kimi yüksək bir ad da verilmişdi. Ürək sol tərəfdə olduğu üçün imperator sol tərəfi mühüm sanırdı. İmperatorun belə ürəyi sol tərəfdə olur.

Dirijor bu sünə bülbüldü haqqında iyirmi beş cild kitabı yazmışdı. Kitablar qalın və mənalı idi. Başdan-başa hikmətli Çin sözlərlə dolu idi. Bütün saray adamları bu kitabları oxuyub başa düşdüklerini söyləyirdilər. Əger belə deməseydilər, onları axmaq sanıb ayaqlarına çubuq vurdurardılar.

Tamam bir il keçdi. İmperator, saray adamları və bütün xalq sünə bülbüldün nəgməsini əzber bilirdilər. Bülbüldün nəğməsi çox xoşlarına gəldiyindən özleri də bülbüldü ilə bərabər tərənnüm edirdilər. Küçə uşaqları oxuyurdu: – Ci-ci-ci... – İmperatorun özü də bunu oxuyurdu. Bu, doğrudan da, qəşəng bir nəğmə idi.

Bir dəfə axşam imperator yatağında yatmışdı. Sünə bülbüldü yenicə nəğmə oxuyurdu. Birdən onun içərisində bir şey sələndi, çarxları hərləndi və nə isə qopdu, nəgmənin səsi kəsildi.

Lakin o, kitab deyil, əyləncəli bir oyuncaq idi. Kiçik qutunun içindəki brilyantdan, yaşıl və göy yaqtıdan düzəldilmiş bülbülbülə benzeyən sünə bir bülbülbül idi. Bu sünə bülbülbül quranda əsl bülbülbül oxuduğu mahniların birini oxuyurdu. Oxuduğu vaxt quyruğu tərpənir, qızıl və gümüş kimi parıldayırdı. Boynunda da bir lənt vardi. Bu ləntin üzərində yazılmışdı: "Yapon imperatorunun bülbülbülü Çin imperatorunun bülbülbülünə nisbətən dəyərsizdir".

Bütün saray adamları dedi:

– Nə gözəldir!

Yapon imperatorundan quşu getirən adama sarayda "imperatorun bülbülbül getirəni" adı verdilər.

Bülbülbül sarayda saxlayıb dedilər ki, qoy hər iki bülbülbül birlikdə oxusunlar.

Lakin iş düz getmədi. Təbii bülbülbül özü istədiyi kimi oxuyurdu. Sünə bülbülbül isə qurulmuş bir oyuncaq kimi oxuyurdu. Buna görə də sünə bülbülbül tək oxutdular. Onun muvəffəqiyəti təbii bülbülbül qədərdi. Görünüş etibarilə qaş-daş kimi parıldadığı üçün təbii bülbülbüldən daha gözəldi.

Bülbülbül otuz üç dəfə eyni nəğməni oxudu, yenə yorulmadı. Saraydakı adamlar bir daha sünə bülbülbülün nəğməsini dinləmək istədilər. Ancaq imperator təbii bülbülbül də oxutmayı təklif etdi. Axtardılar, təbii bülbülbül tapılmadı.

Kimsə onun açıq pəncərədən uçub öz yurduna-yaşıl meşəyə getdiyini duymamışdı.

İmperator dedi:

– Bu nə deməkdir?

Saraydakılar bülbülbül naşükür bəndə adlandırdılar.

– Bizim en yaxşı quşumuz sarayda qalmışdır, – deyə sünə bülbülbül tərifləyib otuz dördüncü dəfə də oxutdular.

Bu mahni o qədər çətin idi ki, onu heç kəs əzberdən öyrənə bilmirdi. Dirijor sünə bülbülbül tərifləyib təbii bülbülbüldən üstün olduğunu söyləyirdi. O deyirdi:

– Əlahəzret hökmədar, mərhəmətli eyanlar, təbii bülbülbülün tərənnümə başlamadan əvvəl nə oxumaq istəyəcəyi bəlli deyildir. Sünə bülbülbülün isə nə oxuyacağı bilinir. Hele bundan başqa,

onun məharəti haqqında da məlumat vermək, hətta daxili quruluşunun ayrı-ayrı hissələrini belə açıb göstərmək olar.

Saraydakıların hamısı dirijorun dediyini təsdiq edib söylədilər.

– Biz də elə bu fikirdə idik.

Dirijor gələn bazar günü bülbülbül camaat qarşısında oxutmaq icazəsini aldı. İmperator:

– Xalq da bunun səsini dinləməlidir! – deyə söylədi.

Xalq bülbülbül dinləyib çox məmmun qaldı. Bir çoxları onun səsindən bihuş olmuşdu. Sevincdən hamı şəhadət barmağını yuxarı qaldılar, başını tərpədib "pəh-pəh" deyirdi. Təbii bülbülbülün nəğməsini eşitmış yoxsul baliqçilar isə, öz fikirlerini belə söylədilər:

– Pis deyil, bülbülbül səsinə benzeyirse də, lakin yenə təbii bülbülbül kimi deyil. Bunun nəğməsində nə isə çatışır. Ancaq bu çatışmazlığın nə olduğunu biz də bilmirik.

Təbii bülbülbül memlekətdən qovulmuş elan etdilər.

Sünə bülbülbül üçün imperatorun yatağı yanında ipək yastıqda yer verilmişdi. Dörd bir tərəfində ona bağışlanmış qiymətli hədiyyələr qoyulmuşdu. İndi ona "imperatorun sol tərəfində oxuyan gecə nəğməkarı" kimi yüksək bir ad da verilmişdi. Ürək sol tərəfdə olduğu üçün imperator sol tərəfi mühüm sanırdı. İmperatorun belə ürəyi sol tərəfdə olur.

Dirijor bu sünə bülbülbül haqqında iyirmi beş cild kitab yazmışdı. Kitablar qalın və mənalı idi. Başdan-başa hikmətli Çin sözlərlə dolu idi. Bütün saray adamları bu kitabları oxuyub başa düşdüklerini söyləyirdilər. Əgər belə deməsəydi, onları axmaq sanıb ayaqlarına çubuq vurdurardılar.

Tamam bir il keçdi. İmperator, saray adamları və bütün xalq sünə bülbülbülün nəğməsini əzbər bilirdilər. Bülbülbülün nəğməsi çox xoşlarına gəldiyindən özləri də bülbülbül ilə bərabər tərənnüm edirdilər. Küçə uşaqları oxuyurdu: – Ci-ci-ci... – İmperatorun özü də bunu oxuyurdu. Bu, doğrudan da, qəşəng bir nəğmə idi.

Bir dəfə axşam imperator yatağında yatmışdı. Sünə bülbülbül yenice nəğmə oxuyurdu. Birdən onun içərisində bir şey səsləndi, çarxları hərləndi və nə isə qopdu, nəğmənin səsi kəsildi.

İmperator yerindən qalxdı, öz həkimini çağırmaq üçün adam göndərdi. Həkim buna nə edə bilerdi? Saatsəzi gətirdilər, o xeyli dayandı və yoxladıqdan sonra quşu düzəldib dedi:

— Bununla çox ehtiyatla davranışmalı. Çarxları əyildiyindən əvvəlki kimi nəgmə oxuya bilməz. Yeni çarx düzəltmək isə mümkün deyil. Nə böyük dərd! Oxumaq üçün quşu qurmağa yalnız ilə bir dəfə icazə verilir.

Dirijor qısa da olsa, çox ağıllı bir nitq söyləyib isbat etdi ki, quş heç də xarab olmayıb, əvvəldən də bele idi.

Beş il daha ötdü. Ölkəyə böyük fəlakət üz verdi. Hamının çox sevdiyi imperator ölüm halına düşdü. Yeni imperator elan edildər. Lakin xalq küçəyə toplaşaraq vəzirə müraciət edir, keçmiş hökmədarın səhhətini soruşurdu. O “eh” deyə cavab verir, başını tərpədirdi.

Rəngi ağarmış, bədəni soyumuş imperator öz gözəl yatağında yatırdı. Bütün saray əhli onu ölmüş sanıb yeni imperatora təzim etməyə gəlirdilər. Xidmətçilər yenilikleri danışmaq üçün bir-birinin yanına qaçırdılar. Xidmətçi qadınlar isə bir stekan qəhvə içərkən xeyli boşboğazlıq edirdilər. Səs olmasın deyə, bütün salon və koridorlar xalıclarla döşənmişdi. Sarayda ölüm sükütu hökməran idi.

İmperator öz zəngin yatağında, zərli məxmər örtük altında rəngi solğun və hərekətsiz uzanmışdısa da, hələ ölməmişdi. Açıq pəncərədən ayın işığı imperatorun solğun üzünə və sünə bülbülə düşündü.

Zavallı imperator nəfəs çəke bilmirdi. Sanki onun köksü üzərində kim isə oturmuşdu. Gözlerini açıb gördü ki, sinəsində əzrayıl oturmuşdur. Əzrayıl imperatorun tacını öz başına qoyub bir elinə onun qızıl qılıncını, o birinə isə möhtəşəm bayrağını almışdı. Zərli məxmərin qırış-qırış eteklərindən qəribə başlar görünürdü. Onların bəzisi nəzakətlə və mehriban, bəziləri isə qorxunc idi. Bunlar imperatorun yaxşı və pis əməlləri idi. Əzrayıl imperatorun sinəsində oturduğu zaman onlar imperatora baxıb piçıldayırdılar:

— Bu əməllərin yadındadırımı? Xatırlayırsanmı?

Onlar imperatorun işlərindən o qədər danışdır ki, hökmədarın alnına soyuq ter gəldi. O isə:

— Mənim bunların heç birində xəbərim yoxdur. Musiqi çalınsın, musiqi çalınsın. Büyuk Çin təbili gətirilsin! Mən bunları eşitmək istəmirmə! — dedi.

Onlar yenə sözlərində davam edirdilər. Əzrayıl onların dediklerinə çinlilər kimi başını tərpədirdi.

— Musiqi çalınsın, musiqi çalınsın! — deyə imperator çığırıldı:  
— Heç olmasa, ey əziz və mərhəmetli qızıl quşum, sən oxu, mən sənə qızıl və qiymətli şeylər vermişəm, qızıl ayaqqabımı boyundan asmışam... Oxu, oxu!

Quş oxumurdu, onu quran yox idi. Qursayırlar da, oxuya bilməzdi, Əzrayıl öz böyük və çuxura düşmüş gözlərile imperatora baxmaqda davam edirdi. Otağı dəhşətli bir sükut bürüdü.

Birdən pəncərədən cəzbədici bir səs eşidildi. Kiçik canlı bülbülbül pəncərə arxasındaki budağa qonub oxuyurdu. İmperatorun xəstə olduğunu bilərək uçub gəlmişdi ki, ona ruh və qüvvə versin. Bülbülbül oxuyurdu. İmperatorun gözü qarşısındaki kölgələr get-gedə dağlırdı. Zəif düşmüş bədənidə qan dövranı şiddetlənirdi. Hətta əzrayıl özü belə heyrətlə bülbülbül nəgməsini dinləyib deyirdi:

— Oxu, bülbülbüm, oxu! Oxu, bülbülbüm, oxu! Bülbülbüm isə oxuya-oxuya əzrayıla deyirdi:

— Sən mənə bunun evezində qiymətli qılıncı, möhtəşəm bayraqı və qızıl tacı ver!

Əzrayıl qiymətli şeyləri bir-bir verir, bülbülbül oxumaqda davam edirdi. O, ölenlər üçün ağlayanların göz yaşları ilə suvarılmış təravətlə otlar və ağ çiçəklər bitiren sakit qəbiristan haqqında oxuyurdu. Əzrayıl öz bağı olan qəbiristan haqqında bu nəgmələri dinlərkən ruhu o tərəfə uçurdu. Nehayət o, soyuq ağ bir dumana çevrildi, pəncərədən çıxdı və uçub getdi.

İmperator azad nəfəs alıb dedi:

— Sağ ol, sağ ol, mərhəmetli quşcuğazım! İndi mən səni tanıdım. Səni ölkəmdən qovmuşdum, lakin sən mənim yatağımdan

dəhşətli xeyalları, ezzayılm özünü belə qovdun. Mən səni nə ilə mükafatlaşdırıa bilərem?

Bülbül cavab verdi:

— Sən mənə əbədi olaraq mükafat vermisən. İlk dəfə sənin üçün oxuduğum zaman gözlərindən axıtdığın yaşı ömrüm boyu unutmaram. Göz yaşları nəğməkarın qəlbi üçün ən dəyərli mükafatdır. İndi isə yat. Sağlam və gümrah oyan! Mən yənə tərənnüm edəcəyəm.

Bülbül yenə oxudu. İmperator şirin bir yuxuya getdi.

Yuxudan oyanarkən günəşin şüaları pəncərədən süzülüb otağı doldurmuşdu. Onun xidmətçilərindən heç biri yanına gəlmir, imperatoru ölmüş sanırdılar. Təkcə bülbül pəncərə önündə oxuyurdu. İmperator oyanıb dedi:

— Sən həmişəlik mənim yanımda qalmalısan! Könlün istədiyi zaman tərənnüm edərsən. Süni quşu isə min parça edəcəyəm.

Bülbül imperatora söylədi:

— Belə etmə, o, əlindən gələn yaxşılığı etmişdi, o yenə əvvəlki kimi sənin yanında qalsın. Mən sarayda yaşaya bilmərem. İcazə ver, özüm istədiyim zaman sənin yanına uçum, hər axşam pəncərənə qonub sənin üçün oxuyum. Mənim nəğməm hem səni sevindirər, hem də düşündürər. Səndən gizlədilən yaxşılıq və pisliklər, xoşbəxt və bədbəxtlər haqqında sənə nəğmələr oxuyaram. Kiçik nəğməkar quş hər tərəfə uçur, səndən çox uzaqda yaşayan yoxsul balıqçı və kendililərin yanına da gedir. Uçub gələrəm, sənin üçün də oxuyaram. Yalnız söz ver ki...

— Her nə istəsəniz... — deyə imperator hökmranlıq əzəmetilə qalxdı, şahlıq libasını geydi, ağır qızıl qılıncını bağırına basdı.

Bülbül dedi:

— Səndən bir istəyim var, sənə hər şey haqqında xəber verən kiçik bir quşun olduğunu kimsəyə söyləmə, bu daha yaxşı olar.

Bülbül uçub getdi.

Nökərlər ölmüş imperatora baxmaq üçün içəri girərkən kandarda donub qaldılar. İmperator onları görüb dedi:

— Sabahınız xeyir olsun!

## MÜNDƏRİCAT

Nağıllar səltənetinin şahzadəsi .....	4
Noxud üstündə yatan şahzadə qız .....	9
Dəcəl oğlan .....	11
Çobanyastığı .....	15
Homerin qebrində bitmiş gül .....	19
Ole-Lukoye .....	21
Donuzotaran .....	35
İsteklilər .....	41
Qar kralıça .....	45
Çoban qız ile baca təmizleyen .....	82
Danimarkalı xolger .....	89
Kibrıtsatan qız .....	96
Köhne küçə fəneri .....	100
İlin əhvalatı .....	108
Əsl həqiqət .....	118
Bir qıdan çıxmış beş noxud .....	122
Gic Hans .....	127
Yeyingedənlər .....	132
Uşaqların söz-söhbəti .....	136
İki xoruz – həyat xoruzu və qüllə xoruzu .....	139
Ərim neyləsə, xoşdur .....	142
Bülbül (tərcüməçi G.Qədimbəyova) .....	149

Buraxılışa məsul: *Əziz Gülvəliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter  
səhifələyiciləri: *Rəvan Mürsəlov*  
*Rəşad Həmidov*

Korrektor: *Ceyran Abbasova*

Yığılmışa verilmişdir 16.08.2004. Çapa imzalanmışdır 22.11.20

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 10. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 183.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.

0 0 0 0 0 5